

Təhsilə dair axtardığınız bir çox kitabın elektron versiyasını “**Telegram**” kanalımızda tapa bilərsiniz (<https://t.me/eSources>).

Telegram:

Kanal: [@eSources](https://t.me/eSources)

Reklam, təklif və iradalarınız üçün: [@n4hkro](https://t.me/n4hkro)

- Kitablar ödənişlidir?
- ✓ Xeyr, təbii ki.

- Paylaşığınız kitabları öz kanalımda paylaşa bilərəm?
- ✓ Bəli. Könül istərdi ki, paylaşarkən mənbə bildirəsiniz, amma təbii ki, heç kim sizin buna məcbur etmir.

- Bədii kitablar da paylaşırınsınız?
- ✓ Xeyr, amma həmin kitab sizə dərs üçün lazımdırsa, istisna edərik.

- Azərbaycan Milli Kitabxanasından kitab yükləyirsiniz?
- ✓ Bəli. Onlayn şəkildə oxunulması mümkün olan istədiyiniz kitabı yükləyirik.

- Sizə kitab göndərsəm qarşılığında nə alacağam?
- ✓ Kanaldan maddi qazancımız olmadığı üçün, bize göndərdiyiniz kitablara görə ən yaxşı halda sizin kanalınızı reklam edə bilərik.

HAMI ÜÇÜN FƏLSƏFƏ

A.M.Şükürov
M.A.Şükürov



AĞAYAR ŞÜKÜROV

Fəlsəfə elmləri doktoru, professor

MƏSUD ŞÜKÜROV

Fəlsəfə elmləri namizədi

84641.

HAMI ÜÇÜN FƏLSƏFƏ

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası

Bakı – Mütərcim – 2010

ARXIV

Elmi redaktoru və ön söz müəllifi:

f.e.d., prof. Ə.M.Tağıyev

Rəy verənlər:

H.R.İmanov
Fəlsəfə elmləri doktoru, professor

S.Y.Hüseynov
Fəlsəfə elmləri doktoru

A.M.Şükürov, M.A.Şükürov. Hamı üçün fəlsəfə. Bakı: Mütərcim, 2010. – 136 s.

Kitabı fəlsəfə və felsəfə tarixinin qısa kursu da adlandırmaq olar. Burada qadim və antik mövcud olmuş fəlsəfi fikir cərayanları, ayrı-ayrı filosfların fəlsəfi fikir tarixinde tutduqları yer və oynadıqları roller nəzərdən keçirilmişdir. Kitabda hər bir fəlsəfi cərayanın yaradığı tarixi dövr, onun xüsusiyyətləri və fəlsəfi fikrin fərqləndirici və əsas cəhətləri diqqət mərkəzində saxlanılmışdır.

Ensiylopedik məlumatları özündə əks etdirən kitabdan fəlsəfə tarixçiləri, elmi işçilər, müəllimlər və geniş oxucu kütłəsi istifadə edə bilərlər.

§ 0301000000 24-10
026

© M.A.Şükürov, 2010

Ön söz:

Özü üçün fəlsəfədən hamı üçün fəlsəfəyə

Felsəfə elmləri doktoru, professor Ağayar Məhəmməd oğlu Şükürov əzəmatli bir şəxsiyyət idi. Həm elmdə, həm də şəxsi həyatda. Özü kimi ikinci bir zəhmətkeş alım tapmaq qeyri-mümkin idi.

F.Engels K.Marks haqqında xatirələrində yazırkı ki, o dahi idi, biz isə olsa-olsa istedad sahibi. Yaxud Turgenev Dostoyevski haqqında yazırkı ki, O, yaradırdı, biz isə yazırkıdık.

A.Şükürov yaşadığı qısa və mənalı ömründə felsəfənin müxtəlif sahələrinə aid çoxlu cild-cild əsərlər yaratmış, onlarla alım yetişdirmiş, global-ekoloji problemlər sahəsində böyük bir elmi-nəzəri irs qoşub getmişdir. Fəlsəfədə elmlərinin elə bir sahəsi yoxdur ki, Ağayar müəllimin orada işi qalmamış olsun. Ağayar müəllim həm də istedadlı bir lektor, alovlu tribun id. O, ömrünün əksər hissəsini respublikanın ali məktəb auditoriyalarında, elmi-nəzəri və praktik konfranslarda keçirmiştir. Onun elmi-pedaqoji potensialı o qədər böyük idi ki, bu potensial əşərlərini susmağa və yaxud onunla razılışmağa vadar edirdi. İndiki yetişən gənc filosoflar nəslinin üzərində onun böyük zəhməti vardır. Ağayar müəllim onlarını bir çoxuna həqiqi atalıq qayğısı göstərmİŞİRDİ. Dostları Ağayar müəllimi həm elmi-pedaqoji işdə, həm də şəxsi həyatda bir tacili-yardımı andırırdılar. Harda bir çətinlik vardısa o dərhal özünü oraya çatdırır və özünü yardım əlini uzardırdı.

Mərhum Ağayar müəllim bir ömrə sağlamayan şəxsiyyət idi. Onun coşub-dاشan enerjisi, yazıb-yaratmağa olan eşiqli və həvəsi tükənməz idi. Onun neticəsindəki, müəllifin bir sıra kitab və məqalələri hələ çap olunmamış qar. Biz öz işimizi bu istiqamətdə geləcəkdə də davam etdirəcək və mərhumun hələ işq üzü görməmiş əşərlərini tapıb çap etdirməyə çalışacaqıq. Bununla biz həm mərhumun ruhu qarşısında ona olan öz borcumuzu qismən ödəmiş olurq, həm də gələcək tadqiqatçıları bu böyük alimin nəzəri irsi ilə tanış etmiş olurq.

Məni Ağayar müəllimlə 40 ilik iş birliyi, dostluq, yoldaşlıq, qonşulquq və qardaşlıq duyguları birləşdirirdi. Onu mənim və mənim yaşda olan həmkarlarımın həyatından qoparınmaq qeyri-mümkündür. Biz yənə de birləşdik, çünki o, unudulmazdır. Səmimi, mərd, alicənab bir dost idi. Sərbəst və geniş şəkildə yaşamağa adət etmişdi. Elə onun həyatdan tez və vaxtsız getməsinin bir səbəbi də bu idi. Amma o qısa ömründə onu tanıyanların qəlbində bir ocaq qaladı, onların həyatında bir ildirum kimi çaxdı, bir ulduz təki doğdu və axıb getdi....

Qısa bir tarixi dövr ərzində Azərbaycanın fəlsəfi elmi bir çox müqtadır və istedadlı alımlar yetişdirib formalasdirmışdır. Bu tarixdə biz özümüzün görün neçə-neçə alimimizi itirmişik! Makavelski, H.Hüseynov, F.Köçərli, A.Aslanov, Z.Göyüşov, Ə.Sə Kirzadə, M.Ağamirov, Ş.Mızayeva, M.Zeynalov, C.Əhmədli, V.Paşa yev, M.Səttarov, M.Cəliqov, Q.Bayramov, A.Necəfov, M.Əkbərov, H.Şiraliyev, M.Rüstəmov, Q.Yusifzadə, Z.Məmmədov, Ə.Əhmədov, Ə.Həsənov, H.Həsənov, Ş.Ismayılov, V.Nəsirov, V.Həbibəogl u və onrlarla başqları. Mərhum Ağayar müəllim də onlardan biri idi. Amma biz bu adamları necə yaşadıraq, onları necə xatırlayıraq, onların adlarının əbədişəlməsi üçün nələri etmişik? Demək olar ki, heç neyi.

Deməli, biz onlara nə etmişiksə, gələcək nəsillərdən də özümüz üçün onu gözəlməliyik. Buna deyirlər varislik! Volter vaxtilə həyatında Allahın heykəlini qoymuş və onun öldüyünü elan etmişdi. Ondan bir əsr sonra F.Nitçə insanın öldüyünü elan etdi. Bizim əsrimizdə isə Nifitrov kimi bir qrup alımlar fəlsəfəni dəfn etməyə sey gəstərdilər. Yaxşı kim, o zaman Ağayar kimi azman kişilər tapıldı və onlar fəlsəfənin müdafiəsinə qalxdılar. Belə ki, onlar fəlsəfəni ölüre bilmədilər. Fəlsəfe sarsılmaz bir qala kimi dəryada dayanan dağ ahenzeyir (S.Ə.Şirvani).

Aristotel yazırkı ki, fəlsəfənin mənən köməyi ondan ibarət olmuşdur ki, başqlarının zorla etdiklərini mən könlüllü şəkildə icra etməye başlamışam. Yaxud ispan filosofu Orteqa Qasset yazırkı ki, fəlsəfə elə bir elm sahəsidir ki, onun haqqında heç vaxt son söz söyləmək mümkün deyildir. Fəlsəfe əucsuz-bucaqsız bir nəhri

andırır. O elə bir dəryadır ki, orada gəmisiz və kompassız üzmək qeyri-mümkündür. Akademik V.Vernadski yazırkı ki, «Elm fəlsəfənin qoynunda yanmışdır». Kant fəlsəfənin klassik tərafını verərək onu nəzəri cəhətdən formulu edilmiş dünyagörüşü adlandırmışdır. Fəlsəfəni aradan qaldırmağa çalışan qaragırur isə adamları tərkisilə etməyə, onları vahid dünyagörüşdən məhrum etməyə sey göstəriridər. Şübə yoxdur ki, belə bir dünyagörüşdən məhrum olan insanlarla işlənilən şəkildə rəsəf etmək mümkün dərəcədən yoxdur. Lakin təsəffüf ki, vaxtsız ölüm ola bu kitabı tamamlamağa imkan vermadı. Kitabın tamamlanması və başa çatdırılmasında onun oğlu, fəlsəfə elmləri namizədi M.Şükürovun rolunu xüsus qeyd etmək lazımdır. Oğlu Məsud kitabı tamamlayıb cap etdirmiştir.

Kitab 2 hissədən 19 bölmədən və bir sıra başlıqlardan ibarətdir. Bu kitabın əsas xüsusiyyəti onun sadə, anlaşılan və hamı üçün başa düşülen olmasıdır. Kitabda yeni sayıla bilecek mövzular üstünlük təşkil edir. Onu ensiklopedik məlumat kitabı da adlandırmış olar. Bununla bərabər kitabın qısa kursu kimi də qəbul etmək olar. I hissədə qədim və antik filosoflardan tutmuş müəssis dövrümüzədək yaşaması filosflar, onların həyatı və dünyagörüşü çox qısa, konkret və ləkənəsiz şəkildə izah edilmişdir. Kitabda hər bir fəlsəfə cərəyanın yaradığı tarixi dövr, onun xüsusiyyətləri və fərqləndirici cəhatləri aydın şəkildə şərh edilmişdir

II hissədə isə əsas fəlsəfi məsələlər özünə yer almışdır. Belə ki, kitabın II hissəsində əsas fəlsəfi anlayışlar, onların mübahisə doğuran problemləri müqayiseli təhlil əsasında işlənmişdir.

Əlikram Tağıyev
Fəlsəfə elmləri doktoru, professor

I HİSSƏ

I. FƏLSƏFƏ DÜNYAGÖRÜŞÜ ELMİDİR

Fəlsəfə insanın dünya və onda özünün yeri haqqında təsəvvürlerdir.

Tarixən dünyagörüşünün ilk forması mif olmuşdur. Mifoloji dünyagörüşü uzun müddət mövcud olsa da, onun bəzi formalarını müasir insanda da müşahid etmək olar – bu mövhumat, astrologiya, magiya, axırət dünyasına inam və s.-dir. İnsan cəmiyyəti inkişaf etdikcə dünyagörüşü mürəkkəbleşir və dünya haqqında dini təsəvvürler meydana gəlir. Elm dünyagörüşünün ali forması hesab edilir.

Dünyagörüşünün belə bir təsnifatını da vermək olar: gündelik (adi), dini, elmi, dünyagörüş formaları mövcud olmuşdur.

Coxları fəlsəfənin miladdan önce VI əsrə Qədim Yunanıstanda varandığını təsdiq edir.

Miladdan önce təqribən 500-ci illər tekçə yunan deyil, bütövlükde dünya tarixində unikal dövrdür. Alman filosofu K. Yaspers onu «ox dövrү» kimi səciyyələndirmişdir. Məhz bu zaman bizim bu gün də istifadə etdiyimiz əsas kateqoriyalar işlənilər hazırlanmışdır. Məhz bu zaman dünya dinlərinin əsası qoyulmuşdur. Qədim yunan fəlsəfəsi «ox dövrünү» parlaq keşflərindən biri kimi meydana gəlmışdır. Bununla yanaşı o ilk gündən onu dövrün digər fenomenlərindən əhəmiyyətli dərəcədə fərqləndirən keyfiyyətlərə malik olmuşdur. «Fəlsəfə alımlar tərəfindən elmin dəhasının məhsulu kimi qəbul edilir. Doğrudan da, əgər yunan mədəniyyətinin digər komponentlərinin analoqlarına yunanlardan əvvəl sivilizasiyanın yüksək səviyyəsinə çatmış Şərqiñ digər xalqlarında da rast gəlmək mümkünsə (dini mədəniyyət, müxtəlif pəşələr, müxtəlif tətbiqli texniki imkanlar, siyasi institutlar, hərbi təşkilatlar və s.) fəlsəfəye göldikdə isə biz oxşar heç nə tapmırıq (C.Reale, D.Antiseri)».

Dünya fəlsəfəsinin bünövərsi Şərqdə qoyulmuşdur. Avropanan fərqli olaraq o, dini təsəvvürlərlə sıx, qarşılıqlı əlaqədə mövcud olub, ona görə də daha sıx Şərqiñ fəlsəfəsi deyil, dini-fəlsəfi konsepsiyaları haqqında danışırlar. Burada ilk dəfə xeyir və şərin fəlsəfi təhlili verilmişdir. Şərq fəlsəfəsi sistemində ərab fəlsəfəsi xüsusi yer tutur. Ərəblərin etdiyi tərcümələr və yazziqları şəhərlər vasitəsilə orta əsrlər Qərb Avropanı Aristotelin əsərləri ilə tanış olmuşdur.

Ənənəvi olaraq Avropa fəlsəfəsi tarixini bir neçə dövrlə bölgürər: Antik, Orta əsrlər, İntibah dövrü, Yeni və ən Yeni dövr. Adları çəkilən hər bir dövər özünün daxili təsnifatına malikdir.

Fəlsəfə nədir? termini iki yunan sözündən əmələ golub- fileo (məhəbbət) və sofya (müdrilik). Beleliklə fəlsəfə hərfi mənada müdrilikli sevmeyi bildirir.

Fəlsəfə-bütövlükde dünya, onun varlığının ümumi prinsip və qanunauyğunluqları və idrak haqqında telimidir. Fəlsəfə gerçəklilikin mənəvi-rasional mənimsənilməsi kimi çıxış edir. Fəlsəfə dünya haqqında təəccübündən və heyətdən doğmuştur.

Məzmunu görə fəlsəfə hər şeyi əhatəyə və vəhdətə cahddir. Əgər başqa elmlər gerçəklilikin hansısa ayrılmış obrazını tədqiq predmeti edirlər, fəlsəfə bütün gerçəkliliyi vəhdət və çoxobrazlılığında əhət etməyə cəhd göstərir. Fəlsəfə üçün dünyanın xarici çoxobrazlığuna baxmayaraq daxilən vəhdətdə olmasının haqqında təsəvvürlər xarakterikdir. Dünyanın bütöv olaraq gerçəkliliyi – fəlsəfənin məzmunudur.

Məqsədinə görə fəlsəfə praktiki maraqlardan azad bilikdir. Bununla o, əksər hallarda insanların praktiki ehtiyaclarını ödəməyə istiqamətlənmis elmi biliklərin böyük qismindən fərqlənir. Fəlsəfi fikir idealları axtarır və əsaslandırır, insanların dünyagörüşünü formalaşdırır. Fəlsəfə insan ruhunun xüsusi tələbatı-ətraf dünyani dərk etməyə olan tələbatı öðeyir.

Fəlsəfi məsələlər üçün radikallıq xasdır: bu və ya digər səbəb-nəticə qarşılıqlı əlaqəsi deyil, bəlkə də bütövlükde tama xas olan məna tədqiq edilir. Fəlsəfə mövcud və əbədi olanın dərk edilməsidir.

Felsefə tarixi – insan təfəkkürünün transformasiyası və inkişafının tarixidir.

Felsefə və elm.

Elm və felsefənin aralarında ona görə yaxınlıq var ki, dünyanın izah olunmasında hər ikisi rasionallıqdan çıxış edirlər, yəni zəkaya səyəkənirlər. Uzun müddət felsefə bütün mövcud elmi bilikləri birləşdirən yeganə elm olmuşdur.

Felsefə ilə elm arasındaki fərq odur ki, felsefi problemlər son dərəcə abstraktdır və konkret həlle malik deyildir.

Elmi biliklərin inkişafı ilə elaqədər olaraq belə bir sual ortaya çıxır: felsefə sözün ciddi anlamında elmdirimi? Üç nöqtəyi-nəzər mövcuddur. Birinci: felsefə müstəqil əhəmiyyətə malik deyil, o təbiyət elmlərinə nisbətdə tabeçilik rolunu yerinə yetirməlidir. Belə mövqə daha çox XX əsrin 20-30-cu illərin yaranmış neopozitivizm cərəyanında aşkar təzahür edir. Bu cərəyan tərəfdarları hesab edirlər ki, felsefənin vezifəsi elmi dilin məntiqi təhlilidir. Alim gerçəkliliyi öyrənir, filosof-metodoloq isə alimin ətrafı dünyani necə dərk etməsini təsvir edir və onun fəaliyyətini şöhr edir.

İkinci nöqtəyi-nəzər: felsefə riyaziyyat kimi tam mənada elmdir. Fenomenologianın banisi, filosof E.Hüsserl yazırı ki, «başqıri mədəniyyət maraqları ciddi elmi felsefənin yaradılmasını tələb edir».

Üçüncü nöqtəyi-nəzər: felsefə elmin məsələ və funksiyalarından prinsipial fərqlənən məsələləri həll edir və ictimai funksiyaları yerinə yetirir. Orteqa-i-Qasset demişdir: «Felsefə elm deyil. O elmdən daha artıqdır». Məsəla ondadır ki, filosof elmin nailiyyətləri ilə tanış olmalı, lakin onlara sadəcə şəhərə kifayətlənməlidir. Elmin nailiyyətlərini ümumiləşdirən felsefə ona xüsusi elmlərin vərəbilmədiyi yeni biliklər əlavə edir.

Felsefə və din.

İnsanın mənəvi problemlərini nəzərdən keçirdikdə felsefə və din yaxındırlar. Lakin felsefə rasional təsəvvürlər, dini isə inamlı bağlı olaraq müqayisə etsək görərik ki, din üçün kult, yəni ayin və rituallar böyük əhəmiyyət kəsb edir. Felsefədə bu yoxdur.

Din və felsefənin məzmunca müqayisəsində bir neçə yanaşma mövcuddur, onlardan birincisi: felsefə və teologiya arasında hansısa vəhdət mövcuddur. Bu daha oxşar şəkildə antik felsefədə görünür. Antik filosoflar ekşər hallarda müstəqil dini-felsefi sistem qurmuşlar. Bunlar kosmos, ağıl, Allah kimi abstract anlayışları əsaslandırmışa cəhd göstərən rasional sistemlər idi. Antik filosofların əsərlərindəki dini miflər nəzəri düşüncələri izah edən illüstrasiyalar kimi çıxış edir (bu xüsusilə Platon yaradılılığı üçün səciyyeyidir).

İkinci yanaşma: felsefənin teologiya ilə qarşılıqlı əlaqələri orta əsrlərde, felsefənin «inam işarəsi altında» çıxış etdiyi zamanlar formalasdı. İlahi vəhbi haqqıtı sarsılmaz sayılırdı. Onların əsasında da teologiya ilə müqayisədə daha ətraflı və mücerred olan felsefi bilik inkişafı etdirilir.

Üçüncü yanaşma: felsefi bilik varlığın dini təsəvvüvlərdən asılı olmayan universal xarakteristikalarını tapmağa istiqamətlənmişdir. Felsefə öz Allahını yaratmır və dini ehkamları inkar etmir. «Nüfuz dairesi» bölümündə: felsefə gerçək dünya məsələləri, din inamla bağlı problemlərlə məşğul olur.

Dördüncü yanaşma: felsefə və din barışmazdır. Bu cərəyan tərəfdarları olan filosoflar dini başlıyiqdən yanlışlıqlarından biri kimi nəzərdən keçirirlər. Sovet felsefəsində bu parlaq şəkildə eks olunmuşdur.

Müasir cəmiyyətdə felsefə və din arasındaki qarşılıqlı müناسibətlər haqqında hər dörd təsəvvür mövcuddur. Müasir dünyanın rifahı və inkişaf üçün inançlı və inancsız insanlar, müxtalif dini konfessiyalar arasında dialoqun baş tutması son dərəcə vacibdir. Bu məsələnin hellində felsefənin mühüm rol məxsusdur.

Felsefə biliklər sistemi və mənəvi fəaliyyət növü kimi bir sıra funksiyaları yerinə yetirir. Onlardan en mühümü: dünyagörüşü, metodoloji, idrak və sosial-kommunikativlik sayılır. Felsefə insanın dünyagörüşünü formalasdırır, onun dünyası rasional dərkinə yardımıcı olur.

Felsefənin əsas metodu – felsefi refleksiya, yəni varlıq problemiinin ümumilaşdırılmış şəkildə nəzərdən keçirən məntiqi dır.

süncələrdir. Metafizik metod şeyləri müəyyən xassəyə malik daimi məhiyyət kimi nəzərdən keçirir. Dialektik metod şeyləri zaman və məkanda daim dəyişən konkret vəziyyət kimi nəzərdən keçirir.

Fəlsəfi biliyin strukturunu necədir?

Fəlsəfi bilik müəyyən struktura malikdir. Bu onu bildirir ki, fəlsəfədə daxilində mövzuları ilə fərqlənən xüsusi bölmələr ayırlırlar. Fəlsəfi biliyin əsas bölmələri aşağıdakılardır:

1. Fəlsəfi ontologiya, və yaxud varlıq haqqında təlim.
2. Qnoseologiya, və yaxud idrak nəzəriyyəsi.
3. Fəlsəfə tarixi.
4. Məntiq.
5. Estetika, və yaxud gözəlliyyin mənası, incəsənətin mənası və mahiyyəti haqqında təlim.
6. Etika və yaxud əqləq və mənəviyyat haqqında təlim.
7. Tarix fəlsəfəsi
8. Sosial fəlsəfə
9. Fəlsəfi antropologiya və yaxud insan haqqında təlim.

Ontropolgiyanın əsas məsələləri: əslində mövcud olan nədir, nə də illüziyadır? Dünyaquruculuğunun əsasında nə dayanır? Fəlsəfə varlığın əsl əsasını axtarır, ontologiya isə onun mahiyyətini aydınlaşdıracaq dünyanyanın mənzərəsini yaratmağa çalışır.

Qnoseologiya idrak prosesini nəzərdən keçirir. O sual qoyur: İnsan dünyani necə dərk edir? İdrakda həqiqət nədir? Dərk etmə mərhələləri hansılardır?

Fəlsəfədə idrakin hissi və rasional mərhələlərini ayıırlar. Hissi mərhələdə insan görme, duyma, iyibilmə, ejitme kimi hiss orqanlarından istifadə edir. Hissi idrak üç formaya bölünür: duyma, qavrama, təsəvvür.

Rasional idrak rasional-məntiqi təfəkkürə əsaslanır. O anlayış, mühakimə və əqli-nəticəyə bölünür.

Etika əqləq problemlərini həll edir. O, şərin təbiəti, xeyir və şərin nisbəti, azadlıq və insanın iradə azadlığı, fezilət, qəbahət, xoşbəxtlik və ədalət, əxlaqın təbiəti, onun mənşəyi və funksiyaları kimi məsələləri araşdırır.

Estetika gözəl və eybəcərin, ülvilik, ucalıq və alçaqlığın, komik və tragicin nisbətini nəzerden keçirir.

Antropologiya insani öyrənir. Diqqət mərkəzində insanın universal xarakteristikası dayanır. Fəlsəfə insani onu əhatə edən dünyadan fərqli xüsusi mövcudluq kimi nəzərdən keçirir. Fəlsəfi antropologiya insan varlığının problemlərini tədqiq edir, onun gündəlik dünyasını təhlil edir.

II. FƏLSƏFƏ TARİXİ

QƏDIM ŞƏRQ FƏLSƏFƏSİ

Qədim Şərqdə ənənəvi avropa anlamındaki fəlsəfə olmamışdır. Mif və dirlərdə həyat və ölüm haqqında, dünyanın yaranması haqqında fəlsəfi mühakimələr nəql olunur, yəni sonradan fəlsəfədə aparıcı olaraq problemlər müzakirə edilir. Miladdan önce birinci əsrə Şərqdə Vardxaman, Konfutsi, Budda, Lao-tszi, Mo Di və Quan Čjuanın dini-fəlsəfi konsepsiyaları yaranmışdır.

Qədim Şərq mifologiyasına görə dünya ilkin xaosdan və su, hava, torpaq və od kimi əsas ünsürlərdən yaranmışdır.

Şərq mifologiyası insan bədən və ruha malik ikili mövcudluq kimi təsəvvür edirdi. Ruh həyatın başlanğıcı və ölümsüzdür. Şərqdə belə hesab edirdilər ki, insan öldükden sonra onun ruhu ölülər səltənətinə köçür.

Qədim Şərqiñ mifoloji təsəvvürleri ətraf mühit və insana olan marağı inkişaf etdirib. Şərq mifologiyasındaki bir çox məqamlar Qədim Yunan və Roma fəlsəfi sistemlərində eksini tapmışdır.

BUDDANIN FƏLSƏFƏSİ HAQQINDA ƏFSANƏ VƏ REALLIQ

Miladdan önce 563-cü ildə çar Qautamanın oğlu olur, onu Siddhartxa adlandırırlar. Çara deyirlər ki, oğur oğlu birçə dəfə qoca, xəstə və yaxud ölü görə monax-asket olacaq. Qautama oğlu üçün onun qocalıq, xəstəlik və ölümü görə bilməyəcəyi mühit yaradır. Atanın bütün cəhdlərinə baxmayaraq, necə olursa Siddhartxa qoca, xəstə və dəfn mərasiminin şahidi olur. Heyrətlənmiş şahzadə saraydan qaçaraq meşə zahidi olur. O Vedaları öyrənir, lakin müdrik kitablar ona ölümə qalib gelməyi öyrətmir. Əfsanəyə görə bir dəfə əncir ağacı altında oturan Siddhartxa özüne qapılmaqla həyat haqqında həqiqəti öyrənməyinə yerində tərəpnəməmeye qərar verir. Dördüncü gün onda sanki işıqlanma yaranır və o

«budda», yəni «ruhlanmış» olur. Siddhartxa buddizmin yaradıcısı olur və 45 il öz təlimini yayır. O miladdan önce 483-cü ildə vəfat edir.

Budda heçnə yasmamışdır, onun təlimi uzun müddət sıfahı formada mövcud olmuş, yalnız yarandıqdan 300 il sonra Seylon adasında yazılmışdır. Buddhist kanon «Tripitaka» adını almışdır və «üç səbəb» monasını daşıyır, belə ki, palma yarpaqlarına yazılımış mətn üç səbəb yerlesirdi. Kanon üç hissədən ibarətdir: «Vinayapitaka» buddist monarxlərin həyatı qarda və normalarını təfsir edir; «Sutta-pitaka»-Buddanın nəsihət və aforizimləri toplusudur; «Abhidharmapitaka» isə yalnız mənəvi və əxlaqi kamilliyyin yüksək zirvəsinə çatdlara açıq olan fəlsəfi əsasları təfsir edir.

Dünya müyyən şəraitdə zaman və məkənə yeganə tamın hissəsi kimi təzahür edən və bir-birini qarşılıqlı şərtləndirən keyfiyyətlər cölxudundan ibarətdir. Hər bir dəyişmə ardınca nəticə tövridir. İnsan öz fealiyyəti ilə gələcək dəyişiklər üçün zəmin hazırlayırdı. Durğun xarici dünya yoxdur, əbədi inkişaf prosesi var.

Dünya və insan nəcə yaranmışdır?

Dünyanın başlanğıçı «prakriti» olub. Prakriti – əbədi, hər yerde mövcud və yeganə törədici başlanğıdır. Prakriti özündə bütün dünya hadisələrini saxlayır və üç qanun qarşılıqlı münasibətlərinə görə mövcuddur. Bu qanunlar: sattvu (işıqlanma), radcas (fealliq, hərəkət) və tamaş (manea, sərhəd). Qanunların özü dərk olunmazdır. Qanunları yalnız onların fealiyyətinin nəticələri göründükdə dərk etmək olar. Qanunların müxtəlif hərəkəti dünyadan cöxbrazlığına səbəb olur.

İnsan beş cölxudan ibarətdir: bu forma bədən, şür, fikir, hiss və arzudur. Cölxuqların hər biri sonlu və dəyişkendir. Şəxsi «Mən»- dünya ilə qarşılıqlı əlaqələrin bərqərar olduğu proseslər cəmidir.

Yer həyatında iki ifratçılıq arasında yerləşən orta yolu tutmaq lazımdır? Bir tərəfdən hissə lezzət, digər tərəfdən ifrat asketizm.

İnsanın yerde həyatı əbədi iztrabdır. O insan azurlarından irəli gəlir. Həyatın məqsədi iztrabları dəf etməkdir, bunun üçün özünü kamilləşdirmə və nurlandırmaya nail olmaq lazımdır.

Fiziki və əxlaqi kamilleşmənin düzgün yolunun seçilməsi zəruridir. Onun tərkib hissələri:

1. Dörd nəcib həqiqətin düzgün anlaşılması.
2. Həyatını mənimsənilmiş həqiqətlərə uyğun olaraq yenidən qurmaq iradəsi.
3. Düzgün nitq – kobud sözlərdən, yalandan və qeybətdən çəkinmək.
4. Düzgün fəaliyyət- canlıya xəter yetirməmək.
5. Düzgün həyat tərzi – namuslu əməklə yaşamaq vərdisi.
6. Düzgün sey – axmaq fikir və aldanışla mübarizə.
7. Fikrin düzgün istiqamətləndirilməsi – ətrafında olan hər şeyin keçici olduğunu anlamaq.
8. Nirvanaya gətirocək düzgün özünə qapılma.

Dörd nəcib həqiqət nədir?

1. Həyat iztirabdır.
2. İnsanın iztirablı arzuları ilə əlaqəlidir.
3. Arzular üzərində qəlebə insanı iztirablardan azad edir.
4. İztirab üzərində qəlebə nirvanaya getirir.

Nirvana ruhi sakitlik vəziyyətidir. Nirvanaya catmaq asan deyil. Nirvanaya çatmış insan «xarxa», yəni «layiqli» adlanır.

Sekkizmərhələli özüntükamilleşdirmə yolunu keçməkə insan Nirvanaya cəta biler.

Bu yolu keçmək o zaman mümkün olur ki, insan ruhun buxovlarından azad olsun. Bu buxovlar – yanılma, cəhd, mənin dərki, emosiyalar, hissyyat, arzu yanğısı, qocalıq və ölüm qorxusu.

Budda ruhun əbədi və dəyişməz substansiya olduğunu inkar edirdi. Ruh şürə axımı, əbədi əmələgəlmədir, çünki o hər an dəyişir.

Vadxarman Maxavirənin falsafəsi

Vadxarman Maxavirə miladdan önce 599-527-ci illerdə Hindistanın Maqadha (müasir Buxar) şəhərində yaşamışdır. 35 yaşında çaynizm adlanan telimini yaratmışdır.

Maxqviraya görə dünya dörd «tattv»dan (ilkin əsasdan) ibarətdir: bu «tattv»lar – hava, su, od, torpaqdır. Onlar bütün əşyaların əmələ gəldiyi skandhada birləşirlər. Dünya maddi əşyalar və həyat, sevinc, kədər kimi mənəvi elementlərdən təşkil olunur. Bütün

mövcudat ruha malikdir, yəni mənəvi və maddi substansiyalar arasında əlaqə mövcuddur. Ruh da materiya kimi yaradılmayıb, övvəldən və həmişə mövcud olmuşdur. Maddi-mənəvi səviyyədən başqa varlığın keyfiyyət və xassəyə malik əbədi substansiyanın mövcud olduğu digər planı da var. Bu səviyyənin ali təzahürü – «civavdır».

«Civa» dünyani ilhamlandıran və onu enerjisi ilə dolduran kamıl və ölməz substansiyadır. Civanın əsas xassəsi şürə və «acıcvavdır». Acıva ruh olan hər şeydir.

İnsan hayatının əsas prinsipi: ziyan verməməkdir. Vadxarman belə hesab edirdi ki, mütləq həqiqət yoxdur, belə ki, şeylərin mahiyyəti onların nəzərdən keçirildiyi baxış bucağından asılı qayranılır. Ona görə də istənilen bilik şartdır. İnsan dünyani dərk edə bilər, lakin bu dərketmə subyektividir.

ŞANKARANIN FƏLSƏFƏSİ

Şankara Miladdan önce 788-820-ci illerdə Şərqi Hindistanda yaşayıb. O «Upanişad»ın təfsircisi olub və ona bəzi şəhərlər yazub. Əsas əseri – «Braxma-sutra-bxasya» adlanır.

Dünya ali iradənin yaratdığı konstruksiyadır və bu konstruksiya dəyişir. Bütün gerçek dünya «mayyya» illüziyadır. Bu illüziyada yeganə gerçeklik Brəhməndir.

Brəhmən cismanı örtükdən asılı olmadan mövcud və təsviri mümkünsüz ali «mənən»dir. Brəhmən əbədidir, təkcədir, dəyişmir, mövcudluğun səbəbi və mənbəyidir. Brəhmən formadan, keyfiyyətdən məhrumdur, gah Allah-yaradıcı kimi, gah da «mayyya» və ya dünya ruhu kimi çıxış edir.

Brəhməni dərk etmək üçün şəxsi şüura dərinəndə nüfuz olunmalıdır. Şəxsi təfəkkür və şüuru seyr etməklə ruhu azad etmək və həqiqi gerçeklik haqqında təsəvvür əldə etmək olar.

KONFUSİNİN FƏLSƏFƏSİ

Konfusi miladdan önce 551-479-cu illerde Qədim Çinə yashamışdır. Uşaqlığında gelecek filosof çoban, gözetçi olmuş, yalnız 15 yaşından oxumağa başlamışdır. 50 yaşı olarken Konfusi fəlsəfə məktəbini yaradır. Şagirdləri onu Kun-tszi, yəni «müellim Kun» adlandırmışlar. Konfusi təliminin əsas meşzii ardıcılları tərəfindən «Lun yuy» («Mühakimələr və söhbətlər») kitabında naqıl olunur. Onlar sullar və cavablar şəklində verilmişdir.

Konfusi dünyada harmoniyanın necə bərqərar olduğunu izah edir. Cəmiyyətdə harmoniyanın yaranması üçün «beş münasibətin» düzgün tənzimlənməsi zəruridir. Bu hökmətar və təbəələri, valideyin və uşaqları arasında, qadın və kişi arasında, ər-ərvad, dostlar arasındaki münasibətlərdir.

Harmonik inkişaf edən cəmiyyət hər kəsin öz işi ile məşğul olduğu və «övlad ehtiramı» prinsipinin hökməran olduğu ailəyə bənzəməlidir.

Bu prinsip yaş və mövqecə böyük olanın iradəsinə sözsüz təbcəciliyi bildirir. Konfusi deməsidir: «Böyük və kiçik arasındaki münasibətlər külek və ot arasındaki münasibətlərə bənzəyir: külek əsen tərəf də ot ayılır».

Hər bir insan əsasında «valideyinə ehtiram və böyüklərə hörmət» dayanan insanənərləyi özündə tərbiyə etməlidir.

Konfisiyə görə hər bir kəs «düzgün yola» riayət etməlidir. «Düzgün yol» - ətraf dünya ilə harmoniyada yaşamaq və ona qarşı getməmək bacarığıdır.

Konfisiçilik insan idealını alicənab kişi ideali kimi müəyyənləşdirir. Alicənab kişi adalet, sadıqlıq, səmimilik, övlad ehtiramı kimi keyfiyyətlərə malik olmalıdır. Məhz bu keyfiyyətlər – cəmiyyətdə humanizm və harmoniyanın əsasıdır. Konfusi deməsidir: «Əger insanda təbiilik tərbiyədən üstündürse o kəndliyə bənzəyir. Əksinə olduqda kitablı alime. Təbiilik və tərbiyə arasında bərabərlik olduqda isə insan alicənab kişidir».

Alicənab kişi ritual və etiket bilikləri də daxil tərbiyə vasitəsilə yaranır.

Konfisiçilikdə ölçü Prinsipi məhəbbətdir, başqalarından arzu etdiyimiz isə bizim onlara münasibətimiz ölçüsü olmalıdır!

Səma dünyadakı ədalət və şeylərin nizamına nəzarət edir. Cəmiyyətdəki bütün münasibətlər, hüquq və vəzifələr, rituallar əvvəlcədən səma tərəfindən müəyyənlenişir.

LAO-TSZININ FƏLSƏFƏSİ

Lao-tszi yarımfəsanəvi şəxsiyyətdir. Belə söyləyirlər ki, o ana bətnində 60 il qalaraq qoca kişi doğulub. Yalnız dəqiq məlumdur ki, o Konfusinin müasiri olmuşdur. Lao-tszi öz təlimini şifahi yamışdır. Nəticədə onun mühakimələri «Dao de dzin» kitabında toplanılmışdır.

Lao-tszi fəlsəfəsində «Dao» anlayışı əsasdır. «Dao»-nın ilkin mənası «yol» deməkdir. Sonradan bu anlayışı ilkin əsas, bütün mövcudatın əsası, dünyadakı bütün şey və proseslərin yolu kimi bəşə düşürər.

Daosizmdə göstərilir ki, «dao» ziddiyyətli xassələrə malikdir. O dəyişməzdır və bununla birgə daimi dəyişmədadır, o yalnız sonlu şəylerdə mövcuddur, özü isə sonsuzdur.

Dünyada mövcud olan hər şey – aşkar səbəbi olmayan saysız چəvrilmələrin nəticəsidir. Dünya kəsilməz doğuluş və ölüm, yaranma və qayıtma kimi görünür. Hər şeyin arxasında dünyada vəhdət və harmoniya verən «dao» dayanır.

Daosizm prinsiplərinə görə insan ətraf dünya ilə harmoniya da yaşamalıdır. Bu dünən heç kimin aqalıq hüququ olmayan qab kimi midir. Hər şeydə ölçünün gözlənilməsi insanların mühüm məsəlesi, onun həqiqi müdrikliyinin təzahürüdür.

Müdrilik – mübarizəsiz, zorakılıq və qəddarsızlıqdan uzaq həyatdır. O dünyani olduğu kimi qəbul etmək və onu dəyişməyə cəhd etməmək bacarığıdır.

Hökmətar ümumi qanunu pozmamaq üçün mövcud nizama toxunmayaq müdrilik göstərir. «Ən yaxşı hökmətar odur ki, xalq yalnız bilir – o mövcuddur».

MO-TSZİ FƏLSƏFƏSİ

Çin mütəfəkkirləri Mo-tszi miladdan önce 479-380 və ya 468-376-ci illərdə yaşamışdır. Əsilzadə nəslindən olub, yerli həkim sarayında yüksək vəzifələr tutmuşdur.

Mo-tszi hesab edirdi ki, bütün hadise və proseslərin əsasında harmoniya dayanır.

Dünyada harmoniyanın hökmran olması üçün bütün ətrafdakılara zərər vera bilecək hərəkətlərdən çəkinmək lazımdır. Bütün hərəkətlərin qiymətləndirilməsi zamanı xeyir və hörmət kimi ikimeyeasaslanmaqlazımdır.

İnsanın cəmiyyətdə mövqeyi onun sosial mənsubiyəti ilə deyil, şəxsi keyfiyyətləri ilə müəyyənləşən zaman hörmət bərqərər olacaq.

Mütəfəkkirin fikrincə çar hakimiyyəti insanların kollektiv seçkisi nəticəsində yaranmışdır. Çar hakimiyyəti qanun əsasında idarəetmənin yeganə qarantidır.

QƏDİM YUNAN FƏLSƏFƏSİ

Uzun əsrlər boyu Yunanistan vahid dövlət olmamışdır. Təbii sərhədlərlə bir-birindən ayrılmış şəhər-polislər mövcud olmuşdur. Hər bir polisin öz dialekti olub, hər biri bu və ya digər Allah və qəhrəmana üstünlük vermişdir. Ərazi müxtəlifliyinə baxmayaraq antik mədəniyyət vahid bütövdür.

Qədim yunan vətəndaşı üçün azadlıq anlayışı əsas olmuşdur. Azadlıq dedikdə hamı üçün ümumi olan qanunları bilib ona uyğun yaşamaq başa düşüldür. Bütün yaranan problemləri açıq şəkildə xalqın müzakirəsi vasitəsilə həll olunması zəruri idi.

Fəziələt – insanın cəmiyyətdə öz yerini tapması, vəzifəsini gerçəkləşdirməsidir.

Müdriklik sözə sahib olmaq incəsənetinin təzahürüdür. Söz insan fikrinə forma verir. Gözəl fikirlər gözəl də səslənməlidir.

Ona görə də Qədim Yunanıstanda Loqos anlayışı işlənib hazırlanmışdı.

Logos – söz, dildir. Sonradan loqosu hətta Allahlardan üstün tutulan fikir, zəka, dünya qanun kimi başa düşürdülər.

Yunan fəlsəfəsində cəmiyyətdə və təbiətdə hökmran olan harmoniya və nizam ideyaları fundamental sayılırdı.

Qədim yunan filosofların məqsədi dünyanın ilkin əsası və bütün hadisələrin ilk səbəbi olan «arxe»-ni tapmaq olmuşdur. İkincisi, təfakkürün xarici heç nə ilə, ilk növbədə inam və hissə təcrübə ilə məhdudlaşmayan universal əsullarını hazırlamaq sayılmışdır.

FALES

Miladdan önce 624-547-ci illərdə yaşamışdır. Fales Milet şəhərində doğulub və yaşamışdır. Tacir, filosof, riyaziyyatçı, astronom və siyasi xadim olan Fales dövlət işlərində iştirak etmiş, çoxlu səyahətlərdə olmuş və nezəri biliklərini praktikada tətbiq etmişdir. Fales körpülər tikmiş, hidravlik saatlar ixtrəa etmişdir.

Fales bütün mövcudatın əsasının su olduğunu hesab edir. Hər şey sudan başlayır və suya çevirilir. Suyun buxarı günəş və digər səma cisimləri kimi səma odlarını qidalandırır, sonra su yağış kimi geri qayıdır və torpağa keçir və s. Mütəfəkkirin fikrincə su əbədi və sonsuz hərəkətdə oldan materiyadır.

Fales üçün fəlsəfi düşüncələrin məqsədi dünyanın ilkin əsası – «arxe»-ni tapmaqdır.

ANAKSİMANDR

Miladdan önce 610-546-ci illərdə yaşamışdır. Anaksimandr Milet şəhərində doğulduğuna görə Miletli təxəllüsünü almışdır. Falesin şagirdi və ardıcılıdır. Günəş saatı qurğusu-qnomonun ixtriacısı hesab olunur. Anaksimandr ilk dəfə coğrafi xərite tortib etmişdir. Anaksimandır görə yer silindr formasındadır və havada sərbəst dolaşır, Yerin əbədi fırlanma hərəkəti isti və soyuğun mənbəyiidir.

Onun «Təbiət haqqında» əsəri dövrümüzə qədər çata bilməmişdir.

Dünyanın mənşəyini izah etməyə çalışın Anaksimandr fərəz edirdi ki, dünyaquruculuğunun əsasında müəyyənəşdirilməsi mümkün olmayan hansıa mücərrəd və sonsuz element dayanır. Anaksimandr bu elementi hərfi mənəsi «sərhadsız», «sonsuz» olan «apeyron» adlandırmışdır. «Apeyronların» hərəkətindən şəyələr emalə gəlir və məhv olur.

Dünyanın yaranmasını Anaksimandr əksikliklərin mübarizəsi, ilk növbədə «apeyronlar» daxilində isti və soyuğun mübarizəsi ilə əlaqələndirirdi. Anaksimandra görə dünya yaranma prosesində üç mərhələdən keçmişdir:

1. O dünya rüseyimi – «apeyrondan» ayrılmışdır.
2. Əksikliklərin bölünməsi və qütbüleşməsi baş vermişdir.
3. İsti və soyuq arasındaki qarşılıqlı təsir və mübarizə rəsmilaşmış dünyani törətməşdir

Anaksimandrı göstərirdi ki, hissələr dəyişir, bütöv iş – dünyanın ilkin əsası – dəyişməz qalır. O tarixdə ilk dəfə söyləmişdir ki, ay öz işığı ilə nurlanır, onu günəşden alır, insan işə tekamülün nəticəsində yaranmışdır, işkin olaraq o, baliq olmuşdur.

ANAKSİMEN

Anaksimen miladdan önce 585-524-cü illərdə yaşamışdır. Milet şəhərində doğulan, Anaksimen Anaksimandrin tələbəsi olmuşdur. Anaksimen planetlərarası məsafəni müyyənəşdirməyə çalışmışdır. Əsərləri dövrümüzə gelib çatmamışdır. Anaksimenin fəlsəfi konsepsiyası yalnız sonrakı qədim yunanın əsərlərindən məlumudur. Rəvayətə görə bir dəfə Anaksimen ağacların kölgəsində gəzışrək səhəbat edirmiş. «Mənə söyleyin – gənc soruşur – siz nə üçün daha çox şübhələnrəsiniz? Siz uzun ömrü yaşamısınız, təcrübəlisiz, böyük ellinlərdən dərs almısınız. Nəcə olur ki, sizin üçün də bu qədər sual anlaşılmaz qalır».

Dərin fikirlər içinde filosof əsası ilə qarşısında iki: böyük və balaca çevrə çəkir. «Şəninin bildiklərin bu kiçik, mənim bildiklərim

isə böyük çevrə daxilində yerləşir. Çevrələrdən kənarda yerləşənlər naməlumdur. Kiçik çevrə naməluma daha az toxunur. Deməli, şəninin bilik dairən nə qədər genişdirsa onun naməlumla sərhədi da ha böyükdür. Deməli nə qədər yeni öyrənirsənə, səndə bir o qədər suallar yaranır».

Anaksimən görə hava ilkin əsasdır. Hava sonsuzdur, keyfiyyətce müəyyəndir. O həmişə şeýlərin çoxobrazlığını töredən daimi hərəkətdədir. Yüklənməkələ hava oda çevrilir, qatılışaraq küləyə çevrilir, sonra bulud, su, torpaq, daş və digər əşya olur. Anaksimən fərəz edirdi ki, canlı dünya cansızdan töriyir.

DEMOKRİT

Demokrit miladdan önce təqribən 470-460-cı illərin sentyabında doğulmuşdur. Atasından miras qalmış böyük sərvət ona uzunmüddəli səyahətə çıxmaga imkan vermiş və o Babilistanda, İran-da, Misirdə olmuş, bir neçə il Afinada yaşamışdır.

Demokrit dövrünün demək olar ki, bütün bilik sahələrinin əhatə edən onlara kitab yazıb, lakin onlardan heç biri tam şəkildə dövrümüze çatmayıb, indi onun «Həkimlik elmi», «Ölümdən sonrakılar haqqında», «Təbiətin quruluşu haqqında», «Riyaziyyat haqqında», «Ritm və harmoniya haqqında» və s əsərlərindən 200-ə qədər fragment qorunub saxlanılmışdır. Demokritin ölüm tarixi bəlli deyildir.

Demokritə görə dünyanın əsasında kiçik cisimlər – atomlar dayanır. Atom bölmənməz mahiyyətdir, boşluq bu «bölmənməz mahiyyət» yerdeyişmə üçün imkan yaradır. Atomlar bölmənzdir və formaca forqlənilərlər: onlar qabarlıq, çökük, küreyəbənzər, kvadrat və s. şəkilli olur. Atomlar bir-birindən ölçüsünə görə forqlənilərlər. Atomlar əsas xassəsi onların təbiətinin mühəyyətindən doğan və müxtəlif formalı hərəkətdir. Kainat sonsuzdur, ondakı dünyaların sayı da sonsuzdur. Dünyalar küreyəbənzər kütlə töredən atom bulğanı hesabına yaranır. Bu küreyəbənzər kütlədən bütün dünyani dövrləyən örtüye oxşar nəsa ayrıılır. Güneş hərəkətin sürətinə gö-

rə yanır. Hərəkət zamanı bir-birilə toqquşaraq atomlar «birleşir» və şeylər əmələ götürür. Deməli şeylər atomların qarşılıqlı hərəkətindən törəyir. Şeylər onları yaradan atomlar bir-birindən uzaqlaşdırıqca məhv olurlar.

Atomları hərəkəti mexaniki prinsiplərlə müəyyənlaşır və ilahi zəkədan asılı olmur.

Demokrit görə insan-ruha malik olan «kiçik dünyadır». İnsan odabənzər atomların birləşməsidir. İnsan qansız seydən – isti palçıqdan – yaradınan iştirakı olmadan təbii yolla yaranmışdır. Onun fikrincə insan ətraf dünyası hiss və fikir vasitəsilə dərk etməyə qadirdir. Demokriti hissi (qaranlıq) və düşüncə (həqiqi) kimi iki növ idräki ayırrı. Demokritin fikrincə əşyaların səthindən zərif obrazlar «axır» və bu obrazlar hissiyyat orqanlarımız tərəfindən tutulur, nəticədə duygular yaranır. Lakin belə «qaranlıq» idrak özlüğündə insana bilik verməyə qadir deyildir. Həqiqi idrak zəkanın iştirakı ilə baş verir.

İdrak prosesində səhvler ona görə mümkün olur ki, hiss orqanlarının atomları nizamsız ola bilərlər, yaxud da atomlar obyektdən hiss orqanlarına qədər olan yolda aralarında toqquşaraq hiss orqanları atomlarına qeyri-deqiq informasiyalar çatdırırlar. Canlı orqanızmaların həyatı və ölümü atomların birləşməsi və ayrılmışdan asılıdır. İnsan ruhu ölüdir, bədən ölen zaman ruh atomları onu tərk edir və fəzada itirir. Alim xoşbəxtliyi teləbatların ağılla ödənilməsi kimi başa düşülür. Belə vəziyyətə tarbiye və təhsilə nail olmaq mümkündür. Demokrit qeyd edirdi ki, «tarbiya xoşbəxtlik zamanı bəzək, bədbəxtlik zamanı isə sığınacaqdır».

PİFAQOR

Pifaqor təqrübən miladdan önce 571-497-ci illərdə yaşamışdır. O Samos adasında doğulmuşdur. Pifaqor ad deyil, nitqə inanırdan mənasını verən ləqəbdir, çünkü Pifaqor da delf kahini kimi daim həqiqəti söyləmişdir. Tiraniya səbəbindən vətəni tərk edərək Misirə gedir, burada 22 il Misir kahinlərindən dərs alır. Misir

farslar işgal etdikdə Pifaqor əsir kimi Şərqə göndərilir, burada 12 il yaşayır və babil kahinlərinin təlimi ilə tanış olur. Yunanistana qayıdaraq Kroton şəhərində pifaqor ittifaqını yaradır. Pifaqor Metapont şəhərində vəfat etmişdir.

Pifaqora dövrümüzə golib çatmamış üç əsəri aid edirlər: «Təbiət haqqında», «Tərbiyə haqqında», «Dövlət haqqında».

Təhsil belə bir prinsip əsasında qurulurdu: şagird – doldurulası qab yox, yandırılmalı möşəldir. Məktəb şagirdləri cəlb etməyə çalışırırdı, əksinə, Pifaqor adətnən şagird olmaq istəyənə vaxt verir. Məktəbə üç ildən sonra getməyi məsləhət bilirdi. Əgər insan sonradan qayıdardısa, bu onun həqiqi oxumaq arzusunu təsdiqləyirdi. Qəbuldan sonra insan həla şagird sayılır və «akusmatik», yəni dinləyici adlanırdı. Bu insan beş və ya yeddi il Pifaqorun stajlı şagirdlərinin apardığı məşğələlərde iştirak edirdilər. Fəlsəfi düşünəcələr sadə fiziki işlərlə növbələrində. Uzun iller öz üzərində çalışdıqdan sonra, «akusmatik» həqiqi şagird olurdu. İndi o matematik – «dərək edən» adlanır. Pifaqorun özünün apardığı məşğələlərə riyaziyyatçılara insan və tabiatın quruluşu, dünyının ümumi mənzərəsi haqqında təsəvvürler aşilanırdı. Riyaziyyatçılardan da təhsili bir neçə il davam edir və «ixtisas» seçimini hazırlıq xarakteri daşıyırırdı. Beziləri tibbi, digərləri isə əmlak qayğısına qalmاق bacarığını öyrənirdi. Pifaqor məktəbinin ali mərhəlesi siyasetçilərin – insan cəmiyyətinin ali prinsip və qanunlarından çıxış etməklə idarətəməyə qabil insanların təlimi idi.

Məktəbə qarşı sui-qəsd təşkil edilir, bir çox pifaqorçular ölümürül, sağ qalanlar qaçmağa məcbur olur.

Pifaqora görə dünyanın əsasında riyazi münasibətlər dayanır. Kosmos-ədədlər ifadə olunmuş nizamlı, harmonik bütövdür. Səma cismilərinin dairəvi hərəkəti göstərir ki, bu cismilər riyaziyyat qanunlarına tabedirlər. Şeylər yox olur, riyazi anlayışlar isə deyimzəddir. Ədəd aşyalara ölçü və sırr verir. İnsanın həm dünyası, həm de ruhu son nəticədə kəmiyyət ölçüsüdür.

Dünyaquruculuğunu dünyani sonsuz «pnevma» yəni «kühudüsüz nəfəs» ilə birləşərək dünyani tərəfdən kosmos kimi təsəvvür edirdi. İlk dəfə kainatı «kosmos» adlandıran Pifaqor olub, çünkü

ona nizamlıq xasdır: yunanca kosmos «nizam», «bütöy quruluş» mənasını verir. Pifaqor təliminə görə kosmos «pnevmani üfürərək» ayrı-ayrı şeyləri yaradır. Pifaqor fikrincə riyaziyyat öz ruhunun qayğısına qalmağa və ətraf mühiti dərk etməyə imkan verir. Ruh haqqında qayğı elmi biliklərinə alda edilməsi və asketik hayat tərzini cəhətə edir. İnsanın rifahı öz-özü ilə anlaşmadadır.

Pifaqora görə həqiqi dünyagörüşü üç əsas – əxlaq, din, bilik üzərində dayanır. Pifaqor elmin məsələsini əxlaqla üst-üstə düşməli olan dinin maraqlarına tabe etdirməyə çalışmışdır.

KSENOFAN

Ksenofan miladdan önce 6-5-ci əsrlərdə yaşamışdır. O Kolofon şəhərində doğulmuş, sonradan oradan qovulmuşdur. Uzun zaman sərgərdən həyat sürmüştür. Fəlsəfi baxışlarını nəzmlə ifadə etmişdir. Onun «Təbiət haqqında» poemasının bezi hissələri zəmə-nəmizo qədər gəlib çatmışdır. Onun fəlsəfi təliminin mərkəzində – dünyanın vohdəti haqqında ideya dayanır. Ksenofon üçün dünya Allahın yaratdığı deyildir. Dünya yaradılmışdır, əbədi və məhv edilmezdir. Ümumvəhdətə olan dünya əbədi və hərəkətsizdir, lakin onun hissələri dəyişkəndir, yaranıb və məhv olurlar. Güneş və digər işq saçan səma cisimləri alovlanan buludlardan yaranıblar. Bulud rütubətli buxardan yaranır, su onların mənbəyidir. Yer əvvəl su ilə örtülüb, tədricən ondan azad olmuşdur.

Ksenofona görə dünyani dərk etmək olar, yalnız hissi seyrə kifayətlənmək olmaz, çünki o şeylərin mahiyyətini dərk etməyə imkan vermir. İnsan həqiqi biliyi yalnız düşüncə prosesində əldə edir.

EMPEDOKL

Miladdan önce 483-423-cü illərdə yaşamışdır. Empedokl Siciliyada doğulub və orada ölmüşdür. Qədim dünyada o, filosof, şair, natiq, həkim, fəal siyasi xadim, demokratiya tərofdarı kimi məşhur olmuşdur.

Empedokl həkim kimi İtaliya tibb elminin banisidir. Empedokla iki fəlsəfi poemə aid edilir: «Təbiət haqqında», «Təmizləmə». Onlardan təqribən 450 sətir qalmışdır. Empedokl belə hesab edirdi ki, dünya maddidir və onun əxobrazlılığı dörd «kökə» gotirilir. Bu köklər – torpaq, su, hava və oddur. Şeylərin kökləri əbədidir, dəyişməzdır və bölünmür. Empedokl dünya inkişafında dörd dövrü fərqləndirir. Əvvəlcə elementlərin tam vohdəti ilə çıxış nöqtəsi mövcud olmuşdur. İkiinci dövrdə – ayrı-ayrı şeylər yaranmışdır. Üçüncü dövrdə elementlərin tam ayrılması baş verir. Həhayət, dördüncü dövrdə elementlər yeniden birleşirlər. Beleliklə, kai-natın dövrü inkişafi baş verir. Kosmoqonik proses daim təkrarlanan, daim yeniləşən dörd dünya dövründən ibarətdir.

Empedokla görə insan və xarici dünya eyni elementlərdən təşkil olunub, subyekt və obyekt keyfiyyətə bircinsidir, bunun nəticəsində insan xarici dünyani dərk edə bilir.

Dərk etmə hiss orqanlarının köməyi ilə mümkündür. Duyğunun idrak üçün birinci dərcəlili əhamiyyətini qəbul edən Empedokl belə nəticəyə gəlir ki, duygunu zəka ilə yoxlamaq və tənzimləmək lazımdır.

SOKRAT

Sokrat miladdan önce 470-399-cu illərdə yaşamışdır. Nə varlı, nə də kubər nəsildən olmayan bu insan heç zaman maddi vəziyyətini yaxşılaşdırmağa çalışmamışdır. Onun aktiv fəlsəfi fəaliyyəti miladdan önce 450-400-cü illərə təsadüf edir. Şəraitdən asılı olaraq, Sokratın cəmiyyəti üçün təhlükə olduğu fikirinə gelinir. Sokrat mühakimə edirlər və ölüm hökmü verirlər. Sokrat zəhər içərək ölürlər.

Sokrat heç nə yazmayıb, onun təlimi bizi digər müəlliflərin, xüsusilə Platonun dialoqlarında Sokratın həyatında əsas rol oynadığı Platonun hesabına bizi gəlib çatmışdır.

O ilk dəfə ümumiyyətlə müdriklik nədir məsələsini qoymuşdur. Sokrat həmçinin insan haqqında bütün təlim yaratmaqla çalışmışdır. Sokrat sual və cavab üzərində qurulmuş fəlsəfi metod

hazırlamışdır: ardıcıl suallar vermekle siz hemsöhbətinizi ziddiyetlerde ifşa edirsiniz. Bu metodun köməyi ilə Sokrat insan haqqında təlim yaratmışdır. Təlimdə o qeyd edir ki, biz fiziki hadisələri təbiətini aşdığımız yolla insan təbiətini təsdiq edə bilmerik.

Sokratın fikrincə insan həyatının qiymətini həyata təqridi, sinayıcı, dərkədici münasibət müəyyənəşdirir. «Sınaqlıslız həyat, insan üçün həyat deyildir».

İnsan ilk növbədə öz ruhunun qayğısına qalmalıdır? «Axi mən yalnız onu edirəm ki, gəzirəm və sizin hər birinizi, həm qoca, həm cavani bədəni və pulunun deyil, daha yaxşı olmağınız üçün ruhunun qayğısına qalmğa inandırıram.

Ruhun qayğısına qalmaq onu bildirir ki, insan özündə fəzilət və əxlaqi-zəkəli davranışın təbiyə etməlidir». Sokrat hesab edirdi ki, ruhun əsas qabiliyyəti bədəndən gələn və xarici dünya ilə şərtlə-nən ehtirası qarşı dayanan zəkədir. Zəka vasitəsilə ehtiraslar üzərində hakim olmaq mümkündür.

İnsan dünya və özünü də ruhunun köməyi ilə dərk edir. Ruhun həyatı özüñüdərk, suallara cavab axtarışı və dünyadan düşüntülməsidir.

Zəka dedikdə Sokrat insanların mənətiqi düşünmək, mühakimə-yürütmək bacarığını başa düşürdü. Məhz zəka hayatı-kortebii coş-ğuluq üzərində hökmranlıq əldə etməyə imkan verən özünü ələ alma mənəbəyidir. Özünü ələ almanın köməyilə insan özü üzərində hakim olur.

Öz üzərində hakim olma hakimiyət azadlıqdır. Sokratın fikrincə ehtiraslarını çılovlaya bilən azaddır.

Müdrilik yaxşı ilə pisi, faydalı ilə zərərlini fərqləndirmək bacarığıdır. Sokratın fikrincə bütün daxili düşmənlərinə qalib gəlmış müdrik həqiqi qəhrəmandır.

Ağ illi insanların əsas vəzifəsi pis işlərdən qaçmaq və xeyirə can atmaqdır.

Sokrat hesab edirdi ki, səadətə can atmaq insanların əsas cəhd olmalıdır.

· Səadət özündə müəyyən keyfiyyətləri birləşdirir. Onlar:

- Yaxşı sağlamlıq və cismani qüvvə, çünki onlar əxlaqlı həyata köməklik göstərir.

- Mənəvi sağlamlıq, əqli bacarıq.
- İncəsənət və elm, çünki onlar xoşbəxt həyat üçün faydalıdır.
- Valideyinlər, uşaqlar, qardaşlar arasında razılıq, çünki onlar qarşılıqlı kömək üçün yaramışlar.

- Vətəndaş birliyi və ya dövlət, çünki onlar əgər düzgün qurulmuşlarsa vətəndaşlara böyük faydanı təmin edir.

Fəziləti təriyə etməklə insan səadətə çata bilər.

Sokrat üç əsas fəziləti ayırrı: özünü ələalma, cəsarət, ədalət. Bir yerdə götürüldükdə onlar ələ müdriliklidir. Fəzilət həmişə bilikdir, qəbahət isə cəhalətdir.

PLATON

Platon miladdan önce 427-347-ci illərdə Afinada yaşamışdır. O Aristokl adlı aristokrat olmuşdur, Platon laqəbini güclü bedən quruluşuna görə almışdır. Sokratın sağdırı olmuş, müəlliiminin ölümü onu dərindən kədərləndirmişdir. Platon qarşısına əsasında dövlətin ağıllı siyasetini qurmaq mümkün olan prinsipləri aşkar etmək məqsədini qoymuşdur. O öz siyasi ideyalarını praktikada gerçəkləşdirməyə cəhd göstərmişdir. Onun cəhdləri Sirakuz şəhərində əvvəlcə I Dionisi (m.ö. 430-367-ci illər), sonra onun oğlu II Dionisin (miladdan önce 367-344-cü illər) hakimiyyəti zamanı baş vermişdir. Bu cəhdlər tam uğursuzluqla nəticələnib və Platon çətinliklə Afinaya qaynaqda bilmişdir. Miladdan önce 388-ci ildə o, Afina ya-xınılığında Akademiya adlandırdığı məktəbini açır. Akademiyanın girişində yazılmışdı: «Həndəsi bilikləri olmayanlar, içəri girməsin-lər». Platonun təqribən 30 dialoqu və bəzi məktubları dövrümüzə gəlib çatmışdır.

Platon'a görə ideal dövlətdə hər şey heç bir vətəndaşın pozmağa icaza verilmədiyi daqqıq plan üzrə qurulmalıdır. Belə dövlətdə ədalət və qanun hökmranlıq edir.

Ədalətli cəmiyyət – hər keşin ona ən yaxşı uyğun gələn işə məşğul olduğu cəmiyyətdir.

İdeal dövlətin yaradılması üçün hakimiyyəti filosoflara vermək lazımdır. Bu məqsədə nail olmaq üçün hər bir vətəndaşın bacarığına uyğun yerini tapa bileyəyi ümumi təhsil sistemi lazımdır.

İdeal dövlətdə ağıllı təhsil sistemi qurmaq üçün, mənşeyindən asılı olmayaq butun uşaqların təhsil almaq imkanları berabər olmalıdır. 10-20 yaşlarında hamı eyni təhsil almırlı, bundan sonra təhsilsə davam edəcək an yaxşı şagirdlər seçilməlidir. Digerləri sənətkar, əkinçi və tacir olmalıdır. 30 yaşında ikinci seçim olmalı və bu seçimini keçənlər daha 5 il fəlsəfəni öyrənməlidirlər. İkinci seçim keçməyənlər döyüşü (gözətçi) olmalıdır. Hər üç mərhələni keçənlər 15 il müddətində cəmiyyətin praktiki həyatında iştirak etməli, idarəetmə qabiliyyətinin yoxlanılməlidir. 50 yaşıları tamam olduğunda onlar həkim olala bilərlər.

Platonun fikrincə belə təhsil sistemi cəmiyyəti insanların mənşeyinə görə deyil, bacarıqlarına görə 3 təbəqəyə bölməyə imkan verir.

Platona görə felsefənin vəzifəsi tonlanmış təsəvvürleri ümumişdirmək və dünyanın dərk olunması üçün yeni yanaşma yaratmaqdır. Dünyanız yalnız zamanın köməyi ilə dərk etmək olar. Ağıllı hissi təsəvvürtərini yenidən yoxlamalıdır. Platon qeyd edirdi: «O, kəslər ki, hər bir şəxə yalnız fikir vasitələri ilə yanaşır və bəzən düşüncə prosesinə görə də daxil olmaqla heç bir hissə cəlb etmir - və onlardan heç birini düşüncəyə yoldaş seçmirsə, onlar həqiqəti dərk edirlər».

Platon hesab edirdi ki, dünyanın əsasında «vahid mahiyyət» - demiuqrən, daha doğrusu yaradanın «nizamsızlıqdan» yaratdığı hansısa canlandırılmış «nizam» dayanır.

Platon fərzi edirdi ki, insanın hissə orqanlarına çatmayan dünya da mövcuddur: o, bütün fövqəlhissi obyektləri görünən dünyadan ayrı olan xüsusi yera - «səmaarxası» məkana yerləşdirir. Filosof bu məkanı fövqəlhissi obyektlərin ideyaları dünyası adlandırir.

İdeya - şeylərin ideal proobrazlarıdır. Hər bir şey kamil nümuneyə malikdir. Şeylər ideyaların kamil olmayan surətidir, ideya isə şeyin yaxınlaşmasına can atlığı olçatmadır nümunədir.

İdeyalar az və ya çox dərcədə ümumi ola bilərlər, ona görə də ideyalar dünyası iyerarxik təşkilatlanmış sistemidir. İyerarxiyanın zirvəsində yerləşen ümumi ideya mövcuddur. Bu səadət ideyasıdır. O bütün digər ideyaları onların coxluğunu və çoxobrazlığında törədir. Əvvəlcə səadətin törətdiyi beş ümumi ideya yaranır.

Bu - varlıq, sükunət, hərəkət, eynilik, müxtəliflikdir. Aşağı rəngdə bərabərlik, bərabərsizlik, oxşarlıq, qeyri-oxşarlıq yerləşir. Ideyalar dünyasının iyerarxik quruluşunda bir pille aşağıda riyazi və həndəsi obyektlər yerləşir.

Platon hissiyyat orqanları üçün olçatmadır olan dünyani izah etmək üçün sxem yaratmışdır. Hissi qarvanılan dünyada hər şey ideyalar dünyasında baş verdiyi sxemde baş verir, lakin kobud şəkildə. Ideyalar dünyası plan, hissi qarvanılan dünya isə bu planın gerçəkləşdirilməsidir.

İnsan onu əhatə edən dünyani dərk edən zaman onun ruhu doğuldğu vaxtadək məskunlaşdıığı ideyalar dünyasında gördüklerini «xatırlayır».

Sokratın da dediyi kimi Platona görə insanın ali əxlaqi borcu ruhunun qayğısına qalmadır. Ruhun qayğısına qalmaq onun bədəni hissi bağlılıqlından tömizlənməyi ehtiva edir. Fəzileti həyat sürməkələ insan öz ruhunu tömizləyir. Ruhun tömizlənməsi üçün Platon fəlsəfəye «katarsis» kimi xüsusi termin daxil etmişdir. «Katarsis» Platon traktovkası rasional - mənətiqi idrakın vasitəsilə başa düşüləndir, bu o deməkdir ki, ehtiraslar zəka ilə işçilənir. Məhz buna görə «katarsisin» əsas aləti elmdir.

Bədən düşməncilik, cahillik və hərc-mərcilik törədən ehtiraslar mənəbəyidir. Yalnız əbədi ruhun qayğısına qalmalı şərə qalib gəlmək olar.

Ruhun qayğısına qalmaq insanı yeniləşdirir və nəticədə hissyyat dünyasından azad edir.

Platon ruhun əbədi yaşadığını iqrar edir. O hərəkətsiz və əbədi olan ideyalar dünyasını dərk etməyə qadirdir, ona görə də ideal dünya ilə eyni təbiətə malikdir. Başqa cür olsayıdı bütün əbədi olanlar ruh üçün olçatmadır qalardı.

ARİSTOTEL

Aristotel miladdan önce 384-322-ci illerde yaşamıştır. Aristotel Makedonyada doğmuştur. 17-18 yaşlarında Afinaya gelmiş, Platon Akademiyasında dinleyici olarak 20 il burada qalmıştır. Platonun ölümündən sonra bir az səyahət etmiş və sonralar Makedoniyalı İsgəndər adını almış, İsgəndərin 3 ilən çox müəllimi olmuşdur. Aleksandrın hakimiyyətə gəlisişindən sonra Afinaya köçmüş və miladdan önce 335-ci ildə burada Lisey adlanan şəxsi məktəbini açmışdır. Aristotelin məktəbinin başqa adı - peripatetik - da olmuşdur, cünti dörsələr gəzinti zamanı aparılırdı. «Peri» ətraf, «Patēn» feyli isə gəzişməyi bildirir. Aristotel sehərlər yaxın sağirdərinin ətrafında möşəqlərə aparır, (akroamatik, mühazirələr), nəhardan sonra isə ümumi (ekzoterik) mühazirələr oxuyurdu. 62 yaşında Aristotel Erevyanı Xalkis şəhərinə getməyə məcbur olur və çox keçmiş ki, burada vəfat edir.

Onun əsərlərindən o dövr elminin bütün sahələri üzrə biliklər əksini tapmışdır. Onlardan dörvümüze galib çatan ən məşhurları: «Fizika», «Səma haqqında», «Ruh haqqında», «Siyasət», «Ritorika», «Poetika», «Heyvanların tarixi», «Heyvanların mənşəyi haqqında» əsərləridir.

Aristotel tarixi yanaşma prinsipinə üstünlük verir. Bu yanaşmaya görə konkret problem haqqında şəxsi fikrini şərh etməzdən əvvəl bu barəda solşəflərin nə dediklərini dəqiqliklə öyrənmək, yalnız sonra deyilənlərə münasibət bildirilməli və yaxud na isə əlavə edilməlidir. O sistemlik və metodikaya ciddi fikir verir. Yalnız bilik prinsipləri üzrə tədrici hərəkət həqiqəti tapmağa kömək edir. Platonun əksine olaraq Aristotel belə hesab edirdi ki, idrak üçün şeylərə ümumini ayırmak lazımdır. İdrak kəsilməz dətallasdırmadır və bu prosesdə biz şeylərin əməle gəlmə qanunlarını tapırıq.

Aristotel Qədim Yunanistanda mövcud olan elmi üç qrupa bölür:

1. Nəzəri və ya «əqli» - fəlsəfə, riyaziyyat, fizika.
2. Praktiki və ya «düşüncəvi» - etika və siyaset.
3. Yaradıcı və ya «məhsuldar» - incəsənət və peşə.

Aristotel hesab edirdi ki, əsas elm yaradıcı elmlərdir: onlara əsaslanmaqla insan daha ümumi, nəzəri bilik eldə edə bilər.

Aristotelin fikrincə dünya «ilkin mühərrik» - ilahi «Nus» və sitəsile yaranıb və inkişaf edir. «Nus» (nous) yunanca «ağıl» deməkdir. «Nus» dünyaquruculuğunun zirvesidir. O özündə dünyanın planını saxlayır və onu düşünməklə tamlıq və sərvətinə artırır. «Nus» fealiyyəti onun bütün təzahürlərində həyatdır. O - dünyanın «ilkin mühərrikidir», və bütün hərəkət edənlər ona aiddir.

Onun fikrincə dünya əlçatmaz kamillik olan «Nusa» istiqamətlənmişdir.

Platonun ildeyalar dünyası haqqında Aristotel belə hesab edirdi ki, ayrıca mövcud olan ideyalar dünyası yoxdur. İdeyalar şeylərdən ayrıca mövcud ola bilməz: şeylərin ideyəsi onun özündə yerləşir, ideyəsi verilmiş şeyin na olduğu anlaşmaq olmaz.

Platonun ideyalarının hərəkətsizliyini Aristotel ağılın fealiyyəti ilə əvəz edib: onun təlimində «Nus» təkçə özündə dünya planını saxlamır, hətta onu düşünür. İdeyaları düşünməklə «Nus» onları təkmiləşdirir.

Aristotel öyrədirdi ki, hər şey forma və materiya hesabına mövcuddur. Bütün şeylər formaya malikdir və onlar materiyadan yaranmışdır. Əger materiyanın onun formasını təşkil edən görünüşünü ləğv etsək o qeyri-varlığa çevirirək. Gerçeklikdə yalnız formalaşdırılmış materiya mövcuddur. Aristotel orqanızm kimi hər şeyin mövcudluğunun dörd prinsipini göstərir: materiya, forma, fealiyyətde olan səbəb, məqsəd.

İnsan dünyani necə dərk edir? Sualına Aristotel cavab verirdi ki, ilkin dərk etmə hissə təcrübəyə əsaslanır. Sonra insan zəkaya əsaslanmaqla təkcənin dərkindən ümuminin dərkinə keçməlidir. Bu həqiqi bilik eldə etməyə kömək edir.

Aristotel deyirdi ki, canlı mövcudluq ruha malikdir. Həyat funksiyalar seçimini ehtiva edir, deməli ruh müəyyən funksiyaları yerinə yetirməli olan hissələrə malikdir. Aristotel həyatın fundamental funksiyalarını üç qrupa ayırmışdır.

1. Vegetativ funksiyalar - doğuluş, qida, artım;
2. Hissi-mühərrik funksiyaları - duyğu və hərəkət.

3. Əqli funksiyalar – idrak, özünümüəyyənleşdirmə, seçim.

Bundan çıxış edən Aristotel ruhu üç hissəyə ayırrı: vegetativ ruh, hissi ruh, rasional ruh.

Aristotel ədaləti insanın ali fəziqli hesab edirdi. Ədalət bütün işlərdə ağıllı ölçü ilə əlaqədardır. İnsan ifratçılıq arasında orta yolu tapmalıdır. Ağıllı ölçünü müəyyənəşdirmək üçün düşüncə və müdriklik zəruridir. Düşüncə nəyin xeyir, nəyin zərər olduğunu, hansı vərdişin faydalı, hansının faydasız olduğunu müəyyənəşdirir. Müdrikliyin köməyi ilə ali gerçəkliliyi dərk etmək olar.

EPİKÜR

Epikür miladdan önce Samos adasında 341-270-ci illərdə yaşamışdır. 14 yaşından elm və fəlsəfə ilə məşğul olmağa başlayır. Əvvəl Afinada, sonralar isə Demokritin təlimi ilə tanış olduğu Kicik Asiyannı müxtəlif şəhərlərində yaşamışdır. 30 yaşından fəlsəfənin tədrisi ilə məşğul olmuşdur. Miladdan öncə 307-ci ildə Afinaya qayıdır və «Epikür bağ» adlanan məktəbini yaradır. «Epikür bağının» girişində bu cümle yazılmışdır: «Qərib burada sənin üçün yaxşı olacaq, ali səadət – həzz buradadır». «Bağ» qadın və qullar da daxil olmaqla hamının üzünə açıq idi. Epikürün əsərləri dövrümüzə çatmışdır. Onun yalnız təliminin əsas məqamları qisa formada şərh edildiyi üç məktubu qalmışdır.

Epikürə görə fəlsəfənin məqsədi insana xoşbəxt etməkdir. Xoşbəxt olmaq üçün insan təbiət qanunlarını dərk etmelidir. Epikür yazırkı ki, «təbiətşünaslığı bilmədən əsl həzzə çatmaq olmaz».

Epikür anlamaında fəlsəfə insana xoşbəxt həyat qurmağı istiqamətlənmis praktiki fəaliyyətdir.

Xoşbəxtlik ixtirabın yoxluğudur. Xoşbəxtlik yalnız ağıllı, əxlaqlı və ədalətli yaşadıqda mümkündür. Xoşbəxtlik ruhun müdriklik və sakitlik vəzifəyidir.

Epikür belə hesab edirdi ki, insan üçün ən mühüm olan şey azadlıqdır, məhz o insana xoşbəxtlik imkanı verir. Azadlıq o de-

məkdir ki, insan seçimi özü edir. Allahlar insanların həyatına qarışmamalıdır.

Həyat həzz və iztirab arasında düzgün nisbətə malik olmalıdır. Bunun üçün insan öz hərəkətlərini hesablamalidır. Epikürün fikrincə ardınca uzunmüddətli iztirab göləcək qısamüddətli həzədən imtina etmək ağıllı olardı. Ali səadətin başlangıcı ağıllı olmaqdır.

İnsan yalnız ağıllı həzzə can atmalıdır. Epikür hesab edirdi ki, ədəbiyyat və elmle məşğul olma, insanlar arasında dostluq ağıllı həzzə aiddir. Həqiqətdə yalnız mənəvi həzz və səadət uzunmüddətli və möhkəm ola bilər: bilik, dostluq. Ləzzətin ali forması – mənəvi sakitlik və soyuqqanlılıqdır. Müdriklik və xoşbəxtlik ondadır ki, insan müstəqillik və ruhi sakitlik əldə edir, onu narahat edən hər şeydən qaça bilir.

Cəmiyyətdə mövcud qanunlar həzz almağı tənzimləməlidir. Qanunlara riayət üçün cəza qarışında qorxu zəruridir.

Epikürə görə ruh-bütün insan orqanizminə yayılmış zərif cisimdir.

QƏDİM ROMA FƏLSƏFƏSİ

Qədim Roma filosoflarını yunanlarda olduğu kimi insan, dünyanın mənşəyi və inkişafı haqqında məsələlər maraqlandırırdı. Qədim Yunanistandan forqlı olaraq Qədim Romada filosoflar hüquqi problemlərə daha çox diqqət yetirirdilər.

Qədim Roma filosoflarından daha çox məşhur olanları Lukrezi, Seneka, Mark Avreli, Siseron və Plotin olmuşdur.

TİT LUKRESİ KARI

O miladdan önce 95-51-ci illər (bəzi mənbələrə görə (99-51) de yaşamışdır. Lukresinin hayatı haqqında çox az şey məlumdur. Onun ölümündən təqribən 500 il sonra xristian teoloqu Yevgeni Yeronim «Xronologiya» əsərində miladdan önce 95-ci il haqqında

yazarkən qeyd edir ki, bu ildə 44 yaşında intihar etmiş şair Lukresi doğulub.

Tit Lukresi atomizm tərəfdarı olub. Onun əsas əsəri – «Şeylərin təbiəti haqqında» fəlsəfi poemadır.

Poemani yazarkən Lukresi qarşısına hansı məqsədi qoymuşdur?

O, burada təbiəti olduğu kimi təsvir etmək istəyirdi və bunluq insan qəlbindən qorxu və mövhumatı qovmaq istəyirdi. Lukresi təbiətin özü və onun qanunlarından çıxış etməklə dünyagörüşü yaratmaq isteyirdi.

Lukresiyə görə insan dünyanın bir hissəsidir, onun məqsədi və sahibi deyil. O bütövlükdə təbiət qanunlarına tabedir və onları üstələyə bilməz. İnsanın əsas dəyəri zekasıdır.

Hissi organlarına böyük əhəmiyyət verən Lukresi onların məhdudluğunu görmüşdür. Hissi idrakın bu natamamlığını fikir təmamiləndir. Fikir kainat kimi hüduduzdur. Sağlam fikir və hiss qarvayıla kəsilməyən ağıllın azad buxarlanması insana dünya haqqında həqiqi biliyi verir.

Dünyanın ilkin əsası əbədi və dəyişməz olan bölünməz başlangıçlardır (atomlardır). Onlar gözle görünməsələr də cismanıdır. Ilkin əsaslardan biri digərindən forma, hərəket və aralarındaki məsafəyə görə fərqlənirlər. Onlar müxtəlif birləşmələri-şeyləri əmələ getirirler.

Lukresi Karın fikrinə canlı həyat hissi olan ilkin cisimlərin (atomların) birləşməsi və hərəkəti nəticəsində cansızdan əmələ gəlir.

Lukresiyə görə ölüm varlığın qeyri-varlığa keçidi olmayıb, ilkin başlanğıcına parçalanmadır ki, buna nəticəsində canlı cansızca çevrilir. Ölüm və həyat ayrılmazdır.

LUTSİ ANEY SENEKA

Seneka 6-65-ci illərdə yaşamışdır. Aristokrat ailədə doğulub hərtərəfli təhsil almışdır. Atasının təkidi ilə vəkil olmuş və bu sahədə şöhrət qazanmışdır. Seneka respublika tərəfdarı olduğu üçün Roman Korsikaya qovulmuşdur. Sekkiziliklilik sürgündən sonra Roma'ya qayıtmış, pretor vəzifəsi almış və on iki yaşlı Neronun təbiyəcisi olmuşdur. 57-ci ildə Seneka Romada yüksək vəzifə hesab edilən konsul vəzifəsi alır. 65-ci ildə sui-qəsddə ittihəm edilərək ölümə məhkum edilmişdir. İntihar etmişdir.

«Lutsiliya məktubları», «Qəzəb haqqında», «Rəhm haqqında» Senekanın ən böyük əsərlərindəndir. Təbiətə baxışlarını «Təbii-tarixi məsələlər» əsərində şərh edib.

Senekanın təlimində dünya can verilmiş materiyanın dövrənidir. Ümumdünya dövrənində hər şey ciddi zəruretə tabedir və hər şey müəyyən zamandan sonra tekrarlanır. Maddi dünya-Zəka-Allahın bədənidir, Allah isə - həyatın manbəyidir. Hər şey labüdüllükə baş verir, dünyaya sarsılmaz tale aqalıq edir.

Senekaya görə tale kosmik qüvvə deyil, o zəka və şüura məlikdir. Seneka taleni müdrik və hər yerdə mövcud bir şey kimi seciyyələndirir. Tale hissəcikləri hər bir insanda var. Tale hər bir şey və hadisə üzərində aqalıq edən tanrıdır. Heçnə onu dəyişə bilməz.

İnsan xoşbəxtliyi təbiəti uyğun yaşamaqdə və təbiətə xas olan ağıllı zorurətə əsaslanmaqdadır. Həyatın bədbəxtliklərinə könülü təbe olmağı bacaran insanlar xoşbəxtlər. Senekanın fikrinə xoşbəxtlik insanın xaricində deyil, daxilindədir.

Senekaya görə taleya təbe olmaq fəzilətdir. Taleyə təbe olan insan əxlaqlı və fəzilətlidir. Seneka hər bir bədbəxtliyi insanın fəzilətə qədər kamillaşmək üçün bəhanə saydır.

Heyatda əsas məqsəd ruhun mütləq sakitliyinə nail olmaqdır. Bunun üçün ölüm qorxusuna qalib gəlmək lazımdır. Ölüm istirahət və sakitlikdir, çünki o iztirabdan azad edir. Ölüm cəza deyil, o bütün insanların qismətində və təbiət qanunları qarşısında ədalətdir.

İnsanın ilk vazifesi cemiyet üzvlərinə zərər yetirməməkdir, çünki bütün insanlar vahid bədənin bir hissəsidir. İnsan başqlarının qayışına qalmalı, onlara məhəbbət bəsləməlidir.

Şərə qarşı özünüməhdudlaşdırmanın köməyi ilə mübarizə aparılmalıdır. Seneka yazdı: «Biz dünya münasibətlərini dayış bilmərik. Biz yalnız bir şey edə bilerik: fəzilətli insana layiq yüksək comərdlik əzx etməli və onun köməyi ilə talenin bizi gətirdiyi hər seyə mərdliklə dözməliyik».

PLOTİN

Plotin təqribən 203-269-cu illərdə yaşamışdır. Plotin o zamanlar Roma əyaləti olan Misirdə doğulmuşdur. Fəlsəfə ilə maraqlanaraq Ammoni Sakkaasın yanında 11 il təhsil alıb, sonra İrana getmək və farşların dünyagörüşü ilə tanış olmaq üçün Roma imperatoru III Qordianın ordusuna qoşulub. Ordu məğlub olur, Plotin Romaya qaçıր və orada məktəbinə yaradır. Plotinin ölümündən sonra 54 əsəri qalıb və onları şagirdi Porfiriyo vəsiyyət edib. Porfiri el yazmaları xronoloji ardıcılığın saxlamamış, onları 6 mövzu üzrə bölgərək başlıq vermişdir. Hər mövzuda 9 əsər var. Beləliklə, 6 doqquzluq - «ennada»lar yaranmışdır. Plotinin əsərlərinin adı buradandır. - «Ennadalı».

Plotinin fəlsəfəsində mərkəzi yeri tekçə anlayış, tekçə bütün mövcud olanın ali başlangıcıdır, bu ali ilahi mahiyetidir. Tekçə məhdudlaşma və yaxud özünəqapana bilməz. Büttövlüyün artıq olması ona gətirir ki, tekçə «axır», öz sərhədini aşaraq dünyani töredir.

Dünya - Ali mahiyət Təkcənin töreməsidir.

Dünya özünde Təkcə, Ağıl, Dünya ruhu və Kosmosu saxlayır.

Ağıl - fəvqəlkosmik şürə, kosmosun ideal fikri strukturudur. Dünya ruhu əbədi hərəkətdə olan dinamik başlangıçdır. O bütövlükdə dünya və ayrı-ayrılıqda hər bir element üçün əbədi aktivlik menbəyidir. Kosmos Dünya Ruhu və ağılın konkret təcəssümü və gerçəkləşməsidir. Təbiət ilahi ilkin başlanğıcı daxil olduğu materiyadan yaranmışdır. Bu ilkin başlanğıçı işıqla müqayisə edən

Plotin materiyani qarənqliqə eyniləşdirir: dünya ilahi Təkcənin şüalandırıldığı işığın daxil olduğu materiyadan əmələ gelir.

Plotinə görə materia işığın sönməsinin neticəsidir. Təkcənin işığının söndüyü yerdə, qarənliğin başladığı yerdə materia yaranır. Plotin üçün dünyanın bütün şəri materiyadadır. Təkcədən fərqli olaraq materiyani insan derk edə biler.

Plotinə görə insan üç hissədən ibarətdir: bu əlcətan, tanrıya daha yaxın ruh, hissi ruh və nəhayət bədən. Məqsəd - tanrı ilə qovuşmanın baş verdiyi ekstaza çatmaqdır. Ekstaz katarsisin, yəni cismanidən temizlənmənin köməyi ilə elde edilir. Temizlənmiş ruh bədəndən azad ola və Təkcə ilə qovuşa bilər. Beləliklə, Təkcə insan üçün əlcətməzdir.

III. ORTA ƏSLRLƏR FƏLSƏFƏSİ

Orta əslrlər fəlsəfəsi teologiya ilə antik fəlsəfəi fikrin qarışığıdır. Orta əslrlər fəlsəfəsinin əsas ideyası vahid Allah ideyasıdır.

Orta əslrlər fəlsəfəsinin inkişafı ənənəvi olaraq iki mərhələyə bölünür. Birinci mərhələ - II-VI əsrləri əhatə edir. Bu mərhələ patristika adlanır: kilsə ataları təlimlərində Müqəddəs yazının əsasını qoymuşlar.

İkinci mərhələ - sxolastika (VII-XIV əsrlər), dövrüdür. Bu dövrdə filosoflar xristian təlimini sistemləşdirmək və rasional əsaslandırmış isteyirdilər.

Orta əslrlər də fəlsəfə fəlsəfə biliklərin əsası hesab edilən Müqəddəs Yazı ilə sıx bağlı idi. Bibliya mətnlərini təfsir incəsənəti kimi əsas sayılırdı.

Ətraf dünya Allah və insana nisbətdə ikinci planda nəzərdən keçirilirdi; İnsan Allahın yaratdığı dünyadan mərkəzi idi.

Sxolastlar göstəriridilər ki, həqiqəti zəka ilə deyil, inamlı dərk etmək olar.

Kreasionizm - Allahın dünyani heç nədən yaratdığı haqqında təlimdir. Teosentrlik - bütün mövcudluğun əsası və mənbəyinin Allah olması haqqında ideyadır.

AVQUSTİN

Avqustin Avreli 354-430-cu illerde yaşamışdır. Şimali Afrika'da doğulmuş, Karfagendə yaşamışdır, 30 yaşında xristianlığı qəbul etmişdir. Avqustin təsəvvürlərini «Etiraf», «Azad iradə haqqında», «Allah şəhəri haqqında» əsərlərində şərh etmişdir.

Avqustinin əsas ideyası Allahı və şəxsi ruhunu dərk etmək zərurətidir. Allahın yalnız ruh, ruhu isə yalnız Allahın vasitəsilə dərk etmək mümkündür. Şəxsi «mənim» dərinliyinə hərəkət, Avqustin tərəfindən Allaha doğru hərəkət kimi düşünülür, yəni insan özünü nə qədər yaxşı başa düşürsə allaha bir o qədər yaxın olur.

Avqustinin fikrincə insan daxilində ilahi üçlüyə analogi keyfiyyətlər var. Bu - varlıq, idrak və məhəbbətdir.

Yaşananlar üzərində düşünmək, öz duygu və heyəcanlarını öz-özünə danışmadı lazımdır. Bu zaman mütləq səmimi olmaq zəruridır. Özünüdək yolunun sonu yoxdur.

Avqustin iki növ məhəbbəti ayırrı. Cismani məhəbbət ehitərası əsaslanır, kreativ məhəbbət isə şəylərdə Allah obrazını aşkarlayır. Hər ikisi insan yüksəldir, yəni məhəbbətin köməyi ilə insan şərə qalib gəlmək üçün qızılıb edir.

Əxlaqi baxımdan şər ilahi nəsihətin pozulmasıdır. Şər qüsürü səy və arzulardan tövəyir. Fiziki baxımdan şər ölüm, xəstəlik və zəiflikle nümayiş edilir. Belə şərin səbəbi ilk insanların günaha batması ilə əlaqələndirilir. Günaha batma vasitəsilə dünyaya əzab, iztirab və ölüm daxil olub.

Əgər Allaha qayıtsan şəri dəf edə bilərsən. Burada əsas rolu irada oynayır.

Azadlıq zəkanın deyil, insan iradəsinin xassəsidir. Azad iradə ilahi nəsihətləri yerinə yetirməyə can atır. Azad iradə ilahi firavanlıq tabe olmaqdır. İlahi firavanlıq iradəyə zor etmir, çünki azad iradə ona tabedir. Azadlıq firavanlıqla təstiqlənir - deməli ali dərəcəli azadlıq elda etməkdə.

Avqustin tarixi əxlaqi kamiliyyə, ilahi firavanlığın qalib gələcəyi dövrə doğru tədrici hərəkət kimi fikirləşir. Tarixin mənası - əxlaqi tərəqqidir. Bu proses tarixin bütün dönüşümlərinə baxmayaq dayanmadan gerçəkləşir.

AKVİNALI FOMA

Neapolitan krallığının Akvino yaşayış məntəqəsində aristokrat ailəsində doğulan Foma Akvinali 1225-26-1274-ci illerdə yaşamışdır. Akvinalı ləqəbi buradandır. Təhsilini benediktçilər monastırında, Neapolitan universitetində almış, sonra Paris universitetində alman filosofu Böyük Albertin şagirdi olmuşdur. 1248-ci ildə Albertlə birgə Köln gedərək, burada teoloji mərkəz yaradır. 1252-ci

ildə Paris universitetinə qayitmış və teologiya magistri olmuşdur. Parisdə ölmüşdür. 1323-cü ildə müqəddəs elan edilib. Əsas əsərləri: «Teologiyaların cəmi», «Bütperəstliyə qarşı katolik inam höqiqətinin cəmi», «Knyazların idarəciliyi haqqında», «Mübahisələr».

O Aristotel fəlsəfəsinə xristian təliminə uyğunlaşdırılmış, xristianlıq və aristotelizmin, inam və zəkanın sintezini yaratmışdır.

Aristoteldə olduğu kimi Akvinalı da ətraf dünyani iyerarxik nizamlanmış struktur kimi təsvir edir: zirvədə Allah yerləşir, aşağıda - səma sferası, insanlar, heyvanlar, bitkiler, daşlar, torpaq yerləşir.

Onun fikrincə insan - təbiətinə görə zəkəti və ruhi mövcudluq olan ali maddi yaradılmalıdır. İnsan eyni zamanda həm bədən, həm də ruhudur. İnsan ruhu vahid və bülümmezdir. Ruhun əsas funksiyaları - idrak və iradə. İradə idrakin arındıca gələn fəallığından qüvvədir. İdrak xeyrin dərkinə yönəlmüşdür. İdrak birinci, İradə isə seçilmiş məqsəddən asılı olan impulsdur.

İdrak hissi qəvrayışdan başlayır. İnsan zəkasında hissi qəvra'yışdan keçməmiş heçnə yoxdur. Hissi təəssüratlardan çıxış etməklə insan hadiselerdə ümumi çizgiliəri dərk edir və onlar haqqında anlayışları formalşdırır. Dünyani dərk etməklə insana məlum olur ki, bütün şeylərdə ilahi deyər gizlənib.

Allahın mövcudluğunu isbat üçün Foma Akvinalı beş üsul göstərir:

1. Kosmoloji argument: dünyada hər şey dəyişir, deməli özü heç nə ilə şərtlənməyən, lakin bütün dəyişmə və hərəkətin mənbəyi olan ilkin səbəb mövcud olmalıdır. Mehəz belə bir ilkin səbəbi biz Allah adlandırırıq.

2. Kauzal argument: hər bir nöticənin səbəbi, səbəbin də öz səbəbi var və s. ilkin səbəb isə Allahdır.

3. Zerurətə əsaslanmış argument: yerdə hər şey o mənada prinsipal təsadüfidir ki, onun mövcudluğu zeruri deyil. Şey başqaşına ola bilərdi, mövcud şeylərin yerində başqaları mövcud ola bilərdi. Lakin hər şeyin təsadüfi olması aqlaşığın deyil. Zəruri olan nəsə mövcud olmalıdır, biz onu Allah adlandırırıq.

4. Kamillik dərcəclərinə əsaslanmış argument: dünyada hər bir mövcudluq az və ya çox dərəcədə kamildir. Deməli, varlıq və kamilliyin dərcəclənməsi haqqında danışmaq olar. Nəsə olmalıdır ki, yer dünyasının hüdudlarından kənarada yerləşir və kamildir. Bu nə isə - Mütłəq Varlıqdır, onu Allah adlandırırıq.

5. Teoloji argument: biz təbiətdə nizam görürük və hər şeyin arxasında məqsəd tapırıq. Dünyadakı nizam ona şəhadət verir ki, o son dərəcə fikirləşilmiş plan üzrə yaradılıb, yeni bu planı törədən rasional ruh mövcuddur.

Hər şeyin səbəbi Allahdırsa, onda şəri də Allah törədir? Bu suala cavab verən Akvinalı göstərir ki, gerçək Şər Allahdan deyil, insanın azad fəaliyyətdən irəli gəlir. Allah insana iradə azadlığı, halal və günahkar həyat arasında seçim azadlığı əta edib. İnsanın bu iradədən düzgün istifadə etməməsində Allah günahkar deyil.

UILYAM OKKAM

1285-1349-cü illərdə yaşamışdır. U.Okkam İngiltərədə doğulub, Oksford universitetində oxuyub və dörs demişdir, fransiskanlar ordeninə daxil olub, papalığa qarşı mübarizədə fəal iştirak etmişdir. 1324-cü ildə bidətçilikdə ittihad edilir və Avinyonda həbsə alınır, Münhenə qaçmış, burada 1349-cu ildə vəbadan ölmüşdür.

O dövləti papanın nüfuzundan müdafiə etmişdir. Filosof olaraq o, belə hesab edirdi ki, teologiya (ilahiyyat) elm deyil, fəlsəfə və həqiqi elmlər dinin təsirindən azad olmalıdır. Bilik inamdan ayırmalıdır. İnsan biliyinə əsasında konkret təcrübə dayanır. Dünyanın əsasında qüdrəti və məməyən edil bilməyən ilahi iradə dayanır. Gerçək təkcə şeylər mövcuddur, ümumi anlayışlar (universalilər) isə yalnız ağlıda mövcuddur.

Uilyam Okkam «Okkam ülgütü» adını almış prinsip irəli sürmüdü: «Zərurət olmadan mahiyət artırmaq lazımdır».

İnsan ətraf dünyani dərk edə bilərmi?

Yox. İnsana iki gerçəklilik verilib: vəhyyi vasitəsilə əta edilmiş ilahi gerçəklilik və bilavasita təcrübə vasitəsilə dərk olunan empirik

dünya gerçekliği. İnsan Allah'ı empirik (eksperiment yol ile) dərk edə bilmez.

Okkamın fikrincə həqiqət ikilidir: bir həqiqət xristian Vehyində verilir, o nə şübhəyə, nə də rasional dərkə açıq deyil, ikinciye isə empirik elm ve rasional fəlsəfə vasitəsilə təsvir edilən xüsusi faktlar aiddir. Onların bir-birinin ardi kimi çıxış etməsi vacib deyil.

Okkamın təlimi Qərbi Avropanın fəlsəfəsinin inkişaf yolunu müəyyənləşdirmişdir. Okkam hesab edirdi ki, kilsə siyasi planda dövlətdən ayrılmalıdır. Allahın gerçəkliyi teoloji planda empirik gerçəklilikdən fərqlənməlidir. Bu anlayışlar Reformasiya dövründə fundamental anlayışlar olmuşdur.

IV. İNTİBAH DÖVRÜNÜN FƏLSƏFƏSİ

İntibah – XIV-XVI əsrləri əhatə edir. Bu dövrdə orta əsrlər mədəniyyətinin uzunmüddətli ağalığından sonra antik elm və incəsənətin dirçəlişi başlamışdır.

Ön plana aşağıdakı konsepsiylər çıxarıllar;

1. İndividualizm – şəxsiyyət cəmiyyətində tam azadlıq və mütləq hüquq malikdir.
2. Subyektivizm – xarici dünya obyektiv gerçəklilik deyil, o insanların doğu, həyəcan və fəaliyyətinin toplusudur.
3. Antroposentrizm – insana dünyaquruculuğunun mərkəzi kimi baxılır.
4. Humanizm – insanın azadlıq, xoşbəxtlik və bərabərliyə hüququ olmasının etirafı. Humanizm göstərir ki, ünsiyyət norması insanlıq və ədalət olmalıdır.

İntibah dövründə xüsusiilə aktual fəlsəfi mövzu Allahanın dünya və insanla qarşılıqlı münasibətləri sayılmasıdır.

NİKOLAY KUZANLI

1401-1461-ci illerde yaşamışdır. Almaniyadan Kuza yaşayış məntəqəsində doğulmuşdur. Kuzanlı ləqəbi buradandır. Heydeberg, Padua və Köln universitetlərində təhsil almışdır. 1430-cu ildə kilsə xidmətcisi, 1448-ci ildə isə Roma-katolik kilsəsinin kardinali olmuşdur. N.Kuzanlının elmi maraqları riyaziyyat, astronomiya, coğrafiya, tibb, təbiətşünaslığı əhatə etmişdir. Kainatın sonsuzluğu ideyasını irəli sürmüştür. Kuzanlı fəlsəfəsinin əsasını Allah və onun dünyaya münasibəti təşkil edir.

Allah-bütün maddi hadisələrin əvvəli, ortası və sonudur. Allahı xarakterizə edən Kuzanlı qeyd edir ki, Allah yaratmağa və bütün mövcudata nizam və ölçü verməyə qadirdir. Allah nəsə son-suz və dərk olunmaz, bütövlük mənbəyi, dünyanın çoxobrazlılığıdır. Sonsuz Allah və sonlu şəyər dünyası vəhdətdədirler.

Dünya tekçənin, yəni Allahanın yaratdığıdır. Təkçənin yaradılışlığını heykəltərəş, rəssam, dəmirçi və toxucunun fəaliyyəti ilə müqayisə edən Kuzanlı göstərir ki, təkcə dünyani hesab, həndəsə

ve müsiqinin kömeyi ile yaradıb. Yaratılmış dünyaya «Mütlaq minimum» terifi verilir.

İnsan – «küçük dünya», onu əhatə edən təbiət – «böyük dünya» və ya «mütlaq minimumudur». Küçük dünya böyüğün oxşarı, böyük dünya isə maksimal olanın, yeni allahın oxşardır. İnsan, dünya və Allahı yaxınlaşdırın Kuzanlı hesab edir ki, insan cismanılık və mənəvvinin, sonlu və sonsuzun üzvi vəhdətidir.

Onun fikrincə İnsan dünyani dərk edir. Dərketmə hissyyat, düşüncə və zəkanın köməyi ilə gerçəkləşdirilir. Kuzanlı riyazi biliyi daha daqiq həsab edirdi; o göstərdi ki, ətraf dünya riyazi qanun və prinsiplər üzrə qurulur. Filosof sübut edirdi ki, hər bir ayrıca mühakimə yalnız çoxobrazlı həqiqi biliyin kiçik hissəsidir. Sonlu şeyləri bilmək eyni zamanda Allah'a sonsuz başlanğıc olaraq bilməməkdir. «Gərəkədə o şəxslər bilir ki, onlar öz biliksizliklərini bilirlər».

YAKOB BÖME

Alman mütəfəkkiri Yakob Böme (1575-1624) illərdə yaşa-
mışdır. O protestant ilahiyyatşünaslığının inkişaf etdirən fəlsəfə ya-
ratmışdır. Onun əsərləri ona görə məşhurlaşmış və geniş yayılmış
dir ki, Böme latın deyil, alman dilində yazmışdır. Yakob Bömenin
əsas əsseri «Avropa və ya gün çıxarkən şübh şəfəqi» adlanır.

Onun fikrincə bütün şey və bütün dünyanan əvvəl və sonu
Allahdır. Allahın dünyani yaratması yalnız onun özünügüzlətməsi-
dir. Hər şeyin əsası – xeyir və şər, işıq və qaranlıqdır. İşıq və qar-
anlıq toqquşur, ona görə də dünyadan inkişafi baş verir. Bu zaman
maddi dünya ikincidir, o bütövlükdə əbədi mənəvi dünyani inikas
edir. Böme həsab edirdi ki, inkişaf üçlü ritme malikdir: o müsibət-
dən mənfi vəsitəsilə vahiddə birləşməye doğru gedir. Dünya zid-
diyyetlərə görə mövcuddur. Zəher olmadan dərman, əsəb olmadan
fəzilet, ziddiyyət və iztirab olmadan da heç bir fəaliyyət və bilik
ola bilməz. Allah takca xeyirin deyil, eyni zamanda hansısa fəal
qüvvə kimi şərin də başlanğıcıdır.

Bömenin fikrincə insan gerçek yer hayatı və şəxsi fəaliyyət-
dən imtina etməlidir. O ilahi varlıqda əriməyə cəhd etməlidir.

V. YENİ DÖVR FƏLSƏFƏSİ

Fəlsəfə XVII əsrde daha çox praktiki əhəmiyyət kəsb etmə-
yə başlamış elmlə (riyaziyyat, mexanika, fizika) sıx qarşılıqlı əla-
qədə inkişaf etmişdir. Dünyanı dərk etmek üçün fəlsəfə teologiya
ilə yanşı təbiətşünaslıqdan da istifadə edir.

Fəlsəfənin idealı dəqiq bilik olur. Fərə olunur ki, onun əldə
edilməsində xüsusi rolu fəzada maddi cisimlərin hərəkəti haqqında
elm olan mexanika oynamalıdır.

XVII əsrde mexanizm kimi xüsusi tip fəlsəfi dünyagörüşü
formalaşır; insan və ətraf dünya mexanikanın qanunları üzrə qurul-
muş və mövcud olan mürəkkəb mexanizm kimi nəzərdən keçirilir.

Bu tarixi dövr fəlsəfəsi və təbiətşünaslığının ruhunu Frensis
Bekon «Bilik-qüvvədir» tezisində ifadə etmişdir.

XVII əsrde idrak nəzəriyyəsində əsas istiqamətlər empirizm
və rasionalizm olmuşdur.

Qnoseologiya və yaxud idrak nəzəriyyəsi xüsusi əhəmiyyət
kəsb edir. Qnoseologiya insanın ətraf dünyani hansı formada, hansı
metodlarla dərk etmesi haqqında telimidir.

FRENSİS BEKON

Bekon 1561-ci ildə Londonda doğulmuşdur. Kembric universitetində teologiya və fəlsəfəni öyrənmiş, hüquq fəaliyyəti ilə məş-
ğul olmuşdur; 1584-cü ildə onun dövlət karyerası başlayır və I Ya-
kovun hakimiyyəti dövründə lord-kansler yüksək vəzifəsini alır.
Bekon səittihəm edilərə mehkəməyə verildikdə siyasi fəaliyyəti
sona çatır. Siyasetdən uzalaşan Bekon qalan həyatını elma həsr
edir. Filosof 1626-ci ildə vəfat edib. F.Bekonun əsas elmi əsərləri;
«Elmin çoxalması və ləyaqəti haqqında», «Yeni Orqanon və ya
təbiətin təfsiri üçün haqqı göstərişlər», «Əxlaqi və siyasi təcrübələr
və ya təlimatlar»dır.

Bekonun sosial problemlərin həlli üçün mühüm vasitə kimi
başlığı elmi biliklər olmuşdur. Bilikdə əsas onun həqiqiliyi və

cəmiyyətin praktiki tələbatlarına uyğunluğudur. Biliyin həqiqiliyi haqqında praktiki nəticələrinə görə mühakimə yürütmək olar.

İnsanın özü da daxil olmaqla ətraf dünyaya felsəfanın obyektidir. F.Bekonun iddiasına görə felsəfə müşahidəyə əsaslanmış təcrübə elm olmalıdır. Felsəfə ümumiləşdirici idrakdır. Felsəfənin strukturunda antropologiya, yəni növ olaraq insan haqqında biliklər, insan cəmiyyətin üzvü kimi nezərdən keçirən vətəndaş felsəfəsi və təfəkkür formaları və onların həqiqi bilik əldə edilməsində rələnən öyrənən məntiq iştirak etməlidir.

İdrakin məqsədi – insanların təbiət qüvvələri üzərində ağalığın bərqərar etməkdir, bu isə həqiqi biliyin köməyi ilə mümkündür. Həqiqi biliyi isə idrak metodunu düzgün təşkil etmək əldə etmək olar. F.Bekon ferz edirdi ki, elmi idrakda əsas təcrübə-induktiv metod olmalıdır, bu metod isə sadə biliklərdən daha mürekkeb anlayışlara doğru hərəkət etməyi ehtiva edir. Filosofun inamına görə elmi axtarış «xüsusi idən ümumiyyəti doğru» getməlidir.

İnsanı həqiqəti dərk etməyə nə mane olur? sualına Bekon cavab verir ki, insan zəkasının artıq əsir etmiş və onda dərin kök salmış «kabusları və yalan anlayışları»!

F.Bekon iddia edir ki, «kabusların» dörd növü var: tayfa kabusu, mağara kabusu, sahə kabusu, teatr kabusu.

«Tayfa kabusu» hiss orqanları və zəkası məhdud imkanlı olan insanların təbiəti ilə şərtlənib. Hisslər ya əşyani təhrif edir, ya da ümumiyyətlə onun haqqında gerçek məlumat vermək gücündə deyil. Əqlin mühakiməsi mütləq təcrübə yolla yoxlamani tələb edir.

«Mağara kabusu»-ayrıca insanın yanılmasıdır, onlar insanın fərdi psixiologiya və fiziologiyasından, onun mənəvi dünyasının özünəməxsusluğundan asılıdır.

«Sahə kabusu» naqis söz və yalan anlayışlarının təsiri altında yaranır. Söz və anlayışların həqiqi mənasını aşkarlamamaq lazımdır, onların arxasında gizlənen şeyləri izah etmək zəruridir.

«Teatr kabusu» - bu avtoritetə kor və fanatik inam, mühakimə və nezəriyyəye qeyri-tənqidli münasibətdir.

Mütafəkkir qeyd edir ki, «bütün onlar sərt və təmtənəli qərarla kənara atılmış, və zəka onlardan təmizlənməli və azad olmalıdır».

RENE DEKART

Rene Dekart 1596-1650-ci illərdə yaşamışdır. O məktəbi bitirdikdə sonra orduda xidmət etmiş, 30 illik mühabirənin iştirakçısı olmuşdur. Hərbi xidmətdən gəldikdən sonra riyaziyyatla məşğul olmuş, elmi-felsəfi biliyin metodologiyasını hazırlamışdır. İşini uğurla yerinə yetirmək üçün Fransadan Niderlanda köcmüş, 20 il burada yaşamışdır.

Ösas əsərləri: «Metod haqqında mühakimələr», «Metafizik düşüncələr», «Felsəfənin başlangıcı», «Ağlıın idarə edilmesi üçün qaydalar»dır.

Onun riyaziyyatdan əxz etdiyi deduktiv metoddur. Deduktiv metod ümumilikdən xüsusiyə doğru gedən təfəkkür yoludur. Deduktiv metodun çıxış nöqtəsi metodiki şübhədir, yəni bütün əvvəklə biliklərin şübhə altına alınmasıdır. Metodiki şübhənin köməyi ilə Dekart müxtəlif bilik növlərini sınaya çəkir. O bizim məntiqi şübhələnə bilecəyimiz bütün məqamların istisna vasitesi və məntiqi şübhəsiz məqamların axtarış vasitesidir. Məntiqi şübhəsiz məqamlardan biz deduktiv sistemə zəmin cismində istifadə edə bilərik.

Dekart hesab edir ki, felsəfi biliyə müəyyənlilik həndəsə və hesaba uyğun qurulmuş ciddi metodologiya vera bilər. Riyaziyyat sadə və aşkar prinsiplərin – sonradan daha mürekkeb həqiqətlərin çıxarıldığı əsas aksiomların təsdiqindən başlayır. Felsəfədə yoxlanılmış tenqid insanın duyuğu və ya təxəyyülün köməyi ilə dünyaya haqqında əldə etdiyi yanlış məlumatlardan öndə dayanmalıdır. Beləliklə, skeptizm riyaziyyatla ittifaqda felsəfədə sonralar kartesian adını almış inqilab yaratmışdır: Kartezi Dekartin adının latınca yazılışındandır.

Yalnız şəxsi şübhəyə şübhələnmək mümkün deyildir. «Mən», daha doğrusu öz şübhələrini anlayan fikirləşən subjekt mövcuddur. Her şeyi sual altına salmaq olar, yalnız mütəfəkkirin özünüdərk faktını yox, «Düşünürəməsə, deməli mövcudam». («Cogito, ergo sum»).

Dekartin fikrincə her bir birliyin əsası eyni zamanda sonrakı nöticələr üçün və hər bir rasional intuisiyalara nümunə olacaq «Cogito», özünüdərkdir.

Dekarta görə kainat kiçik cansız maddə hissəciklərindən – atomlardan ibarətdir. Dünyada baş verən prosesləri mexaniki biliklərə səsənənmişləşdir. «Mexanika qanunları təbiət qanunları ile eyniyət təşkil edir».

Həcndən heç nədən törəyə bilməz, hər bir gerçəklilik səbəbə malikdir. Ona görə də Dekart israr edir ki, labüb olaraq kamil və sonsuz mahiyət, yəni Allah mövcuddur. Allah kainatı yaradıb və onun hərəkətinin mexaniki qanunlarını müəyyənəşdirib, bundan sonra sistem ali zəkanın qurdğusuna hansısa ali mexanizm kimi mövcuddur və öz-özüne hərəkət edir.

Dekarta görə insan ruh və bədənin vəhdətidir. Kartezi dualizminə görə ağıl kimi qavranılır, insan şüuru isə düşünənin özündən ayrıılır.

Fiziki dünya obyektiv və tam maddidir, deməli ölçülə bilir. Kainat qanunlarını dərk etmək üçün insana riyaziyyat lazımdır və o insan zəkası üçün açıqdır. Hissi qavrayış dünyasının təhrif olunmuş mənzəresini vərə biler və bundan qaçmaq üçün alim aydın və dəqiq qavranılan obyektiv keyfiyyətləri diqqətlə öyrənməli, onları kəmiyyət anlayışları ilə təhlil etməlidir.

Dekart XVII əsrə on məşhur mütəfəkkir olubdur. Alimin ölümündən sonra karteziantılığının nüfuzu, 1663-cü ildə filosofun bütün əsərlərinin papapın «Qadağan olunmuş kitablar indeksinə» salınmasına baxmayaraq bütün Qərbi-Avropa ölkələrində güclənmişdir. XIX-XX əsrlər fəlsəfəsində Dekart ideyaları əksini tapmışdır.

TOMAS HOBBS

İngilis filosofu Tomas Hobbs 1588-ci ildə doğulmuşdur. Oksford Universitetində təhsil almışdır. Kontinentə bir neçə dəfə seyahət etmiş, burada Avropa elminin nailiyyətləri ilə tanış olmuşdur. Vətəndaş müharibəsi başladığda Hobbs Fransaya getmiş, burada özünün əsası – «Leyifən və ya materiya, kilsə və vətəndaş dövləti-

nin forma və hakimiyyəti» əsərini yazılmışdır. Filosof olaraq Hobbs F.Bekonun ideyalarından istifadə edərək mexaniki materializmi inkişaf etdirmişdir. 1679-cu ildə vəfat etmişdir.

O mütələq monarxiyanın tərəfdarı olmuşdur. Əsilzadələrin köhənə üstünlüklerini ləğv etmək və bununla da sülh və nizamı bər-qərar etmək üçün güclü monarxın olması zəruridir. Monarx ticarət razılaşmalarının yerinə yetirilməsinin qaranti kimi çıxış edir. Məhz monarxiya fərdin mülkiyyəti və həyatını qoruyur.

Dövlətədən həyata nə olduğunu başa düşmək üçün dövlətsiz həyatın nə olduğunu təsvir və etmək lazımdır. Təbii şəraitdə «hamının hamiya qarşı müharibəsi» prinsipi aqalıq edir. Sağ qalmaq üçün insanlar birləşməli və ümumi dövlət yaratmali idilər, bu zaman onlar zəkatlı ictimai müqavilə – «onun iştirakçılarının azadlığını məhdudlaşdırın müqavilə» imzalamalıdır. Daha doğrusu müqavila fərdin öz həyatını qorumaq xatirinə azadlığından dövlətin xeyrini intinasına əsaslanmalıdır.

Özüñüqoruma cəhdini Hobbs insani xüsusiyyətləri əsas hesab edirdi.

İnsanlar arası bütün münasibətləri bu cəhddən çıxış etməklə başa düşmək lazımdır. Qarşılıqlı təsir və həmrəylik kimi sosial hadisələr yalnız insanın özüñüqoruma cəhdin nəticəsində meydana gəlir.

Hobbs münaqişələrin üç mənbəyini göstərib: qorxu, rəqabət və şöhrətə canatım. Bunlardan ən mühümü qorxudur. Məhz qorxu insanı siyasi təşkilatlanmış cəmiyyətə gətirir. Cəmiyyətdəki münaqişələri kəmiyyətə azaltmaq üçün vahid hakimiyyət bər-qərar olunmalıdır. Demokratiya və hakimiyyətin bölünməsi birliliyi pozur və münaqişələri gücləndirir.

Hobbs hesab edirdi ki, hökmədar fərdin azad alib-satmaq, digər ferdlərlə müqavilə imzalamaq hüququnu pozmamalıdır. Hökmədar fərdə özünü öldürmek və yaxud özünə zərər vurmaq əmri vərə bilməz. Əgər monarx cəmiyyətə nəzarəti itirmişsə, yəni artıq fərdin təhlükəsizliyini temin edə bilmirsə onu devirmək olar. O zaman yeni müqavilə və yeni hökmədara ehtiyac yaranır. Devrilmiş monarx tacın qaytarılması üçün zərrə qədər də hüquqa malik deyil.

Hobbs cəmiyyəti saatla müqayisə etmişdir. Saatin necə işlədiyini anlamaq istədikdə, biz onları araşdırır və ayrı-ayrı detalları, bu detalların xassələrini öyrənirik. Sonra biz saatı yenidən yığırıq. Biz cəmiyyəti də anoloji qaydada öyrənməliyik. Hobbs metodunun mahiyyəti analiz və sintezdir.

Hobbsun aşkar naturalizm və materializmi dinin güclü ideoloji əsas olduğu XVII əsrde nisbətən öz tərəfdar və hemifiki olmuşdur. XVII əsrde Hobbsun hissi idrak və təcrübəyə əsaslanmış metodologiyası fransız materialistləri tərefindən yüksək qiymətləndirilmişdir.

CON LOKK

Con Lokk 1632-1704-cü illərdə yaşamışdır. İngilis filosofu Lokk Oksford universitetində təbiət elmləri və tibbi öyrənmiş, burada yunan dili və ritorika müəllimi olmuşdur. 1664-cü ilde Lokk diplomatiya sahəsinə keçərək siyasi karyeranı elmi fealiyyətə birləşdirilmişdir. Lokkun əsas əsərləri: «İnsan düşüncəsi haqqında təcrübələr», «Dini dözümlük haqqında məktublar», «Dövlət idarəciliyi haqqında traktat»lardır.

Lokk özü məqsədi haqqında belə yazar: «mənim məqsədim insan idrakının mənşeyini, səhihliyini və həcmini tədqiq etməkdir».

Həqiqi bilik hiss üzvləriñe əsasən əldə edilir, o təcrübəyə əsaslanır. İdeya və anlayışlar anadangəlmə deyil, onlar da təcrübədən irəli gelir.

İdeya və anlayışlar insanların görmə, eşitmə, iyibilmə kimi hiss orqanlarının köməyiylə əşyalan necə qavraması qədərində yaranır. Bu xarici təcrübədir. İkincisi, düşüncə ideya və anlayışları törədir. Sonrakı praktiki prosesdə bu iki növ təcrübə yetkinləşir və inkişaf edir.

Bilik sadə ideyalarından başlıyır. Onlardan şeylərin ölçü, forma, hərəkət, sükunət kimi birinci keyfiyyətləri əksini tapmışdır. Sonradan rəng, dad, səs kimi ikinci (dəyişik) keyfiyyətlər qarınır. Zəka müxtəlif ideyaları birləşdirir və onları sonrakı emala məruz qoyur.

Lokkun iddiasına görə ən səhih bilik riyazi bilikdir. Dəqiqlik dərəcəsinə görə intuitiv bilik ayrılır, o aşkar, aydın və sadə məqamlardan ibarətdir, məsələn: üç ikidən böyükdür və s.

Lokku psixologiyanın banisi saymaq olar. Onun əsərləri elm-də antropoloji və psixoloji təsəvvürlerin inkişafına böyük təsir göstərmişdir.

BENEDİKT SPİNOZA

Spinoza 1632-1677-ci illərdə yaşamışdır. Spinoza Amsterdamda doğulub, dini gimpaziyada təhsil alıb. Gündelik həyatı telebatlarını ödəmək üçün linza cilalanması ilə məşğul olub. Riyaziyyat və təbiətşünaslıq xüsusi maraq göstərib. Əsas əsərləri: «Siyasi traktat», «Dini-siyasi raktat», «Etika» olmuşdur.

O, həndəsi metoda əsaslanmaqla dünyanın bütün mənzərəsini yaratmaq istəyirdi. Onun inamına görə hər şeyin əsası və ya substansiya, təbiətdə onun universal (ən ümumi) səbəbi kimi Allahdır. Allah və təbiət bitişik və ayrılmazdır. Təbiətin əsas xarakteristikası ölçü və təfakkürdür. Ayrıca şeylər («moduslar») sonlu və dəyişkəndir və xarici səbəblərə görə mövcuddurlar.

Dünyanın dərk olunması özünün inkişafında üç mərhələdən keçir. Birinci mərhələ – xarici dünyanın hissi qarvayıdır. İkinci – mühakimə. Üçüncü – hissi təcrübədən asılı olmayan və zəka ilə alınan həqiqi bilidir.

İnsan – təbiətin hissesidir və bütövlükdə onun qanunlarına – «təbiəti nizama» tabedir. İrada azadlığı mümkün deyil, çünki insan səbəb-nəticə əlaqələrinin dünyəvi zəncirinə daxildir. Bu əlaqələr bütün insanı etirazları (affektləri) törədir.

İnsan azadlığı əvvəl-axıx mümkündür. Bunun üçün zəkanın köməyi ile səbəb-nəticə əlaqələrini və ətraf dünyanın qanunlarını dərk etmək lazımdır. Bu yalnız fəlsəfi zəkaya malik olurlara əlçatandır. Azadlığın olmaması həmişə cahillik, mövhumat və yalnızlıqlar törədir. Yalnız bilik azadlığı yol açır.

QOTFRID VILHELM LEYBNIS

Leybnis 1646-ci ilde Leipsiqdə anadan olmuşdur. O, hüquq tehsili alıb, universiteti bitirdikdən sonra hüquqşunas islemiştir. Sonralar Hannover Hərsoqunun kitabxana müdürü olmuş, differential və integral hesabının əsaslarını hazırlamış (Nyutondan asılı olmayaraq), Paskal hesab qurğusunu təkmilləşdirmiştir. Elmədə nüfuz sahibi kimi London Kral Cəmiyyətinin, Paris Elmlər kademiyasının üzvü seçilmişdir ve 1700-cü ilde Berlin Elmlər Akademiyasını özü təsis etmişdir. 1716-ci ilde ölmüşdür. Əsas əsərləri: «Yeni fiziki fərziyyə», «Metafizika haqqında düşüncələr», «İnsan zəkası haqqında yeni təcrübələr», «Monadologiya»dır.

Monadalar haqqında telimi Leybnis elmə getirmiştir. Monad dedikdə o, sade, bələnməz, hissəciyi başa düşürdü. Dünya monadalar toplusundan ibarətdir. Leybnis yazardı; Monada başqa bir şey olmayıb mürükkebin tərkibinə daxil olan sade substansiyadır. Monada özlüyündə fəal müxtəlif bütöv dünyadır. Bir-biri ilə birləşərək, monadalar bioloji da daxil olmaqla dünyadakı bütün şeyləri yaradırlar. Ali monada – nəsə mütəqəq kamil və fəaliyyətdə olan Allahdır.

Hiss orqanları yalnız üzdə olanları dərk etməye imkan verir. Dünyanın qanunları və onun səbəbləri yalnız zəka vasitəsilə dərk edilə bilər. Bununla bağlı sənki iki həqiqət var – «faktin həqiqəti» və «zəkanın həqiqəti». Onlar idrakın hissi və rasional olaraq iki pilləsinə ifadə edir. İdrak ağıllın yaradıcı fəaliyyətidir və bu prosesdə təbiətin yeni-yeni sırları aşkarlanır. Biliyin sehihliyini yalnız və yalnız məntiq və riyaziyyatla yoxlamaq olar.

Leybnisin fikrincə insan şüra malik monada-ruhun daşıyıcısidir. İnsana anadangalma vəriliş intellektual qabiliyyətlər idrak fəaliyyəti prosesində aşkarlanır.

Leybnis telimi xüsusiylə XVII əsrda Avropa fəlsəfi fikrinə ciddi təsir göstərib. Kantın telimi meydana gələnədək Almaniyada Leybnis-Volf fəlsəfəsi məktəbi ağalıq etmişdir. Onun sadələşmiş prinsipləri XIX əsr rus ruhani tədris müəssisələrində fəlsəfa dərs-

lərində əsas predmet olmuşdur. Leybnisin irəli sürdüyü bəzi prinsiplərin təqiqi mənimsənilməsi almanın idealist dialektikasının çıxaklınlığını yoxlamağı təsdiq etmişdir.

CORC BERKLI

C.Berkli 1685-1753-ci illerde yaşamışdır. İlahiyat fakultəni bitiren Berkli ilahiyatdan və yunan dilindən dərs demişdir. 1713-1734-cü illerde diplomat yanında katib və ev ruhanisi kimi xidmətdə olmuş, sonra bir neçə il Amerikada yaşayaraq xristianlığı təbliğ etmişdir. Böyük Britaniyaya qayıtdıqdan sonra Kloynnda (İrlandiya) episkop təyin edilir.

Berklinin ilk böyük əseri onun fəlsəfi gündəliyidir. Digər əsərləri: «Görənmin yeni nəzəriyyəsi təcrübəsi», «İnsan idrakının prinsipləri haqqında təcrübələr», «Azad mütəffekklər adlandırılara qarşı xristian dinini müdafiəsi» və s-dir.

Fəlsəfənin məqsədi dini fəlsəfi argumentlərlə müdafiə etməkdir. Berkli fəlsəfəsinin əsas məqsədini materializmin inkarında görür.

Berklinin fikrincə xarici dünya, bütün maddi cisim və əşyalar subyekti, daha doğrusu hər bir insanın duygularının toplusudur. Gerçekliyinə heç kəsin şübhələnmədiyi şeylər, təkcə əşyalar başqa şey olmayıb bizim şurumuzun modifikasiyası, duygularımızın kombinasiyasıdır. Ona görə də şeylərin insan qavrayışından müstəqil mövcudluğu mümkün deyil. Şeylər insan şururunda yaranan yalnız ideyalardır.

İdeyalar Allahın təzyiqi ilə insanların aqlında yaranır.

İnsan şururunda ideyalarla yanaşı fantaziyalar da mövcud olur. İdeyalar aşkarlığı ilə fərqlənir, fantaziyalar isə bulanıq, zəif və müvəqqətiyidirlər.

Təbietdə bas verənləri Berkli, insanın ilahi iradə haqqında məlumat aldığı «şərəflər» toplusu kimi təsəvvür edirdi. Alim qeyd edirdi ki, ruhi səbəblərdən başqa səbəb, Allahdan da başqa fəal olan heç nə mövcud deyildir.

DAVİD YUM

Yum 1711-1776-cı illərdə yaşamışdır. David Yum Edinburqda doğulub, yaşayib və vefat edib. O, parlaq təhsil almış və öz əsas fəlsəfi ideyalarını çox tez inkişaf etdirmişdir.

«İnsan təbiieti haqqında traktat» nəşr etdirərkən Yumun 28 yaşı vardı.

Əsas əsərləri: «İnsan zəkası haqqında tədqiqatlar», «Dinin təbii tarixi», «Təbii din haqqında dialoqlar» olmuşdur.

Yum klassik ingilis empirizminin nümayəndəsidir. Digər empiriklər kimi o da iddia edirdi ki, biliyin yeganə mənbəyi hissi təcrübədir, bütün biliklər təcrübəyə əsaslanır. Gerçəklilik səbəbi naməlum və dərkədilməz olan təssüratlar selidir.

Yum hesab edirdi ki, insan Dünyanın necə yaranmasını bilməyi bacarmaz. Biz yalnız onu bilirik ki, bizim təcrübəmiz var.

Yuma görə, insanın bütün davranışları mədəniyyətə müeyyənləşir. Fəzilətlər ırs olaraq növbəti nəsillərə keçən adət və əxlaqdan asılıdır.

Yum hesab edirdi ki, ictimai münasibətlərin əsasında bütün insanların malik olduğu derdə şərklilik durur. Ona görə də cəmiyyət müqavilə deyil, ümumi hiss və maraqların birbaşa dərdə şərkliliyi nticicəsində meydana gələn razılışma üzərində bərqrər olur. Qayda, norma və qanunlar bu əsas hissən törəyir.

VI. MAARİFÇİLİK DÖVRÜNÜN FƏLSƏFƏSİ

Maarifçilik XVIII əsr Qərbi Avropasında yaranan tərəqqipərvər fikir hərəkatıdır. Maarifçilik tərəqqipərvər burjuaziyanın dün-yagörüşünü eks etdirirdi. Onun siyasi idealı insanın təbii hüquqlarını gerçəkləşdirməyinə, təbii hüquqlarını gerçəkləşdirməyinə imkan verən «zəka səltənəti» kimi respublika idi.

Maarifçilik dövründə fəlsəfə insan zəkasının kultunu yaradır. Zəka ictimai münasibətləri daha humanist əsaslıarda qurmaq üçün əsas silah kimi qarvanılır. Fəlsəfə, riyaziyyat, fizika, tibb kimi dəqiq elmlərə əsaslanmağa cəhd edir.

Maarifçilər iddia edirdilər ki, insan ilahi deyil təbii yaradılmışın nticicəsidir. Bu zəkalı vərlinqdər və anadangəlmə azaddır.

ŞARL LUİ MONTESKYÖ

1689-1755-ci illərdə yaşamışdır. Fransız filosof Monteskyö aristokrat ailəsində doğulub, klassik təhsil almışdır. 1726-cı ildə yüksək vəzifələrdən imtiyad edərək, adəbiyyat, təbii elmləri, tarix və hüquqla məşğul olmuşdur. Monteskyö hesab edirdi ki, fəlsəfənin məqsədi ictimai inkişaf qanunlarını dərk etməkdir. O əsas ideyalarını «Qanunların ruhu haqqında» traktatında və «Fars məktubları» romanında şərh etmişdir.

İnsanların bioloji təbiətindən irəli gələn «təbii» qanunlar mövcuddur. Bəzən qanunlar insanı hər gün fərdi hərəkətlərə, məsələn özüne qida əldə etməyə vadar edir. Dövlətin köməyi ilə nizamlanan «ictimai» qanunlar da mövcuddur.

Monteskyöün fikrincə cəmiyyətdə sosial mübarizə ona görə yaranır ki, insanların təbii maraqları arasında ziddiyət mövcuddur. Sosial münaqışlərə ictimai münasibətləri hüququn köməyi ilə tənzimlənməklə həll etmək olar.

Monteskyö RespUBLİKA, monarxiya və despotizm kimi dövlət formalarını farqləndirib. Filosofun fikrincə despotizm daha təhlili

kəlidir, çünki o, qanunsuzluq və özbaşınlıq törədir. Daha çox respublika qəbululediləndir, bu zaman hakimiyət bütün xalqlı əlində olur və qanun əsaslarla gerçəkləşdirilir.

Montesky həsed edirdi ki, onlar əsasən bu və ya digər ölkənin iqlim, torpaq, relief və orazisi kimi coğrafi şəraitdən asılıdır. Belə ki, isti iqlim xalqların köləliyini, soyuq iqlim isə kamillik və azadlığını törədir.

Montesky vətəndaş və siyasi azadlığı fərqləndirir. Siyasi azadlıq qanunun icazə verdiyi hər şeyi etməkdir. Vətəndaş azadlığı qanunçuluğu və fərdin mövcudluğunun təhlükəsizliyini ehtiva edir.

Hüquq və azadlığa riayət edilməsi üçün dövlətdə hakimiyəti bölmək lazımdır: qanunverici, icraedici, məhkəmə. Bu hakimiyət qolları bir-birinin qarşısını almalıdır. Əks halda hakimiyətin bir əldə cəmləşməsi baş verə bilər.

JAN JAK RUSSO

Russo 1718-1778-ci illərdə yaşamışdır. Fransız filosofu Russo Cenevrədə doğulmuş, gəncliyində müxtəlif işlərlə məşğul olmuş, İsvəçrə, İtaliya, Fransaya səfərlər etmişdir. Parisdə D.Didro ilə görüşmüş, «Ensiklopediyanın» redaktorlarından biri olmuşdur.

Russonun traktatları içtimai əxlaq və tərbiyə hərəkətini: «Emil və ya tərbiyə haqqında», «Yeni Eloiza», «İnsanlar arasında bərabərsizliyin səbəbi və mənşəyi haqqında düşüncələr», «İctimai müqavilə haqqında», «Tövbə» bu qəbildəndir.

İnsan və sosial bərabərsizlik probleminə diqqətli olmuşdur. Filosofun fikrincə bərabərsizlik qəfildən deyil, xüsusi mülkiyyət yaradıcı zaman meydana gelmişdir. Dövlətin yaranması ilə cəmiyyətin inkişafı daha ziddiyətli və münaqışlı olmuşdur. Məhiyyəti insanın insan üzərində zoraklığı, düşməncilik və özgələşmə olan «bərabərsizliyin sivilizasiyası» formalaşmışdır.

Russonun iddiasına görə bunun üçün insanların könüllü razılışmasına və cəmiyyətin hüquqi təşkilinə əsaslanmış «Vətəndaş» vəziviyəti tələb olunur. Bu vəziviyətdə hər bir fərdin xüsusi mülkiyyət

yət hüququnun qanunilaşməli və dövlət bu hüququn müzakirə etməlidir. Dövlət quruluşu respublika olmalıdır, varlı və kasiblərin mövcudluğu yol verilməzdür. Hakimiyətin ali orqanı xalq yığıncağıdır, onun qərarları həm hökmədar, həm də hakimiyətin bütün qolları üçün vacibdir.

İnsanı əməksevər, ailəcanlı və cəmiyyətin «vətəndaş» vəziyyətinə sadıq olacaq vətəndaşı təriyə etməklə vətəndaş keyfiyyətlərini formalasdırırmalıdır. Fransız müteffəkkir xüsüsilə ailə təriyəsinə böyük üstünlük vermİŞdir.

Russo inanırdı ki, elm, mədəniyyət və sənaye inkişaf etməklə insanları mənəvviyatını korlamış, insan və təbiet arasındakı təbii harmoniyani pozmuşdur.

Russo «Təbiətə doğru geriyə» şiarını irəli sürür. İnsan sivilizasiyasının saxta nemətlərindən imtina etməli, özünü süni arzular və tələbatlardan azad etməlidir. O hesab edirdi ki, hakimiyət və müdrilik bir-biri ilə ittifaq bağlaşmayınca xalqlar bədbəxt olacaq.

POL ANRİ HOLBAX

Holbax 1723-1789-ci illerde yaşamışdır. Mənşəcə alınan olan Holbax 12 yaşından Parisdə yaşayıb. Didro və Helvetsinin məsləhdası olmuşdur. İqtisadi, sosial-siyasi və mənəvi yenileşmə məsələlərinin müzakirə olunduğu fəlsəfi salon təşkil etmişdir. «Ensiklopediyanın» tərkibində iştirak etmiş, onun üçün 400 məqale yazmışdır. Əsas əsərləri: «Təbiət sistemi», «Təbii siyaset» və yaxud «İdarəetmənin həqiqi prinsipləri haqqında söhbətlər», «Xristianlığın ifşası», «Sağlam fikir» adlanır.

Holbaxın iddiasına görə dünya maddi-korpuskulyar quruluşa malikdir, yəni sadə və bölünməz hissəciklərdən ibarətdir. Təbiətdə boşluq və təsədüf yoxdur, yalnız sonsuz və çoxzülü materiya var. Bütün mövcud olanlar doğulur, artır, sonra parçalanır və məhv olurlar. Təbiət bir-birindən alınan səbəb və nəticənin sonsuz zəncidi dir. Mövcud dünya təbiətin uzunmüddətli dəyişmələrinin nəticəsidir.

Materiya – bu əbədi substansiya, «bütün mövcud olanın səbəbidir». Holbbox hesab edirdi ki, materiyani heç kim yaratmayıb, o özünü yaratdığı daxili gücüne malikdir ve bu səbəbdən xarici təkana ehtiyacı yoxdur, onu məhə etmək olmaz, o əbədi mövcuddur, onun ölçüsü, hərəkəti və struktur nizamı var.

Dünya materiyanın hərəkəti səbəbindən deyişkəndir. Hərəkət materiyaya daxilən xasdır, bu hər bir deyişmedir, onu mexaniki proseslərə gətirmək olmaz. Sükunət hərəkətin yalnız bir anıdır.

Heyatın inkişafından asılı olaraq, üzvi moleküllərin birləşməsi və toplanması səbəbindən orqanizmlər mürekkebəleşmişlər. İnsan təbiətin müyyəyen inkişaf pilləsində meydana gəlmışdır.

Sosial disharmoniyanın xalqın felakətlərinin səbəbi «leyaqətsiz hökmardarların» fəaliyyəti və hakimiyyətin despotizmidir.

Azadlıq və adalet mümkündür, bunun üçün hər bir votəndəş onlar uğrunda fəal mübarizə aparmalıdırlar. Xoşbəxtlik altruizm, daha doğrusu insanların bir-birinə təmənnasız xidməti sayəsində mümkündür. İnsanın formalaması üçün Holbboxın sosial mühitin fəal təsiri kimi başa düşdüyü tərbiyə zəruridir. Fərdin mənəvi dünsəsi bütövlikdə digər fəndlər və cəmiyyətin qarşılıqlı təsiri ilə müyyənlaşır.

KLOD ADRIAN HELVETSİ

Helvetsi 1715-1771-ci illərdə yaşamışdır. Fransız filosof Helvetsi yezuit kollecinde təhsil alıb; bu təhsil müəssisəsində «İnsan zəkası haqqında təcrübələr» əsəri ilə tanış olur və Lökkin bu traktati sayəsində onun materialist dünyagörüşü formalasır. Kolleci bitirib hüquq öyrənir, sonra vergiyiğan işləyir. 1751-ci ilde vəzifəsindən imtina edərək ədəbiyyat və fəlsəfi yaradıcılıqla məşğul olub.

Helvetsinin əsas əsərləri: «Ağıl haqqında», «İnsan haqqında» adlanır.

Əvvəlcə ən ümumi xaos mövcud olub. Xaotik hərəkat prosesində bütün mümkün birləşmə və formalar yaranıb. Kainat kəsilməz inkişaf edir və yeni maddi formalarda təkrar istehsal olur.

Helvetsinin fikrincə dünya canlı materiyadır. Materiya adı altında o bütün cisimlərə xas olan xassələr toplusunu başa düşürdü. Onların mövcudluq əsası hərəkətdir. Materiyanın hərəkəti mütələqdir və mütələq sükunət mövcud deyil. Materiyanın sükunətdə olması hansısa verilmiş konkret hərəkətə nisbətən mümkün ola bilər.

İdrak zəkanın köməyi ilə mümkün olur. Hissiyat – xüsusi təşkil olunmuş materiyanın xassəsidir. Bizim duygularımız xarici dünyamız obrazlarından biz duygularımızdan yaranmış ümumi anlayışları sözlə ifade edirik. İnsanın söylədiyi hər bir həqiqət gerçək əşyalar və onların münasibətlərinə gətirmək olar. Helvetsi hesab edirdi ki, insanın dərketmə imkanları məhdud deyil.

VII. KLASSİK ALMAN FƏLSƏFƏSİ

Alman klassik fəlsəfəsi XVIII əsrin sonundan XIX əsrin 70-ci illəri arasında dövrədə mövcud olub. Bu istiqamətin filosofları İ.Kant, Q.Hegel, L.Feyerbax, İ.Fixte, F.Şelling və b.

Alman filosofları Platon, Spinoza, N.Kuzanlı, Q.Leybnis, XVIII əsr Fransız maarifçilərini öz avtoritetləri hesab edirdilər.

Alman klassikası – böyük üstünlükle fəlsəfi idealizmdir (Feyerbax istisna olumqaqla). Bu çərçivədə dialektika fəlsəfəsi təfəkkür metodu və bütün mövcudatın inkişaf nəzəriyyəsi kimi inkişaf edib. Alman klassik fəlsəfəsində qeyd olunub ki, fəlsəfə elmin cididilik, dəqiqlik, isbat edilə bilmək kimi bütün əlamətlərinə malik olmalıdır.

IOHANN FIXTE

Fixte 1762-1814-ci illərdə yaşamışdır. Fixte ilahiyyat, filologiya və fəlsəfəni öyrənmiş və 1794-cü ildə Yena universitetində fəlsəfə kafedrasının müdürü olmuşdur. Ateizmədə günahlandırılmış və 1799-cu ildə istefə verməyə məcbur olmuşdur. Sonra Berlinə köçməs və 1810-cu ildə Berlin universitetinin ilk seçilmiş rektoru olmuşdur. Əsas əsərləri: «Hər bir vəhiyin təqnid təcrübələri», «Elmşünaslıq» sayılır.

Fəlsəfənin predmeti xarici dünya deyil, «təmiz mən» olmalıdır. «Təmiz Mən» dedikdə Fixte insanın sanki ətraf dünyadan ayrılmış avtonom şürunu başa düşürdü. «Təmiz mən» özündə ağıla gələ bilən hər şeyi saxlayır. «Mən» təbiətə fəal olan fikirləşən subjektdir.

«Mən» və xarici dünya – «Qeyri -mən» arasında nə üçün ziddiyət yaranır?

Ziddiyət tamamilə təbii olaraq yaranır, belə ki, xarici dünya («qeyri-mən») idraka müqavimət göstərir, insana qarşı durur. Ziddiyət «təmiz mən» hərəkətə getirir, onun fəallığını heyəcanlandırır. Bu prosesin gedişində insan davranışının bioloji motivlərini

əşkarlayan özünüdərk formalasır. Nəticədə insan təbii qüvvələri dərk edir, onları özünə tabe edir və bu onun fəaliyyətinə serbestlik xarakteri verir.

Fixte hesab edirdi ki, insanların əsas vəzifəsi təbəti və ictimai münasibətləri fəal şəkildə dəyişməkdir. Dəyişmək dedikdə o ilk növbədə dərketməni başa düşürdü. Təffakkür həmişə fəaldır, o ardıcıl olaraq yaranan ziddiyətləri hall edərək nəzəri fəaliyyətin aşağı pilləsindən yüksəyə doğru hərəkat edir. Dərketmə heç vaxt yekunlaşa bilməz, o həmişə proses əsl olaraq qalır. Dərketmə fəaliyyəti fərdə əsl azad olmağa imkan verir. Lakin azadlıq əzbaşınalıq olmayıb, özünü təbii və tarixi zərurətə şüurlu tabe etmədir. Azadlıq həmişə dövrün xarakteri və şəraitini ilə müəyyənlenir.

İMMONUİL KANT

Kant 1724-cü ildə doğulmuş və bütün həyatını Königsberqdə yaşamışdır. Yerli universiteti bitirib, elə orada da pedaqogika, fəlsəfə və fiziki coğrafiyadan dərs demişdir. Kant yaradıcılığını iki dövrdə ayırmak qəbul edilib: «Tənqidəqədərki» - XVIII əsrin 70-ci illərinə qədərki dövr, bu müddədə alım təbiətsünsələğin fəlsəfi problemləri ilə məşğul olmuşdur və «Tənqid» dövrə onun tədqiqatının predmeti insan zəkası, onun strukturunu və dərkətmə imkanları olub. Bütün hayatı boyu Kant «səbir və pəhriz» devizinə riayət edibdir. 1804-cü ildə ölmüşdür.

Mütəffekkirin əsas əsərləri: «Xalis zəkanın tənqidisi», «Praktik zəkanın tənqidisi», «Mühakimə qabiliyyətinin tənqidisi» kitablarıdır.

İdrak nəzəriyyəsi – hansı şəraitdə gerçək dərketmə mümkündür və onun sərhədləri necidir məsəlesi üzərində ardıcıl düşüncələrdir. Kant belə bir tezisində çıxış edirdi ki, insan və onun şüurundan asılı olmayan şeylər dünyası – «özündə şeylər» mövcuddur.

İdrak prosesi ondan başlayır ki, şeylər bizim hiss üzvlərimizə təsir edir və insanda duyğular yaradır. Duyğular bazasında anlayışlar və düşüncə mühəkiməsi, həmçinin zəkanın ideyaları formalasır.

Kant qeyd edir ki, bilik həmişə öz növbəsində analitik və sintetik olan mühakimələr formasında ifadə olunur. Birinci əşyalar haqqında yeni biliklər əlavə etmir, ikinci isə belə bilik əldə etməyə kömək edir.

Kant-hissi, düşüncə və zəka bacarığını ayırır. Hissiyat - şeyləri duymaq qabiliyyətidir; düşüncə - insanın sadə anlayışlara və şeylər haqqında mühakimələrə olan bacarığıdır; zəka - eqli nəticə və ideyalara, yeni ali anlayışlara olan bacarığıdır.

Kanta görə zəka özündən üç əsas ideya törədir: ruhun ideyası (psixi proseslər), dünən ideyaları (səbəb-nəticə əlaqələri) və Allah ideyası (bütün sabəblərin sebəbi). Bu anlayışların köməyi ilə zəka bütün dünyani vahid və sonsuz bütöv kimi şərh etməyə çələşir. Onun fəvqələvzəfisi də cələ budur.

Kanta görə insan müstəqil davranışa və əxlaqi kamilleşməyə qabiliyyəti olan mövcudluqdur. İnsan əxlaqi mövcudluğundan və onun əxlaqi xaricdən gətirilə bilməz, o insanın öz təbiətindən irəli gəlir. Hər bir insan özündə əxlaqi qanun daşıyır, bu qanun məcburi gücə malikdir və nəsihət xarakteri daşıyır. Hami üçün eyni olan bu qanunu Kant qəti imperativ adlandırmış və onu belə formule etmişdir: «Elə hərəkət et ki, sənin şəxsi davranışın qaydan hamı üçün davranışın qaydası olsun». Əxlaqın odur ki, şəxsi qazanca deyil, borca uyğundur.

GEORQ VİLHELM FRİDRİX HEGEL

Hegel 1770-1831-ci illərdə yaşamışdır. Hegel ilahiyat təhsili almış, kilsə tarixi üzrə dissertasiya müdafiə etmişdir. Ruhani karьерasından imtina etmiş, ev müəllimi işləyib, sonra Yena universitetində dərs demmişdir. Elə burada əsas əsəri «Ruhun fenomenologiyası»ni yazmışdır. 1818-ci ildən Berlin universitetində dərs demiş, 1829-cu ildə onun rektoru olmuşdur. Filosofun sevimli maşğalası səyahət etmək olmuşdur.

Hegel əsas baxışlarını bir sıra iri əsərlərində şərh etmişdir: «Ruhun fenomenologiyası», «Məntiq elmi», «Tariх felsəfəsi»,

«Fəlsəfi elmlər ensiklopediyası», «Hüququn fəlsəfəsi», «Estetikaya dair mühazirlər» və s əsas əsərləri olmuşdur.

Əsas olan – dialektika, daha doğrusu bütün mövcudatın inkişaf nəzəriyəsi və fəlsəfi təfəkkür metodu.

Hegelin fəlsəfi sistemində əsas anlayış mütləq ideyadır. Mütləq ideya dedikdə o, nəse bütün dünyəvi zəka, bütün şeylərin məhiyyəti və daxili məzmunu başa düşürdü. Mütləq ideya «çevrilmiş» şəkildə bütün mümkün tabii, içtimai və mənəvi hadisələri özündə saxlayır. O bütün mövcudiyiyyətin həqiqi əbədi, qüdrətli başlangıcı və hərəkətverici qüvvəsi kimi çıxış edir. Bütün mövcud olan dünya mütləq ideyanın təcəssümünü nümayış etdirir.

Inkişafının ali mərhələsində mütləq ideya ruhu nümayış etdirir.

Dialektikaya uyğun olaraq dünya vahid ziddiyyəti və dinamik sahə kimi nəzərdən keçirilir.

Dialektikanın birinci qanunu – kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsidir. Kəmiyyət və keyfiyyət qarşılıqlı əlaqədə olan xarakteristikalarıdır.

Inkişaf kəmiyyət, yeni tədrici dəyişmələrlə keyfiyyət, yeni sıçrayışlı, keşkin dəyişmələrin üzvi vəhdətindir.

İkinci qanun – inkar inkardır. Qanunun mahiyyəti odur ki, bütün yeni olan, daha kamil olan qanunauyğunluqla köhnəni dəf edir. Hegelə görə inkar, inkişaf güclü ritmının malikdir: tezis – antitezis – sintez. Təbiət və cəmiyyətdə hər şey ibtidaidən ailəyə, idarət fəaliyyətində isə analizdən sinteze doğru daimi keçid baş verir. Mürəkkəb dəyişikliklər sanki spiral üzrə baş verir.

Üçüncü qanun – əksliklərin vəhdəti və mübarizəsidir. Ziddiyyət əks başlangıcların vəhdətidir, və o inkişafın daxili mənbəyidir. Ziddiyyət on ümumi xarakter daşıyır və müxtəlif formalarda mövcud olur. Əşyalar ziddiyyətlər bir-birinə təsir etdikləri qədər hərəkət və inkişaf edirlər, və bu nəticədə əşyanın struktur və xassəlerinin dəyişməsinə getirir. Hegelin formulu etdiyi bu qanunlar varlığı vahid, ziddiyyəti və dinamik bütün kimi xarakterizə edir.

Ruh – şüur və özüñüdəkinin vəhdətidir. Ruhun əsas xassəsi – azadlıq, insanların azad yaradıcılığıdır. Onun ali təzahürü inceşənət,

din və fəlsəfadır. Mütləq ideyanın hərəkəti fəlsəfədə bitir və bu özlüyündə inkişafı simvollasdırır.

Hegel incəsənətə belə tərif verib: ideyanın hissi obradza təcəssümü, forma və məzmunun üzvi vəhdətidir. Dində əsas Allah haqqında obradlı təsəvvürdür. Filosof üçün daha kamıl din xristianlıq idi. Fəlsəfə haqqında danışan Hegel onu, nəticədə rasional bilik verən din və incəsənətin «aşqarlanmış» sintezi kimi müəyyən edir. Fəlsəfə bəşarıyyətin bütün mənəvi tacrübəsinə əsaslanmaqla «əşyaların fikirləri nəzərdən keçirilməsidir».

Dünya zəkası özüinKİşafın gedisiñde sadədən daha mürəkkəbə doğru inkişaf etməklə ardıcılıq olaraq bir neçə mərhələdən keçir. Mütləq ideya inkişaf etməklə özünü təbiət comiyət və başqa tarixi şəklində aşkarlayır. Ona görə də dünya prosesi zəkəli, məntiqli və qanuna uyğundur. «Bütün gerçək olan aqlılaşğındır, bütün aqlılaşğıñan tez ya gec gerçək olandır» - Hegel qeyd edirdi.

Bütün konkret şeylərin menbəyi mütləq ideyanın çıxış «hüceyrəsi» olan anlayışdır. Hegelə görə anlayış özündə varlıq və məhiyyətin bütün sərvətinin saxlayır, o bütün həyatın və her bir gerçəkliyin başlangıcıñ qoyur. Anlayışın köməyi ilə məntiq xüsusiile təkcə şeylərdə ümuminin vəhdətini aşkarlayır. Anlayış nəhəng nəzəri güce malikdir çünki o, insan fikrinin abstraktdan (sade) konkrete (əşya haqqında tam bilik) doğru hərəkət yolunu özündə saxlayır.

Hegel fəlsəfə tarixində «Platon xəttini» davam etdirib və onu müstəqil və özünəməxsus fəlsəfi dünyaduyumuna çevirir. G. Hege lin fəlsəfəsi içtimai fikrin inkişafına güclü təsir göstərmis qoxşaylı ardıcılıları və təqnidçilərini yetişdirmişdir. XIX əsrin Almaniyasında bu təlim dövlət fəlsəfəsi elan olunmuşdur.

LÜDVİQ ANDREAS FEYERBAX

Feyerbax 1804-1872-ci illərdə yaşamışdır. Universitet müəlli mi olarkən Feyerbax ruhun ölüməzinin inkar olunduğu «Ölüm və ölümüzlük haqqında fikirlər» əsərini çap etdirir. Buna görə o müəllimlik hüququndan məhrum edilir. Ailə qurub kənddə yaşayır və burada 25 il qalır. Diqqəti elmi işlərə yönəldərək içtimai həyat-

da iştirak etməmiş, bununla da «kənd filosofu» adını qazanmışdır. Feyerbax qarşısına Hegel təlimini inkar etmək məqsədi qoyub, özünün dediyi kimi, fəlsəfi fikri «ölmüş ruhlar dünyasından canlı ruhlar dünyasına» qaytarmaq istəmişdir.

Feyerbax Hegeli Ruhu təbiətdən üstün tutduğu üçün təqnid etmişdir. Hegel təlimində insan sanki «dünyevi zəka yükü» ilə ezi lib və mütləq ideyanın əlində hansıa marionetka kimi görünür. Hegel təliminin eksinə olaraq Feyerbax ətraf təbii mühiti yeganə gerçəklilik, insani ise onun məhsulu, tekamülün yekunu kimi nəzərdən keçirir. Heyat təbiətin ali təzahürü, təbiət isə insanın həyat fəaliyyətinin əsasıdır.

Feyerbax üçün fəlsəfi tədqiqatların əsas predmeti onun materialist mövqədən nəzərdən keçirdiyi insandır. İnsan təbii dünyasının ayrılmaz hissəsidir və onun mövcudluğu fiziologiya, psixologiya, tarix və fəlsəfa kimi elmlər kompleksi tərafından tədqiq olunmalıdır. Fəlsəfə insanı öyrənmək prosesində antropoloji prinsipə əsaslanmalıdır.

Feyerbaxın fikrincə antropoloji prinsip odur ki, fəvqəltəbii olana gətirilir və insan öyrənilərkən onun təbiətinin bütün tərəfləri nəzərə alınır. Fəlsəfədə antropologizm – abstrakt mühakimə konstruksiyadan imtina, insana təbiətə six vəhdətə baxısdır.

Feyerbax fəlsəfəsində insanın mahiyyəti, onun bütün zamanlar üçün dəyişməz hesab etdiyi zəka, ürək və iradəyə gətirilir. Bir yerdə götürüldür, bu keyfiyyətlər insanın ali və mütləq mahiyyətini təşkil edir. Feyerbaxın iddiyasına görə insan derk etmək, sevmək və istəmək üçün mövcuddur. İnsanın mahiyyəti həm də dində təzahür edir.

Feyerbax hesab edirdi ki, dində insanın təbiət və sosial qüvvələr qarşısında zəifliyi təzahür edir. Din insanın bütün çatınlıq və iztirablarının, onun təşəbbüs və ümidiñərin ifadəsidir. Din insanların özündə yaranır və dərin psixoloji köklərə malikdir; təmin olunmañ arzular və bununla bağlı həyəcanlar dincə aparır.

ARTUR ŞOPENHAUER

Şopenhauer 1788-1860-ci illerde yaşamıştır. Şopenhauer Höttingen üniversitetinde oxuyub, «Kafı əsas qanunun dördlü kökü haqqında» dissertasiya müdafiə etmişdir. Gənc filosof şərqsünas Mayerlə tanış olmuş, onun təsiri ilə şərq dinləri ilə maraqlanmışdır. Şopenhauerin əsas əsərləri: «Dünya iradə və təsəvvür kimi», «Təbiətdə iradə haqqında», «Etikanın iki əsas problemi», «Həyatı müdriklik aforizmləri» kimi məşhur olmuşdur.

Şopenhauerə görə bütün dünya hansısa qaranlıq, kor «həyat iradəsi» ilə çulğasıb. Dünyada hökmən iradə təbiət və cəmiyyət qanunayğunluğu istisnadır və deməli dərkətme mümkün deyil. Dünya, şüur formaları ilə sərtlənmış təsəvvürdür. Şopenhauerə görə bù formalar zaman, məkan və kauzallıqdır.

İradə cisiimlərin daxili enerjisini təsvir edir, bu enerji onları inkişafə və bir-biri ilə qarşılıqlı tesirdə olmağa vadar edir. O səbəbsiz və dərkələnmişdir, mütləq azaddır və həyata cəhd göstərir. Şopenhauer göstərir ki, iradə canlı təbiətin sırlı qüvvəsidir və yalnız dahi incəsənət yaradıcılığına açılır.

İnsanın həyatı mövcudluq uğrunda aramsız mübarizədir. Bu mübarizədə yalnız bir müəyyən şey mövcuddur: sonra ağır mağlubiyət. Həyat – ehtiyac və iztirabdır. Bədbəxtlik hamının qismətidir. Təkcə fərdin həyatı deyil, həmçinin başər tarixi faciliidir.

Ehtiyacdən yaxa qurtarmaq olar – bu incəsənətin köməyi və həyat iradəsinin boğulması vasitəsilə mümkündür. Onda insan dünyanın təmiz gözü şəklinə düşür, obyektdə yüklenir və özünü iztirablarını unudur. Incəsənət şeýlerin obyektiv mahiyyətini ifadə edir və ona görə də bizə iztirablardan uzaqlaşmağa kömək edir.

Həyat əzmindən birinci addım: insan başqalarının ona bərabər olduğunu etiraf etməlidir. Növbəti addım – xeyirxahlıq, başqasına təmənnasız məhəbbət, başqasının iztirabını özünükü kimi hiss etmək bacarığı. Təvəzükkarlıq və könülli yoxsulluq iradənin, əzmin ləğvinə yaradıcı olur. Həyat əzmindən azad olan insan firavanlıq qovuşur.

FRİDRİX NİTSE

Nitse 1844-1900-ci illerdə yaşamışdır. Nitse Bonn və Leypsiqde təhsil alıb, 22 yaşında Basel universitetinin professoru olub, 25 yaşında isə Leypsiq universiteti ona filologiya doktoru dərəcəsi verib. 1876-cı ildə Nitse xəstəlik səbəbindən pedoqoji fealiyyətdən istefə verməyə məcbur olub. 1889-cu ildə ruhi xəstəliyə mübtala olmuşdur.

Əsas fəlsəfəi əsərləri: «Musiqi ruhundan fəciənin doğuluşu», «İnsani, hədsiz insani», «Zərdişt belə söyləmiş», «Xeyir və şorden o tərəfdə» kimi məlumdur.

«Antixristianın» və «Hakimiyyət əzmi» əsərləri ölümündən sonra neşr olunmuşdur.

Nitse fəlsəfəni ayrıca mütəfəkkirin, onun subyektivliyini ifadə edən şəxsi yaradıcılığı kimi başa düşürdü.

Dünya həyat axını, əbədi hərəket və əmələgəlmədir. Varlıq yoxdur, filosof qeyd edirdi ki, yalnız əbədi əmələgəlmə var. Dünyayaquruculuğunuñ əsas qanunu tükənməz hakimiyyət əzmi, bütün canlıların özünüətdiqə can atmasıdır.

Nitşenin fikrincə menasız xaos böyük, lakin sonlu sayıda kombinasiyalar tərdir, onlar isə nəhəng zaman müddətində sonra yenidən, tekrarlanır. İndi baş verən hər şey, dəfələrlə baş verib və baş verəcək. Başqa sözə tərəqqi mövcud deyil.

Nitşeyə görə dünyada daimilik və dayanıqlılıq yoxdur, hər şeyin dərki insana sağlamış və özünün «hakimiyyət əzmini» gerçəkləşdirməyə kömək edən fiksialar hazırlayıb. «İdrak hakimiyyət aləti kimi işləyir» - Nitse yazırı. Və hər şeyin dərk olunmasının əsas məqsədi yanlışlıqla bərabər olan həqiqətin bərqərəməsi deyil, dünyada sahib olmaqdır.

Hakimiyyət – dünyanın, onun dörün qatlarında kök salmış «ruhudur». Bu yaradıcılıq prosesidir. Hakimiyyətə cəhd insanların dəyişməz daxili mahiyyətidir.

Nitse öz idealimə yaradıb: bu öz təbiətinin zəif cəhətlərindən azad olmuş fəvqəlinsandır. Fəvqəlinsan özünü bilir. Əxlaqi norma-

lardan xeyir ve şerdən kənar tutur o yer həyatının total yalanını xüsusi qəddarlıqla dəf edir. Fövgəlinsanda bir az Bethovenden, bir az Zərdüstdən, bir az Prometeydən var, bütövlükde o Xristos ruhlu Sezardır. Fövgəlinsən «yeni əxlaqın» subyektiidir. Nitsə yazırıdı: «Fövgəlinsənn gözelliyi kölgə kimi mənə aşkar oldu. Oh qarDaşlarım! İndi Allahlar mənə nə lazımlı!».

İnsnlara zaiflik aşilan, qorxu hissi yaradan ehkamçı xristianlıq. Xristianlıq bütün mehkum olmuşları nezarəti alına alan iztirab dinidir. Bəşəriyyət üçün xristian iztirabı qədər qeyri-sağlam və möhvədici heç nə yoxdur.

Nitsə xristian əxlaqına qarşı, onun fikrincə hakimiyət əzmini təmin edəcək hiss və instinkiq qoyurdu. O hesab edirdi ki, zəka mahiyyətə bir heçdir, məntiq absurddur, çünki heyat dinamikasına zidd olan donuq formalırlar əlaqəlidir. Bir neçə minillik ərzində hakimiyət əzmi tədrisən zeifləmiş, insanlar cırlaşmışdır, ona görə də Nitsşenin «qullar əxlaqı» adlandırdığı xristian əxlaqından imtina etməli və xeyir və şerdən kenarda dayanan, heç bir əxlaqi norma ilə buxovlanmayan fövgəlinsən əxlaqını qəbul etmek lazımdır.

Nitsə fəlsəfəsi həyat fəlsəfəsi, praqmatizm, ekzistensializm kimi fəlsəfi fikir cərəyanlarına əhəmiyyətli təsir göstərmişdir.

SÖREN KYERKEQOR

1811-1855-ci illərdə yaşamışdır. Danimarkalı filosof Kyerkeqor Kopenhangendə anadan olmuşdur. Validəyinlerinin evində sərt dini atmosfer hökm sürdü. Dini baxışlarına görə nisanlılarından ayrılan Kyerkeqor qapalı yaşamış, ədəbiyyatla məşğul olmuşdur. Əsas əsərləri: «Qorxu və həyəcan», «Qorxu anlayışı», «Ya elə, ya belə» adlanır.

O xristian dini və əxlaqını psixoloji cəhətdən esaslandırmışdır. O mütləq azadlıqla bağlı olan şəxsiyyətin özünəməxsus anlamları vere bilməşdir.

Onun fikrincə azadlıq həll etmək və seçmək azadlığıdır «ya elə, ya belə».

İnsan yalnız bütün xarici – təbii əlaqələr, ictimai təsir və onu başqa insanlarla bağlayan digər münasibətlərdən azad olduğdan sonra öz fərdiyyətini eldə edə biler. Şəxsiyyət özünə görə cavabdehlik daşımaga qadirdir.

Şəxsiyyəti Allaha qayıtmalı qurmaq olar. Allaha gedən yolda insan mövcudluğunun üç mərhəlesindən keçir. Estetik mərhələ – bu insanların cari diqqətin həyecanları ilə yaşamasıdır. Etik mərhələ – bu zaman insan geleceyin qayğıları ilə yaşayır. Dini mərhələ zamanı insan öz şəxsiyyətinin əhəmiyyətini dərk edir, iztirabı fərdi varlıq Prinsipi kimi qəbul edir və bununla Allaha qovuşur; bu həqiqi mövcudluqdur, burada inam, iztirab və dünyadan əl çəkmə səadətdir.

VIII. RUS FƏLSƏFƏSİ

Ənənəvi olaraq belə hesab edilir ki, rus fəlsəfəsi XVIII əsr-dən başlayır. Öz inkişafında o bir neçə mərhələdən keçir:

İnkışafın başlangıcı XVIII-XIX əsrin əvvəli.

Klassik mərhələ - XIX əsr.

Gümüş dövr - XX əsrin əvvəli.

Sovet dövrü fəlsəfəsi.

Peterburq fəlsəfə məktəbində belə bir rəy var ki, rus fəlsəfəsinin başlangıcını X əsər aid etmək olar (mitropolit İllarionun «Qanun və firavanlıq haqqında söhbət» əsəri).

Rus fəlsəfəsində ilk planda daim tarixçilik problemləri, yəni Rusiyinin tarixi inkişafının təhlili olub. Onun ardınca sosial-antropoloji problemlər gelir. Fəlsəfənin özü isə mistik-dini təmayülə malik olub.

XVIII əsr fəlsəfi təlimləri üçün deist formada materializm xarakterikdir, yəni Allahın ilkin səbəbi kimi mövcudluğunu qəbul edir. Cəmiyyət və insana baxışlarında tadqiqatçılar təbii hüquq nəzəriyyəsinə əsaslanmışlar və tarixi prosesin teoloji şərhini təqnid etmişlər.

XIX əsr rus fəlsəfi fikrində slavyanofillər və qərbçilər fərqlənir.

Slavyanofilçilik XIX əsr 30-cu illərində Rusiyada ideya hərəkatıdır. Slavyanofillər rus cəmiyyətinin inkişafını pravoslavlıqla əlaqələndirir və belə hesab edirdilər ki, rus xalqının mövcud dəyərlərinə xüsusişlə dindarlıq və kollektivçiliyi qoruyub saxlamaq lazımdır. Slavyanofillər içorisində I.V.Kireyevski, A.S.Xomyakov, Aksakov qardaşları xüsusişlə seçilmişlər.

Qərbçilər Rusiyinin keçmişini mənfi qiymətləndirir və Rusiyının geriliyini rus mədəniyyətinin mənbəyi kimi qəbul edilən Bizansın geriliyi ilə əlaqələndirirdilər. Rus cəmiyyətinin xristianlaşması səthi olmus, ona görə də bəhrəsinin verməmişdir. Avropa dövlətlərindən fərqli olaraq Rusiya müəyyənlilik əldə etməsi və öz təyinatını toplamışdır. Qərb mədəniyyətindən on yaxşılıarı gö-

türmək lazımdır: qanun, hörmət, şərəf, ləyaqət, özünəhərmət kimi şəxsi keyfiyyətlər. Bu istiqamətin görkəmli nümayəndələri N.V.Stankeviç, V.Q.Belinski, A.I.Gertsen, P.Y.Çaadacəv olmuşdur.

FEOFAN PROKOPOVIÇ

O 1681-1736-ci illərdə yaşamışdır. Prokopoviç təhsilinə Kiyyevdə başlamış, sonra katolik olmuş və Romada katolik missioneri təhsili almışdır. İlahiyyat doktoru dərəcəsini alıqdan sonra gizli şəkildə Romadən qaçmış, pravoslavlıqla qayılmış və uzun müddət Kiyev-Mogilyan akademiyasında fəlsəfəni tədris etmişdir. Peterburqa köçərək I Pyotrın məsləkdaşı olmuşdur. Əsas əsəri: «Mənəvi rəqlament» adlanır.

Dünya Allahın yaratdığı bütöv sistemdir. Allah daha çox təbiətə uyğun golən nizam yaradıb. Lakin dünyani yaradan Allah onun inkişafına müdaxilə etməmişdir.

İnsan ətraf aləmi dünyəvi elmlərin köməyi ilə dərk edə bilər. Beləliklə Prokopoviç fəlsəfi görüşləri ilahiyyatdan ayıran və elmə dünyəvi yanaşmanı əsaslandıran ilk rus alimi olmuşdur.

Aristotelin ardınca Prokopoviç də nəzəri və praktiki elmləri fərqləndirmişdir. Nəzəri elmlərin məqsədi təbiət və şeylərin xassələri haqqında həqqi biliyi əldə etməkdir. Praktiki elmlər obyektiv biliyin praktikada istifadəsi üçün lazımdır.

Nəzəri biliyi onun fikrincə məntiqin köməyi ilə yoxlamaq mümkündür. Məntiq zəkanı yanlış görüş və mənasız inamdan azad edərək onu dönyanın dərk olunma alətinə çevirir.

DİMİTRİ SERGEFEVİC ANİÇKOV

1733-1788-ci illerde yaşamışdır. Moskva universitetini bitirib, sonralar orada riyaziyyatı, məntiqi və etika professoru olmuşdur. Öz görüşlərini Aničkov Moskva universitetinin yaranmasının ildönümüne həsr etdiyi və «söhbətlər» adlandırdığı nitqlərində şərh etmişdir. Məsələn: «İnsan idrakının xassələri haqqında söhbətlər», «İnsan ruhunun qeyri-cismaniliyi haqqında söhbətlər».

Aniçkov hesab edir ki, dünya dərk olunandır. Dünyanın dərki hiss üzvlərinin köməyi ilə baş verir. Duygular əsasında ağılda ideyalar yaranır.

Aniçkov idrak prosesini üç mərhələyə ayırıb: anlayış, mühamimə, ağıl. Anlayış insanın təsəssüratlarını birləşdirir. Uzunmüddətli müşahidə və yaddaş əşya haqqında həqiqi təsəvvürləri saxlayır və onu mühakimə mənbəyi edir. Mühakimə anlayışların müqayisisi və qarşı qoyulmasına götərilir. Mühakimə ağılı şeylərin səbəbi və dərkələnməsinə istiqamətləndirir, bununla mühakimə «ağilla düşünməyə», yəni filosofluq etməyə çevirilir.

ALEKSANDR NIKOLAYEVİC RADİŞŞEV

1749-1802-ci illərdə yaşamışdır. Almaniyada təhsil alması düşüncələrinə ciddi təsir göstərməmişdir. Fransız utopist communist T.Mablinin ardıcılı olub.

Əsas fəlsəfi əsəri: «İnsan, onun ölümü və ölümsüzlüyü haqqında» adlanır.

O hesab edirdi ki, dünya əbədidir və təbiət qanunlarına əsasən inkişaf edir. Bütün cisimlər özündə müxtəlif təbii elementləri birləşdirir – torpaq, hava, su və od. Cisimlərdə (səylərdə, əşyalarда, orqanizmlərdə) təbii elementlər özbaşına deyil, «bir-biri ilə qoşma şəkildə» mövcuddurlar.

Radişşevin fikrincə bədənin aşağıdakı xassələri var: məkanca bir-birindən ayrılmış, ölçüyə, sürətə, bölməməyə, sıxlığa malikdirlər.

Radişşev hesab edir ki, insan dual (ikili) mövcudluqdur, belə ki, bədən və ruha malikdirlər.

Radişşeva görə ruh təfəkkürə, hissiyyata və həyatı enerjiyə malikdir. Hissiyyat təfəkkürü həyəcanlandırır, təfəkkür isə hayatın mahiyyətinin başa düşür. Canlı ruh özünü kamilləşdirməyə, öz keyfiyyətlərini genişləndirməyə can atır. Ruhun elementləri – nitq, söz. Ruh bədənlə birgə dağılır, o itə və azala bilməz. Ruh ölməzdir, bir cismani təşkilatdan başqasına keçir.

PAVEL ÇAADAYEV

1794-1856-ci illərdə yaşamışdır. Təhsil aldıqdan sonra xidmət göstərmis, I Aleksandrın yavarı olmaq üçün parlaq perspektivə malik olub, lakin gözlənilmədən istəfa vermiş, xaricə getmişdir. Qayıtdıqdan sonra, demək olar ki, əskət həyatı sürüb. Mason olub. 1836-ci ildə Teleskop jurnalında ilk «Fəlsəfi məktubunu» nəşr etdirir, buna görə o, təqib olunur və üzərində təbii nazarət qoyulur.

Əsas əsərləri: «Fəlsəfi məktublar», «Axmağın analogiyası» adlanırı.

Çaadayev hesab edir ki, felsefənin vəzifəsi «böyük tarixi epoxaların əxlaqi mənasını» axtarmaq və «praktik zəkanın qanunları üzrə hər bir əsərin xüsusiyyətlərini müəyyənləşdirməkdir». Buna da tarixi prosesin yenik və nöticələrini anlamaq olar.

Onun idealı surəf məstik - insanın allaha qovuşması, İlahi səltənətdə həll olunmasıdır. Allahın yaratdığı bəşəriyyət maddi kortəbiiliyə qalib gələrək onun ağuşuna qayitmalıdır. Yerdə İlahi səltənətin qurulması insan təbətəti deyisir.

Çaadayevin fikrincə özünəməxsusluq onunla izah olunur ki, Rusiya həqiqi xristianlıq görməmişdir. Çaadayev həqiqi xristianlığı katolikliyi sayırdı. Rusyanın getdiyi «qeyri-tarixi» yol onun təyinatına təsir göstərir.

ALEKSEY XOMYAKOV

1804-cü ildə doğulmuş, 1860-ci ildə vəbadan ölmüşdür. Hələ balaca uşaqlıq qatı dindar olub. Yeddi yaşı olarkən onu Peterburqa gətirirlər. O bu şəhəri bütövəst görür və onda pravoslavlıq yolunda şəhid olmaq qərarı verir. Fransız abbatdan latın dərsleri alır. Bütün slavyanların türklərdən azad olmasını arzulayır; on yeddi yaşı olarkən yunanların azadlıq mübarizəsinə qoşulmaq üçün evdən qaçıır. Lakin Moskva etrafında yaxalanır.

Xomyakov Moskva universitetində oxumuş, Kavaleriyyada xidmət etmiş, rus-türk müharibəsinin iştirakçısı olmuşdur.

Əsas felsefi və ilahiyyat əsərləri: «Kilsə haqqında təlimin katexizik şəhri təcrübələri», «Pravoslav xristianın qorb dini haqqında bir neçə sözü».

Xomyakovun təlimində əsas anlayış cameçilik anlayışıdır. «Cameçilik» Xomyakov üçün «ictimailik» və «korporativlik» deyil. Onun anlamundan cameçilik kilsənin insanı deyildir, ilahi xarakteristikasıdır. Cameçilik prinsipi onu bildirir ki, nə ali həkimiyətə malik olan patriarch, nə ruhaniyyət, hətta ümumdünya cameesi belə həqiqətin mütələq daşıyıcıları deyillər. Həqiqətin daşıyıcısı bütövlükde kilsədir.

Xomyakov kilsəni, başı Xristos olan bədən kimi tasvir edir. İlahi həqiqəti sevən insanlar Xristo məxsusurlar, və onlar burada daha bütöv, yeni və daha kamil həyata qovuşurlar.

Xomyakov tarixi prosesi iki-iran və kuşit prinsiplerinin mübarizəsinə götürür. İran Prinsipi «azad yaradıcı ruh» mənəvi pərəstişi bildirir, kuşit Prinsipi isə (vətəni Efiopiya) maddi, «üzvi zərurət» təbe olmaqdır. Dinde İran Prinsipi əzəmetli monoteizmdir, buna bariz nümunəsi xristianlıqdır. Dinde kuşit Prinsipi panteizm, yəni çoxallahlılıqdır. Tarixdə bu iki prinsipin mübarizəsi iradə azadlığı ilə qanuna tabeçilik zərurəti arasında mübarizədir.

Xomyakov belə hesab edirdi ki, Rusiya ictimai ədalət məsələsində Avropadan da irəli gedərək, xüsusilə o kapital və əməyin maraqlarını barişdırmağa nail olacaq. Bu rus xalqının dindar olmasına görə baş verəcək.

PAVEL NOVQORODSEV

1866-1924-cü illərdə yaşamışdır. Novqorodsev hüququn fəlsəfəsi ilə məşğul olmuş, Moskva fəlsəfə məktəbinin görkəmli nümayəndələrindəndir. «Yeni liberalizm» adını almış təlimi ilə o marksizm və pozitivizmə zidd getmişdir.

Əsas əsəri: «İctimai ideal haqqında» adlanır.

Novqorodsev təlimi şəxsiyyət və tarixin insan ölçüsü problemləri üzərində təmərküzləşib.

O, hesab edirdi ki, şəxsiyyət problemləri mədəniyyət və ya ictimai münasibətlərə bağlı deyil, o şəxsiyyətin özü, onun şüuru,

əxlaqi və dini tələbatı ilə bağlıdır. Bundan çıxış edən Novqorodsev əxlaqın ictimai inkişafdan asılı olduğunu iddia edən pozitivizmi tənqid edib; o marksizmi «yerdə cənnət» yaratmaq ümidiyləri verməkdə günahlandırmışdır.

Novqorodsev deyidi ki, ictimai ideal ədalət, azadlıq, xeyir, yaxın qayğı kimi əxlaqi dəyərlərin toplusudur. Novqorodsev ictimai ideali siyasi idealdan ayırrı, çünki insan onun oxraqı meyarlarına uyğun gələn dövlət quruluşunu seçmək hüququna malikdir.

Cəmiyyətdə şəxsiyyətin hüquqi güvənlərindən riayət edildikdə ideala uyğunluq haqqında danışmaq olar. Novqorodsevin fikrincə dövlətçiliyin tərəqqisi cəmiyyətdə hüquqi sürüru inkişafından asılıdır. Hüquqi dövlət obyektiv olaraq ictimai sistemlə üst-üstə düşür və bu müxtəlif dini və siyasi baxışlı insanların birləşmə mövcudluğuna imkan verir.

VLADİMİR SOLOVYOV

1853-1900-cü illerdə yaşamışdır. Görkəmli tarixçinin oğlu olan Solovyov Moskva universitetinin əvvəl fizika-riyaziyyat, sonra isə tarix-filologiya fakültəsində oxumuş, ruhani akademiyada mühazırılara qulaq asmışdır, 1881-ci ildə Peterburq universitetində fəlsəfə üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Filosof-idealist və ilahiyyatçı olaraq o iddia edirdi ki, bəşəriyyət yalnız xristianlılığı güvənməklə intibahə qovuşa bilər.

Əsas əsərləri: «Xeyrin müdafiəsi», «Həyatın dini əsasları», «Təbiətdə gözellilik», «İncəsənətin ümumi mənası», «Rus ideyası» olmuşdur.

V.Solovyov təlimində əsas «ümmüvəhdət» ideyasıdır. Alimin fikrincə əşya və hadisələr bir-birindən ayrılıqda deyil bütövlükde mövcuddurlar. «Hər şey hər şeydə mövcuddur» - «ümmüvəhdətin» ümumi formuluası belədir.

Solovyov elm, din və fəlsəfənin vəhdətinin tərəfdarı olmuş, bu vəhdəti «azad teosofiya və ya tam bilik» adlandırmışdır.

Yalnız «tam biliyi» köməyi ilə «həqiqi-mövcudlu», yəni Allahı dərk etmək olar.

Alimin fikrincə Allah özündə dünyanın bütün çoxobrazlığını saxlayır. Bir tərəfdən universal, digər tərəfdən isə tamamile fərdi olan ilahi orqanızın haqqında danışmaq olar. Allah universal olaraq dərk olunmazdır, onun haqqında biliyi inam verir. Fərdi mövcudluq olaraq Allah isə dərk olunan fəal səbəb kimi çıxış edir.

Solovoyov mühakimə yürüdür: dünyani toşkil edən elementlərin Allahda da mövcud olduğunu nəzərə alsaq, belə bəlli olur ki, dünyada hər bir şərin səbəbi və mənbəyi Allahdır. Şər təbiətin bir hissesidir. İlənin özünü yaradıcı gerçekləşdirməsi üçün azadlıq zəruridir, azadlıq isə həmişə şərəla elaqlıdır.

Şərə əxlaqın köməyi ilə qalib gəlmək olar. V. Solovoyov əxlaqı ilahi başlangıçla inamlı bağlayır, cümkə inamsız əxlaq illuziyadır. Əxlaqın ilk ifadəsi – utancaqlıq hissidi. Əxlaqlı həyatın başqa əlaməti mərhəmət və ehtiramdır. Məhz bu keyfiyyətlər şərə qalib gəlməyə kömək edir.

NİKOLAY LOSSKI

Losski 1870-1965-ci illerde yaşamışdır. İdealist filosof Peterburg universitetinin professoru, 1922-ci ilə Sovet Rusiyasından sür-gün edilib.

Əsas əsərləri: «Dünya üzvi tam kimi», «İradə azadlığı», «Də-yər və varlıq», «Rus xalqının xarakteri»dir.

Losski talimini intuitivizm adlandırdı. İntuitivizm dedikdə o mənəvi görünüşü başa düşürdü, daha doğrusu təcrübə və ya düşüncələrlə deyil vəhşi, nurlanma vasitəsiə başa düşmə. Losski intuitivizmi öz dünyaanlamı sisteminin əsasında qo'yub.

Üzvi dünyaanlamı belə bir mühakimədən alınır ki, «tam-öz elementlərindən əvveldir», tam-nə isə əsasdır. Üzvi dünyaanlamı tərəfdarları tamdan elementlərə enmə yolunda mütləq varlığın ax-tarışı ilə meşğul olublar. Ən tam olan – fövqəldünyəvi varlıq sahəsi, və ya Allahdır.

Hər bir həqiqi bilik şeylərin mahiyyəetine varmalı, bizim tə-səvvürlerimizin dünyasından yüksəkdə dayanmalı, intuisiyaya

əsaslanmalıdır. «Özündə bizim bilik nəzəriyyəminin məhsullarını saxlamayan heç bir bilik, heç bir taklif yoxdur» - Losski yazdı.

Bütün digər nəzəriyyə və iddiadardan kənar dayanmaq üçün, Losski bilik nəzəriyyəsinə verilən anda müşahidə edilən həyəcan-ların təhlilindən başlaması taklif edir. O, bu metodu tənqidi adlan-dırıb, belə ki, filosofluq edən ağıllın səyləri şəxsiyyətin subjektiv vəziyyətini derk etməyə yönəlməlidir.

NİKOLAY BERDYAYEV

1874-cü ildə Kiyevdə doğulmuşdur. Kiyev universitetinin tə-biət və hüquq fakultetlərində oxuyub, inqilabi hərəkatda iştirakna görə həbs olunaraq sürgünə göndərilir, sürgündən sonra dini-fəsəfi axtarışlarla meşğul olur. 1922-ci ildə həbs və xaricə sürgün edi-lir. Berlin və Parisdə yaşayır. Ətrafında rus emigrant – filosofların toplaşduğu «Yol» jurnalını redaktə etməsidir. 1948-ci ildə Paris ya-xılığında ölmüşdür.

Berdyayevin əsas əsərləri: «Yaradılığın mənası», «İnsanın təyinatı haqqında», «İnsanın azadlığı və köləliyi haqqında», «Rus kommunizminin mənbəyi və mənası».

Berdyayevin fikrincə fəlsəfənin əsas məsələsi ruhun ikiliyini dərk etməkdir. Berdyayev rus dini fəlsəfəsinə inkişaf etdirmişdir, o belə hesab edirdi ki, dini fəlsəfədə nəzəri və praktik zəka birləşir. İdrakda bütövlük yaranır. Belə idrak zəkanın iradə və hissiyatla birləşməklə gerçəklaşır.

Berdyayev fəlsəfi antropologiya ilə meşğul olub, və onu daha çox insanın yaradılıqlı azadlığı maraqlandırıb.

O fəlsəfəyə antropodesiya anlayışını daxil edib.

Berdyayev görə antropodesiya «üçüncü antropoloji vəh-yidir»: o əhdi-ətiq və əhdi-cədid vəhylərinin ləğv edir və bəşəriyyətin daxil olacağı «yaradıcı dini epoxanın» başlanması xəbərini verir.

Berdyayev insanın dünyası «ekzistensial mərkəzi» adlandırıb. Bu «mərkəzə» azadlıq verilib. Berdyayev görə insan həmişə möv-cud olmuş Allah və azadlığın övladıdır.

Berdyayev şəxsiyyətin azadlığını borç, şəxsi vəzifənin yerinə yetirilməsi kimi başa düşürdü. Lakin azadlıq nəinki təbii, heç ilahi varlıqlardan belə çıxarılmır. Azadlıq varlığında qədər mövcud olur. Bu ilkin azadlıq ənginliyi Allahdan əvvəl gəlir və o dünyada şərin mənəbəyidir.

Ətraf dünyada yalnız yaradıcılığın köməyi ilə harmoniyani bərqrər etmək olar. Şər, xaos və yaradıcılığın qarşılıqlı mübarizəsi yeni dini epoxanın mahiyyətini təşkil edir.

SEMYON LÜDVİQOVİÇ FRANK

1877-ci ildə Moskvada doğulub, Frank özünün mənəvi inkişafında üç mərhələdən keçib. Ləqəl marksizmdən başlanmış, əvvəlcə idealizm, sonra isə pravoslav mistisizm mövqeyinə keçib. 1922-ci ildə sərgün olunmuşdur. Berlinde yaşayıb, əvvəl Berlin, sonra Paris universitetində dərs demişdir. 1950-ci ildə Londonda vəfat etmişdir.

Frankın əsas fəlsəfi əsərləri: «Biliyin predmeti», «Fridrix Nitse və uzaq insana məhəbbət etikası», «Fəlsəfə və həyat», «İnsanın ruhu», «Canlı bilik», «Cəmiyyətin mənəvi əsasları», «Dərk-olunmaz», «Allah bizimlədir».

O, «ümmümvəhdət» fəlsəfəsinin yeni təfsirini verib: fərdi varlıq «ümmümvəhdət» olaraq mütləqə yerləşir, bunun nəticəsində her bir obyekti hələ dərək olununa qədər insanla birbaşa əlaqədə olur.

Frankin fikrincə idrakın əsasında mütləq dayanır, lakin o özü dərək olunmur. Mütləq və yaxud «Dərkolunnaz» bütöv varlıq, insan «mənə» ilə ətraf dünyasının ikili vəhdətidir. Onlar arasındaki harmoniya «firavan hayattı» temini edir.

Frank hesab edirdi ki, insan həyatının mənası «dünyanı xilas edəcək» və şəxsiyyətə fərdi mənə verəcək «böyük ümumi iş» qoşulmaqdadır. Lakin dünyəvi mənəni zaman çərçivəsində gerçekleştirmək mümkün deyil, deməli o hansısa insan fəaliyyəti ilə bağlı deyil; onu «hər bir xüsusi, dünyəvi işlərdə» axtarmaq lazımdır. Həyat yalnız o vaxt mənə kəsb edir ki, insan ali və mütləq xeyirə, yəni Allaha məxsusluğunu dərk edir.

IX. XX ƏSR FƏLSƏFƏSİ

XX ƏSRİN FƏLSƏFİ CƏRƏYANLARI

XX əsr fəlsəfəsində iki böyük cərəyan xüsusi şəkil: irrasionalizm və rasionalizm. İrrasionalizm üçün zəkanın ekşi olan qeyri-rasional, yəni iradə intuisiya, duyğulara əsaslanmaq xarakterdir. İrrasionalizm mühabirə, inqilab və terrorlər törətmüş insan zəkasının negativ təzahürlərinə eks reaksiya olaraq yaranmışdır.

XX əsrin fəlsəfi rasionalizmi zəkaya əsaslanma kimi uzunmüddəli ənənəni davam etdirmişdir.

Həyat fəlsəfəsi

Həyat fəlsəfəsi F.Nitse fəlsəfəsi ilə başlayan, V.Diltey, G.Zimmel, A.Berqson, O.Spenqler kimi alimlər tərəfindən inkişaf etdirilmiş fəlsəfi cərayandır. Həyat fəlsəfəsi öz inkişafının yüksək merhələsinə XX əsrin 20-30-cu illərində çatıb. Həyat ilkin reallıq, bütöv proses, kəsilməz yaradıcı əmələgəlmədir. Həyat daimi hərəkat və ziddiyətdə olduğu üçün elm onu dərk etməyə qadir deyil. Ona görə də hayat fəlsəfəsində ön plana idrakın rasional deyil intutiv formaları çıxır: intuisiya, anlama, mif və s.

Neotomizm

Neotomizm orta əsrlər dini fəlsəfəsinin inkişaf etdirən neosxolastikanın nüvəsidir. Katolik kilsənin 1879-ci ildə Foma Akvinalı fəlsəfəsini rəsmi bərpa etdikdən sonra neotomizm xüsusiilə inkişaf edib. XX əsrde bu cərəyanın ən görkəmli nümayəndələri Katreyn, Qertminq, Mariten, Jilsondur.

Neotomistlər ilahi ilkin başlangıç kimi izah etdikləri «xalis varlığı» ali gerçəklilik hesab edirlər. Neotomistlər «fəlsəfə ilahiyyatın qulluqçusudur» şüarını irəli sürürlər.

Ekzistensializm

Ekzistensializm XX əsrin 20-ci illərinin başlangıcında Almaniya və Fransada yaranmışdır. Onun əsas tezisi: insan şəxsiyyəti yeganə həqiqi gerçəklilikdir. Bu hər cür biliyin, xüsusilə fəlsəfənin əvvəli və sonudur. İnsan əvvəlcə mövcud olur, sonra özünü dünya-

da müeyyənləşdirir. O öz hissələrində tənhadır, boşluqdadır, varlığı-dramdır.

Fəlsəfi hermenevtika

Qədim zamanlarda hermenevtika mətnləri təfsir etmək, anla-maq incəsonəti idi. XX əsrin fəlsəfəsində hermenevtika insan ruhunun anlaşılması və elmi dərk olunmasını nəzərdə tutur.

Strukturalizm

Strukturalizm qarşısına obyektin strukturunu aşkarlamaq məqsədi qoyur. Struktur dedikdə obyektin dayanıqli əlaqələrinin toplusu başa düşülür. Strukturun öyrənilməsi struktur təhlilin köməyi ilə gerçəkləşdirilir, onun köməyi ilə oxşar strukturların olma-sını forz edilən ilk obyektlər çoxluğu ayrıılır; obyektlər elementar hissəciklərə bölünür; elementar hissəciklər arasında münasibətlər aşkarlanır riyazi və məntiqi modelleşdirmə yolu ilə abstrakt struktur qurulur; strukturdan bütün mümkün nəzəri nöticələr ayrıılır, onlar praktikada yoxlanılır.

Fenomenologiya

Fenomenologiya hadisə və şeylərin mənə və qiymətlərini tədqiq edir. Edmund Hüsserldə fenomenologiya mahiyyəti seyr edən şüur haqqında elm kimi çıxış edir. Bu şüurun mühüm xüsusiyyəti – istiqamətlidir, yəni şüur həmişə nəisə haqqında şüurdur. Əsas fenomenoloji prinsip: «Şeylərin özünə doğru geriye!».

Fəlsəfi antropologiya

Fəlsəfi antropologiya insan varlığının müxtəlif sahələrinin xüsusi-elmi öyrənilməsi ilə onun bütün fəlsəfəsi dərkini birləşdirir.

Postmodernizm

Postmodernizm termini XX əsrin əvvəllərində Avropada mə-dəni diyəşmələri işarələmək üçün meydana gəlmİŞdir. Postmodernistlər yeni fəlsəfənin məsələsinə formulu etmişlər: yeni ideallar yaratmalı və gerçek həyat üzərində təhlükə olan köhnələri məhv etmək. Onların fikrincə artıq fəlsəfə heç bir problemi həll etmir, o yalnız hadisələri interitetasiya edir. Zəka həqiqətin dərk edilməsi ilə möşğul olmamalı, mədəniyyətin müxtəlif sahələri arasında va-sitəci olmalıdır.

VILHELM DİLTEY

Diltey 1833-1911-ci illərdə yaşamışdır. Diltey Almaniyada doğulmuş, Berlin universitetində dərs demişdir. Əsas elmi əsərləri: «Ruh haqqında elmin əsaslandırılması üzrə ocerk», «Deskriptiv və analitik psixologiya haqqında ideyalar», «Heyat təcrübəsi və poeziya», «Müasir estetikanın üç dövrü».

Diltey «Tarixi zəkanın təngqidini» yaratmağa və ruh haqqında elmin dəyerini əsaslandırmağa cəhd edirdi.

Diltey hesab edirdi ki, fəlsəfənin əsas məsələsi təngidi anla-şılan «fəlsəfənin fəlsəfəsinin» təklif etmək, fəlsəfənin imkan və sər-hədələrini tədqiq etmək, onun özündən çıxış etməklə həyatı anla-ma.

Diltey «anlama» metodunu təklif etmişdir. Anlama həyata intuтив nüfuz etmeye bərabərdir. Öz daxili dünyani anlaşımaq başqa-nın dünyasını anlaşımaq və özünümüşəhidənin köməyi ilə mümkün olur. Keçmişin mədəniyyətinə münasibətde anlama, Dilteyin her-menevtika adlandırdığı interitetasiya metodu kimi çıxış edir.

Filosof təbiət və ruh haqqında elmləri ferqləndirmiŞdir. Tə-biət haqqında elmlər insana münasibətde xarici olan hadisələri öy-rənir. Ruh haqqında elmlər insan münasibətlərini nəzərdən keçiril-ler. Gerçekliyi təbiət elmləri öyrənir, lakin onların daxili mənaları yalnız ruh haqqında elmlərə açıqdır.

XOSE ORTEQA-İ-QASSET

Ortega 1883-1955-ci illərdə yaşamışdır. Xose Ortega-i-Qasset Madriddə doğulmuşdur. Fəlsəfa diplому almış, Madrid universitetində dərs demişdir. İkinci dünya müharibəsindən sonra humanitar tədqiqatlar institutunu təsis edib.

Əsas əsərləri: «Don Kixot haqqında düşüncələr», «Dövrümüzün mövzus», «Kütłələrin qiyməti», «İdeyalar və inanclar», «Tarix sistem kimi», «İncəsənətin dehunəzasiyası»dır.

Ortega fəlsəfəsinə Rasiovitalizm, və ya «həyati zəka fəlsəfəsi» adlandırmışdır. O rasiovitalizmi əsasında zəka dayanan rasiona-

lizm və dünyanın dərkində intuisiyaya əsaslanan intuitivizmə qarşı qoyur.

Orteqə diqqəti fəlsəfədə zəkanın həyata qarşı qoyulmasına yönəldir. Lakin zəka yalnız elə bir aparadır ki, insan onun köməyi-lə dünyanın mənzərəsini yaradır. Həqiqi gerçəklilik həmisi obyekt və subyekti vəhdətini göstərən həyatdır. Həyat fəlsəfi biliyin əsası olmalıdır.

Həyat – potensial «Layihəyə» malik müəyyən şeylərdə mərkəzləmiş kosmos enerjisidir. Bu «layihəni» gerçəklaşdırırmak cəhd-i həyat prosesini təşkil edir. Şeylərin gerçek siması, onların «ideal başlanğıc», «layihəsinə» nə qədər yaxınlaşa bilməsi ilə müəyyənləşir. Bu bütünlükle insan şəxsiyyətinə aiddir.

Heyatın mənası aradan qaldırıla bilməyəcək şəxsi şəraitit qəbul etməkdir. Yaşamaq zəruriyi azadlığa çevirməkdir. İnsanın taleyi inam və ideyalarla hərəkətə gətirilən, fiziki və sosial gerçəkliyi dəyişən fəaliyyətidir.

Bu hər bir layaqət hissindən məhrum olan mülkiyyətçi insandır. Onu kütłə insanı edən əxlaqi arqumentasiyasının itirilməsindən törəyən dərin psixoloji vasitəlikdir.

EDMUND HÜSSERL

Hüsserl 1859-1938-ci illərdə yaşamışdır. Hüsserl Moraviyada doğulmuş, Berlində riyaziyyat öyrənib, Hettingen universitetində dərs demişdir. Hüsserl fəlsəfədə fenomenoloji istiqamətin banisi hesab edilir.

Əsərləri arasında məşhur olanları: «Məntiqi tədqiqatlar», «Hesabin fəlsəfəsi», «Fəlsəfa ciddi elm kimii», «Xalis fenomenologiya və fenomenoloji fəlsəfə ideyaları», «Karteziyan düşüncələri» diqqəti cəlb edir.

Fenomenologiya – söz yükündə təmizlənmiş şeylərin özüne müraciət edilməsidir. Hüsserl «xalis fenomenologiyani» - subyekti şurunun tədqiqinə istiqamətlənmiş metodu inkişaf etdirir. Bu metodun məqsədi – insan biliyinin mənbəyi olan həqiqəti aydınlaşdırmaqdır.

Hüsserl üçün fəlsəfi tədqiqatın obyekti elmi bilikdir. O elm haqqında elm yaratmağa və bizim idrakın nə qədər obyektiv olmasına aydınlaşdırmağa cəhd göstərib.

Həqiqət dedikdə Hüsserl nə başa düşürdü?

Həqiqət-nəsə mütləqdir, «özlüyündə» həqiqidir. Həqiqətin aydınlaşdırılması üçün mahiyyət təfəkkür və idrakın özünün düşünləməsi olan fenomenoloji təhlil tələb olunur.

Hüsserlə görə şürə həyəcanlar selidir. Şürə həmisi nəyəse istiqamətlənib, nəyinsə haqqında bilgidir.

MARTİN HAYDEGGER

Heydegger 1889-çu ildə Almaniyada anadan olub. Fəlsəfəni öyrənib, sonra özü Freiburg universitetində fəlsəfədən dərs deyib. 1933-cü ildə nazismi qəbul edəndə Haydegger universitetinin rektoru təyin edilmiş, lakin doqquz ay sonra istəfa vermişdir. 1976-cı ildə vəfat etmişdir.

Əsas əsərləri: «Metafizika nədir», «Əsaslandırmañın mahiyyəti haqqında», «Varlıq və zaman», «Platonun həqiqət haqqında təlimi», «Həqiqətin mahiyyəti», «Fəlsəfa nadir?».

Haydegger üçün fəlsəfə varlığın tədqiqidir. Haydegger insan mövcudluğunu təsvir edərək «Dasein» (varlıq) termininidən istifadə etmiş və göstərmidi ki, insan həyati digər həyat formalarından keşkin fərqlidir. Ona görə ki, özünü dərk etməyə və bu varlıq haqqında düşünməyə qadirdir. İnsan mövcudluğu varlığın özünü dərkə doğru yoludur.

Onun metodу Hüsserldən əzəz etdiyi fenomenologiya metodudur. Məqsəd odur ki, birbaşa təcrübədən alınan məlumatları olduğu kimi, üzərlərinə anlaysıb yüksəlmədən təsvir edilsin.

Fenomenologiya nöqtəyi-nəzərinə dünya bizim yaşadığımız vəziyyətdir, o bizim həyatımızı konstatasına edir. «Dosiən» - bizim insan gerçəkliliyimiz və yaxud mövcudluq üsulümüzdur.

İnsan mövcudluğu artıq mövcud dünyaya atılıb və özüne cavabdeh olmalıdır.

İnsana varlığın mənəsinə nüfuz etmək imkanı verilməyib. O mövcudiyətin sahibi olmayıb, daha çox varlığın çobanıdır. Varlıq öz sərrini elmi deyil, poetik dildə açıqlayır. Dildən istifadə etmək biz varlıq yox, mövcudluq haqqında danışırıq və hissler varlıqda haçox açıqdırlar: şairlər filosoflardan daha uğurludurlar və varlığı aşkarlayırlar.

HANS GEORG QADAMER

Qadamer 1900-2002-ci illərdə yaşamışdır. Alman filosofu Qadamer Haydegerin şagirdi olmuşdur. 1939-cu ildə o, Leypsiq universitetinin fəlsəfə professoru 1949-cu ildən Heydelberq universitetindən fəlsəfədən dörs demisidir. Qadamer fəlsəfəi hermenevtikanın banisidir. Əsas əsərləri: «Həqiqət və metod».

Hermenevtika müxtəlif mənşələrin təsviri ilə məşğul olub. Qadamer bu termina fəlsəfi anlam verib. O forz edirdi ki, başa düşənin düzgün təfsiri və anlaşılması insanın dünya ilə bütün əlaqələrinə nüfuz edir. Hermenevtikası ilə Qadamer fəlsəfəni elmle barişdırmaq istəyib.

Qadamer üçün anlama dərkədən, fealiyyət göstəren və qıymətləndirən insan üçün mövcudluq üsuludur. İnsanın dünyası universal mənimsemə üsulu kimi anlananı Qadamer «təcrübə» kimi konkretləşdirir.

Qadamer hesab edirdi ki, insan varlığı və təfəkkürünün fundamental xarakteristikası «tarixilikdir», yəni varlıq məkan və zamanca müəyyənləşib - elə situasiyada ki, insan doğulub və yaşayır.

MİŞEL-POL FUKO

Fuko 1926-1984-cü illərdə yaşamışdır. Fransız filosof Fuko müellim işleyib, fəlsəfə tarixi və nazariyyəsi ilə məşğul olmuşdur. İntihar etmişdir. Əsas əsərləri: «Psixi xəstəlik və səxsiyyəb», «Klassik epoxada sərsəmlik tarixi», «Klinikanın doğuluğu: təbib

baxışlarının arxeologiyası», «Biliyin arxeologiyası», «Nəzarət və cəzalandırma», «Həbsxananın yaranması», «Özüne qayğı».

Fuko üçün əsas məsələ müasir insanın genealogiyasını yaratmaqdır. Bunun üçün o, «humanist elmlərin arxeologiyasını», daha doğrusu konkret tarihi epoxa daxilində əsas əlaqələri tədqiq edir.

Konkret epoxada insanların təfəkkür və davranışları episitemlə müəyyənleşir. Episistem konkret dövrde formalılmış əsas strukturdur.

Fukoya görə episitemin əsasında «söz» və «şeylərin» münasibəti dayanır.

Yeni dövr Avropa mədəniyyətini nəzərdən keçirən Fuko üç episitemi ayırmışdır: renessans (XVI əsr) bu zaman söz və şeylər bir-biri ilə eynilik təşkil edir; klassik (XVII əsr) bu zaman söz və şeylər birbaşa oxşarlıqdan məhrumduurlar və yalnız vasitəli münasabədədirler; müasir (XVIII əsrin sonundan) bu zaman söz və şeylər «dil», «hayat», «əməkə» vasitələnilər. Nəhayət, en yeni ədəbiyyatda görülük ki, dil tədricən daha çox özünə qapılır.

Hakimiyyət dəhaçox təhsil və ideoloji təbliğat formasında gizli şəkilde şəxsiyyəti əzən mexanizmdir.

Müasir cəmiyyətə xarakteristika verən Fuko onu «inzibati məkan» adlandırmışdır. «Inzibati məkanın» xüsusiyyətləri içərisində insan fealiyyəti üzərində detallı nəzarət və inzibati istehsal elementlərinin qarşılıqlı əvəzlenməsidir.

Fuko hesab edir ki, lazımi insan tipii «dörd əsas metodun köməyi ilə yaradılır: (hakimiyyət) cədvəl qurur; hərəkəti təsvir edir; çalışmalara vadar edir; yoxlanılmış sərt, qaba təlim vasitələrindən istifadə edir; iyerarxik nəzarət, cəza, imtahan».

JAN BODRİYYAR

1929-cu ildə doğulub. Tanınmış mütəfəkkir Jan Bodriyyar müasir qərb sivilizasiyasının vəziyyətini tədqiq edir. Xüsusiylə Amerika postmodern tərəfdarları onun adını «quru» tipli dini terminlə qoşa çəkirələr. Ciddi elimilik tərəfdarları onu sağlam təfəkkürün düşməni sayırlar.

Bodriyyarın əsas əsərləri: «Şeylər sistemi», «Şərin şəffaflığı», «Simvolik mübadilə və ölüm», «Amerika».

Bodriyyarı hər seydən əvvəl mədəniyyətin gündəlik həyat-dakı rolu maraqlandırır. O həmçinin istehlak cəmiyyətini öyrənir.

Bodriyyar qeyd edir ki, istehlak cəmiyyəti şeylərin – subyektlər üzərində üstünlük təşkil edən obyektlərin çoxluğundan yorulub. Döymə sərhəddi yoxdur, ona görə də mədəniyyət tədriceen mədəniyyət ideyası onun qanunları ilə əvəzlənir. Müasir şəraitdə insan passiv müşahidəçi mövqeyi tutur.

JİL DELEZ

1926-ci ildə doğulub. Parisdə fəlsəfəni öyrənib, dərs demişdir. 1995-ci ildə intihar etmişdir.

Əsas əsərləri: «Nitçe və fəlsəfə», «Anti-Edip», «Mənanın məntiqi», «Fərq və təkrar».

Delez intensiv filosofluq etmə metodunu hazırlayıb, onu fəlsəfənin əmələnə gəlməsi kimi müəyyənələşdirib. Bu zaman o ədəbi və bədii avangard təcrübəsinə əsaslanıb.

Delezin fikrincə filosof iki mövgədən birini tutmalıdır: ya artıq «qoyulmuş diaqnoz» tədqiq etməli, ya da özü təcrübə yaratmalıdır.

Özü üçün o ikinci yolu seçir: yaradıcı riski etmək zəruridir.

JAK DERRIDA

Derrida 1930-2004-cü illərdə yaşamışdır. Derrida fransız Əl-cəzairində doğulub, Fransada yaşayıb, həmişə özünü fransız mədəniyyətinə «yaxd» hesab edib. Sorbonna universitetində dərs deyib, jurnalistika ilə məşğul olub.

Əsas fəlsəfi əsərləri: «Səs və hadisə», «Yazı və fərq», «Qrammatologiya haqqında».

Qrammatologiya anlayışı Qrammatologiyanın təməl mədoni əsasları və yaxud sözün geniş anlamında yazılışını aşkarlayır. Yazı de-dikdə Derrida ayınlar, ənənələr, əxlaq normaları, yazılı mənbələri

– konkret mədəniyyəti haqqında məlumat daşıyan hər şeyi başa düşürdü. İnsana heç nə birbaşa verilmir, bütün təsəvvür və biliklərimiz – şüurda yalnız iz və nişanlardır. Biz daxili və xaricin, yaxın və uzağın münasibətlərini «qururuq» və beləliklə dünyani dərk edirik. «Qurma» üzrə bu işi Derrida dekonstruksiya adlandırır.

Dekonstruksiya istənilən mədəni hadisəyə münasibətdə xüsusi strategiyadır, mahiyyəti anlayışların ilkin mənasını tapmaq, onu çoxosrlıksızlımdan azad etməkdir. Dekonstruksiya mənə qollarını açmağa, mətndə çoxplanlı paradoxları aşkarlamağa imkan verir.

Fəlsəfə özünü incəsənət, ədəbiyyat, elm, siyaset kimi digər mədəniyyət sahələri ilə birbaşa toqquşmada düşünməlidir. Əsil filosof – bu rəssam-filosofdur.

II HİSSƏ

FƏLSƏFƏNİN ƏSAS MƏSƏLƏLƏRİ

I. VARLIQ, MATERİYA, MƏKAN VƏ ZAMAN HAQQINDA FƏLSƏFƏ (Fəlsəfi təlimin ontoloji əsasları)

Varlıq nədir?

Varlıq – bütün mövcudatın toplusu, mövcudluğun üslubu və formalarının vəhdətidir. Varlıq kateqoriyası gerçekliyi onun insana praktik fəaliyyətində göründüyü şəkildə eks etdirir.

Fəlsəfədə varlığı obyektiv və subyektiv gerçekliyə ayıırlar.

Obyektiv gerçeklik – şürdən kənardır və ondan asılı olmadan mövcud olan hər şeyi, insan və cəmiyyət də daxil olmaqla canlı və cansız təbiəti təşkil eden hər şeyi bildirir.

Subyektiv gerçeklik – şüür, təfəkkür, insanların mənəvi dünyasıdır. O öz ifadəsinə hisslerdə, surətlərdə, fantaziyalarda, ideyalarda, fərziyyələrdə, nəzəriyyələrdə və s. tapır. Varlığın bu iki növü qütbleşmiş əksliklər deyil, onlar qarşılıqlı əlaqədədirler. Subyektiv gerçeklik obyektiv gerçekliyi eks etdirir və öz növbəsində ona təsir edir.

Fəlsəfədə aktual (gerçek) və potensial (mümkün) varlıq fərqləndirilir.

Aktual varlıq – bu verilmiş anda mövcud olan hər şey, verilmiş məkan-zaman intervalında gerçek varlıqdır. Aktual varlıqda ilk növbədə təbii şey və prosesləri varlığı ayrılır.

Aktual varlıq özündə gerçekləmiş imkanlar külesi saxlayır – bu şəraitdən asılı olaraq aktual olacaq və ya olmayıacaq potensial varlıqdır.

Fəlsəfədə təbii və sosial varlığı fərqləndirirlər.

Fəlsəfi fikirdə varlığın üç əsas konsepsiyası formalasdır. Materialist konsepsiada varlıq dedikdə konkret gerçeklik başa düşülür. Obyektiv-idealit konsepsiada varlıq obyektiv mövcud ideyalar şəklində təsvir olunur. Subyektiv-idealit konsepsiada varlıq subyektin hiss və təsəvvürləri ilə əlaqələndirilir: yalnız mənim hiss etdiğim gerçekdir.

İllikn olaraq substansiya bütün şələri təşkil edən maddə kimi başa düşülür.

Adı anlamda substansiya materiya və maddənin sinonimidir. Fəlsəfədə – daim dəyişən xassə və vəziyyətə eks olan dəyişməyen, dayanıqlı nəsədir. Substansiya hər şeyin əsasında dayanan məhiyyətdir.

Fəlsəfədə substansiya dünyanın müxtəlid görünüşlərinə uyğun olaraq fərqli traktovka edilir. Monist təlimlərdə bütün mövcudiyətin əsası kimi bir başlangıç qəbul edilir. Materialist monizm – dünyanın əsasında, başlangıçıda materiya dayanır; idealist monizm bütün hadisələrin əsasında vahid ruh, ideya dayanır.

Monist təfsirlerle yanaşı fəlsəfədə dualist baxışlar da mövcuddur. Görə dünyanın əsasında maddi və mənəvi kimi iki başlangıç dayanır. Pluralizm isə iddia edir ki, dünyanın çoxobrazlığı onun çoxlu əsasının olmasından qaynaqlanır.

Materiya

Materiya – bu maddədir. Materializmdə materiya bütün gerçekliyin əsası kimi başa düşülür.

Materiya anlayışı qədim yunan mütefəkkirlərinin dünyani vəhdətinin şorhınə çalışdıqları zaman yaranıb.

Materialistlər materiyaya ilk növbədə dünyada, o cümlədən şürdə dəyişikliklər və münasibətlərin quruluşunda əsas olan substansiya kimi baxırlar. Materiya şeylərdən kənardır və müstəqil onların xassə və münasibətlərinə asılı olmadan mövcud deyillər, yalnız onlardan və onların vasitəsilə mövcuddurlar.

Materiya sonsuz sayıda konkret formalarda mövcuddur və onların dərk olunması ayrı-ayrı maddi obyektlərin derki vasitəsilə mümkündür. İnsan konkret maddi sistem və proseslərin strukturuna

nə qədər dərindən nüfuz edirəs, materiyanın mahiyətini anlamağa bir o qədər yaxınlaşır.

Hələ Demokritin fəlsəfəsində materiyanın iyerarxik quruluşu haqqında ideya mövcuddur, yəni materiya məsaməsiz, bircins bütöv deyil. O strukturlu təşkil olunub, və bu strukturlu təşkilolunmamı onun hər bir elementlərdə tapmaq olar. Materiyani üç sferaya bölmək olar: cansız, canlı və sosial-təşkilatlanmış. Hər sfera maddi dünyadan müstəqil sahəsidir. Diqqətlə nəzərdən keçirməkə hər sferada materiyanın təşkilinin müyyənən səviyyəsini ayırmak olar. Məsələn, sosial-təşkilatlanmış sferanı dövlət, etnos, sosial qrup və insana ayırmak olar.

Uzun müddət hesab olunurdu ki, materiya şeylərin əmələ gəldiyi nəsə donuq təsisatdır. Fəlsəfi fikrin inkişafı gedisində materiya hərəkətdə olan başlangıç kimi qarınılmağa başlamışdır.

Materiyanın hərəkət formaları çoxobrazlıqdır. Aristotel 6 növ göstərib; yaranma, məhvolma, antipatiya və s. Bekon isə artıq 19 növ göstərir: rəqsetmə, ətalət, antipatiya, və s. F. Engels qarşıılıqlı əlaqədə olan 5 hərəkət forması göstərir: mexaniki, fiziki, kimyevi, bioloji və sosial hərəkət.

Hər bir əvvəlminin əsas və başlangıcı materiyanın özhərəkətidir, bunsuz o ölü olardı. Özhərəkət bütün dəyişmələrin və bütövlükdə həyatın impulsudur.

Fəlsəfədə zaman və məkan

Fəlsəfədə zaman və məkanın təfsir edilməsinə iki yanaşma formalasıdır:

Substansional (lat. «mahiyət») və relyasion (lat. «nisbi»).

Substansional yanaşma ümumi şəkildə hələ Demokrit tərəfindən formula edilib, mənətiqi yetkinliyini Nyutonun mütlöq məkan və zaman konsepsiyasında təpib. Bu konsepsiya görə öz təbiətinə görə kəsilməz olan mütlöq boş məkan mövcuddur. Məkanda boşluq olduğuna görə maddi cisimlərin hərəkəti mümkün olur. Zaman və məkan – nəsə daimi, dəyişməz olandır, onlar cisimlərin paylandığı mütlöq hesabat sistemini təşkil edirlər, cisimlərin hərəkəti xarici təsir nəticəsində baş verir («İlahi ilkin məkan» ideyası).

Relyasion belə yanaşmaya hələ Aristotelin əsərlərində rast gəlinir, onu Dekart və Leybnis inkişaf etdirmişlər, sonralar bu relyasion yanaşma adını alıb. Onun tərəfdarları məkan və zamanın nisbi xarakterdə olmasını qeyd edirlər. Məsələn, Leybnis məkanın «mövcudluq nizam», zamanı isə «ardiciliq nizam» adlandırır.

Dialektik materializmde məkan və zaman prosesi və hadisələrin qarşılıqlı əlaqə sistemi, obyektiv dünyanın mövcudluq əsasını kimi qarınlanır.

Məkan – şeylərin mövcudluq forması, onların struktur və ölçüsüdür.

Zaman – bütün mexaniki, üzvi və psixi proseslərin axma, cərəyan etmə formasıdır. Zaman obyektlərin qarşılıqlı hərəkətini, onların vəziyyətlərinin əvəzlenməsini proseslərin ardıcılığını və davametmə müddətini xarakterizə edir.

Gerçek məkan və zaman metrik və topoloji xassələrə malikdir. Məkanın materik xassəsi – üçölçülü, kəsilməzlik; zamanın metrik xassəsi – birölcülükdür. Topoloji xassələr məkan və zamanın keyfiyyət aspektini ifadə edir. Məkan üçün bu homogenlik (bircinslik), izotronluq (xassələr cəniliyi) və əyrilik; zaman üçün – bircinslikdir.

II.DİALEKTİKA

«Dialektik» termininden ilk dəfə Sokrat istifadə etmişdir. O əks mühakimələri toqquşdurmaq; dialoqun köməyile ziddiyətlərə tapmaq metodunu belə adlandırdı. Platonda dialektika tekçə həqiqətin axtarılması metodу olmayıb, eyni zamanda əbədi və deyişməz ideyaların sferası olan həqiqi varlıq dünyası haqqında təlimdir. Aristotel fərəz edirdi ki, dialektikanın köməyile insanlar əqlinəticələr vasitəsilə həqiqətəbənzər mövqeləri formalasdırırlar. Stoiklər üçün dialektika sual və cavablar şəklinde mühakimələrin köməyi ilə düzgün mübahisə bacarığıdır. Dialektikaya belə baxış fəlsəfədə XVII esra qədər hökmnər olub. Kant hesab edirdi ki, dialektika (görünüşün məntiqi) kimi çıxış edir və fəlsəfi fikir üçün mənfi nəticəyə malikdir. Hegelin fikrincə dialektika – «əkslikləri onların vəhdətindən dərk etməkdir». Materialist dialektika dünyani bütövlükdə, vəhdətdə və özüninkىşfdə fəlsəfi anlama, ətraf gerçəkliliyin dərk olunmasının əsas metodudur.

Dialektikanın əsas ideyası gerçəkliyi inkişafda anlamaq lazımdır. Dialektika tam və daha ətraflı şəkildə inkişaf haqqında təlimdir.

Dialektik metod qanun, kateqoriya, prinsip və konsepsiyalara əsaslanmaqla ətraf dünyani əbədi dəyişkən sistem kimi nəzərdən keçirir.

Fəlsəfədə kateqoriyalar hadisələrin ümumi elaqə və xassələrini əks etdirən xüsusi fəlsəfi anlayışlardır. Əsas kateqoriyalar bunlardır: materialiya və hərəkət, zaman və məkan, şüur, ziddiyət, həqiqət, keyfiyyət və kəmiyyət və s.

Inkişafın en ümumi qanunlarını universal qanunlar adlandırırlar. Bunlar: əksiliklərin vəhdəti ve mübarizəsi qanunu; kəmiyyətin keyfiyyətə keçməsi; inkari inkar.

Ziddiyət dialektikada mərkəzi məsələdir. Bu onunla izah olunur ki, dünyada her şey özündə əksiliyi saxlayır. Ziddiyətlər özünü inkişafşa impuls verir, onlar inkişafın mənbəyidir.

Keyfiyyət – bu şeyin xassəsi, spesifikasıdır, məsələn, istilik, yumşaqlıq, berklik, birtonluq və s. obyektiv keyfiyyətlər – şeklärın təbiətinə xas keyfiyyətlərdir; subyektiv keyfiyyətlər - onlar insan qayravatlarında xasdır.

Kəmiyyət – miqdar müəyyənliyidir, məsələn, həcm, ölçü, say. Kəmiyyət hərəkəti və dəyişkəndir.

Keyfiyyət və kəmiyyət əksiliklərinin vəhdəti ölçü anlayışı-nun köməyi ilə ifadə olunur. Ölçü əşyanın ayrı-ayrı xassələrinin dəyişməsinə nisbi müstəqilliyini obyektiv olaraq məhdudlaşdırır, vərilmİŞ keyfiyyət çərçivəsində mümkün kəmiyyət dəyişmələrinin hüdüdlərini müəyyənleşdirir. Ölçünün pozulduğu zaman kəmiyyət dəyişmələri hadisələrin keyfiyyət çevirmələrini tərdir. Bununla da inkişaf kəsilməzlik (ölçü sərhəddində dəyişmə) və kəsilməlik (ölçünün dəyişməsi) momentlerinin zəruri vəhdəti kimi görünür.

Sıçrayış – materiyanın qanunauyğun inkişafının mühüm xüsusiyyətlərindən biridir. Bu elə bir andır ki, ölçü pozulur və əşya və yaxud proses yeni keyfiyyətə keçir. Keçid əvvəl baş vermiş kəmiyyət dəyişmələri nəticəsində baş verir.

Fəlsəfədə inkar elə bir hərəkəti bildirir ki, onun nəticəsində şey özünü daxili və xarici ziddiyətlərinə görə nəsə başqa şeyə çevirilir. Dialektikada inkarın rolü ondadır ki, o köhnə keyfiyyətin dəyişməsini yekunlaşdırır və yeninin əmələgəlməsini bildirir. Hər bir inkişaf mütləq özünün əvvəlki mövcudluq formasını inkar edir.

III. ŞÜUR

Dini telimlərdə şür müstəqil mövcud olan və materiyadan asılı olmayan ruhun təzahürüdür. Antik fəlsəfədə ruhun ikiliyinə inam təstiqlənirdi. Hesab olunurdu ki, insan ruhunda ağıl özünü görür və eyni zamanda insan davranışını tənzimləyən başlangıçdır. Bu zaman şurur beyindən asılı olmur və müstəqil inkişaf edir və istisnəsiz olaraq öz-özündən başa düşürlər bilər. İlk dəfə ideal anlayışını maddiyyə zidd olan nəsə kimi ayırmış Platon bu mövqədə olub. Şür müstəqil mövcuddur, ətraf dünyamı tördür, onun hərəkət və inkişafını idarə edir.

Bu idealist cərəyan Q. Leybnis, İ. Kant, G. Hegelin əsərlərinde sonrakı inkişafını tapıb. Kanta görə şür xarici dünyaya münasibətədə mütləq müstəqildir, o gerçəklilikdən asılı deyil. Hegel görə şür ruhdur, əmələqlənməsi «hrusuzdan», primitivdən başlayır və mütləq biliyə qədər yüksəlir.

Antik materialistlər (Demokrit, Epikür, Lükresi Kar) hesab edirdilər ki, şür insan bədənindən və ona ətraf mühitin göstərdiyi təsirdən asılıdır. XVIII əsrin fransız materialistləri (D. Didro, K. Helvetsi) şururun beyinin funksiyası və gerçəklilikin inikası kimi başa düşürdülər. Dialektik materializm şururun insanın sosial-tarixi inkişafının möhsulu, ali təşkil olunmuş materiyanın yeni beyinin xüsusi xassosu kimi başa düşürür.

Materialist cərəyanlarda şür beyinin xüsusi xassəsidir, o beyinin inkişafı ilə birgə yaranmış və inkişaf etmişdir. Bu nə beyin maddəsi, nə də hansısa başqa materiya deyil, mövcud dünyani canlı obraz şəklində inikası etdirən spesifik bacarıqlıdır. İnsan şururunda materiyanın inikası onun daxili, mənəvi dünyası kimi çıxış edir.

«Heyat fəlsəfəsində» şür hansısa özbaşına qüvvə kimi təfsir edilir (A. Bergson, F. Nitze).

Fəlsəfi fenomenologiya (E. Hüsserl) tərəfdarları üçün şür dünyanın bizə verildiyi formalarda gerçəklidir. Şür insan həyatının bütün formalarının çıxış anlayışlarının «Doğuldugu» ilkin əsasıdır.

Z. Freyd insan şurur sisteməna təhtəşür impulsları qatını daxil etmişdir. Şür insan davranışını müəyyənləşdirən müxtəlif

formalı anlaşılmayan, qeyri-şüuri aktlarla mürekkeb qarşılıqlı təsir-dədir. Bu aktlardan bəziləri avtomatik yerinə yetirilir. Təhtəşürün şura təcavüz və sonuncunun onu müqavimət göstərə bilmədiyi zaman, müxtəlif psixi pozuntular baş verir (qorxu, həyecanlı vəziyyət).

Şururun formalmasına həllədici təsiri mədəniyyət, toplanmış biliyə və təcrübə göstərir.

Müasir fəlsəfə nöqtəyi-nəzerinə şür inikasında inkişaf edir. Inikas materiyanın ən ümumi xassəsidir və onu bildirir ki, bəzi maddi sistemlər digər sistemlərdə, bu sistemlərin qarşılıqlı təsiri nəticəsində «iz» buraxırlar.

Inikas maddi sisteminə ona təsir göstərən obyektlərin tökrək qurulması bacarığıdır. Başqa sözlə deşək, inikas qarşılıqlı təsir prosesində digər sistemlərin xassə və məxsusiyətlərinin tökrarlanması xassəsidir.

Bütün canlı organizmlər qıcıqlanma kimi, inikasın elementar formasına malikdir. Qıcıqlanma xarici təsirə seçici reaksiyadır.

Inikasın ali forması təfəkkürdür. O yalnız insana xasdır. Müasir elmin nailiyyətləri göstərir ki, bir çox canlı növlər spesifikasi «dile» malikdirlər, lakin insan şurur və heyvanın psixikası kökünden fərqlənir. İnsana təfəkkür anlayışlarda, mühakimə və əqlinəti-cələrdə xasdır. Onun şurur özünüdürək – öz «mənin» dərkətməkdir.

Canlıların psixikası insan şururuna əməyə görə çevirilib. Təbiətin hazır məhsullarının mənimsənilməsi insanda emək fəaliyyəti ilə əvəzlənilib, bu prosesda canlıların instinktləri öz yerini şurur fəaliyyəti verib. Praktiki dəyişdiricili fəaliyyəti gerçəkləşdirən insan mədəniyyəti formalasdır. Dilin əsasında toplanmış təcrübə növbəti nəsilə ötürülüb.

Fərqli ondadır ki, fikir obyektiv gerçəkliliyi eks etdirir, sözlər isə fikir ifadə edir, onu başqa insanlara çatdırır. Dilin olmasına görə digər insanların fikirlərini biz qəvrayıraq. Dilin köməyi ilə tekce fikrin xarici tacəssümü yox, həm də onun rəsmiləşməsi baş verir. Təfəkkür yalnız dil formasında düşündər məmkündür.

Özünüdürək insan şururunun ali ifadəsi və spesifikasi keyfiyyətidir. Bu insanın öz şəxsi praktiki və mənəvi fəaliyyətini dərk etməsi, şəxsi hərəkət və digər insanlara şəxsi münasibətini düşünməsi-

dir. Özünüderk insanın şəxsiyyət kimi təsdiqlənmə prosesində inkişaf edir. Uşaq heç də tezlikle özünü dərk etmir, o özünü xüsusi «nəm» kimi ayıra bilmir, özünü xarici dünyaya qarşı qoya bilmir. Özünüderk çoxobrazlı fəaliyyət və diger insanların ünsiyyət nəticəsində baş verir. Onun təzahürü – özünüzəzəret, özünü kamilləşdirmə, sosial fəaliyyətdə cavabdehlik, özünütənqid.

Fərdi şüur və ictimai şüur ziddiyətli vəhdət əmələ getirir. Fərdi şüurda insanın şəxsi təcrübəsi, ictimai şüurda isə insanların sosial varlığı əksini tapır. İctimai şüur ayrı-ayrı fərdlərin şüurundan konarda mövcud deyil, lakin onlara da əhatə olunmur. İnsan üçün ictimai şüur konkret zaman dövründə cəmiyyətdə mövcud olan hiss, fikir, ohval-ruhiyyələrin toplusuna kimi çıxış edir. İctimai şüur sosial hissələr şəklində təzahür edir. Məsələn yad inancının yad olke vətəndəsinin qəbul olunması, ictimai ohval-ruhiyyələr şəklində, məsələn siyasi uğursuzluq görə həyecanlanma və yaxud hansısa nailiyyətə görə qurur duyma; ictimai rəy, ideallar, normalar şəklində.

Siyasi şüur dövlətlərarası, milli partiyalar arası münasibətlərə aiddir. Hüquqi şüur sosial həyatın normaları haqqında təsəvvürləri formalasdır. Əxlaqi şüur insanın digərlərinə münasibətdə davranışını tənzimləyir.

IV. FƏALİYYƏT. İDRAK. PRAKTİKƏ

Fəaliyyət

Fəaliyyət insan aktivliyinin spesifik formasıdır, o cəmiyyətdə tələbat maraq və məqsədlərlə sırtlanır. Onun ən mühüm xüsusiyyəti – ətraf dünyanın mənimşənilməsi və dəyişdirilməsidir.

Felsəfədə praktiki və mənəvi fəaliyyəti ayıırlar.

Praktiki fəaliyyət (praktika) – insanın təbiət və cəmiyyəti mənimşəmə və dəyişdirməyə istiqamətlənmiş maddi-əşyavi fəaliyyətidir.

Mənəvi fəaliyyət – bu xarici dünyadan insan şüurunda dəyişdirilməsi və mənimşənilməsidir. Mənəvi fəaliyyət bir tərəfdən praktik fəaliyyəti istiqamətləndirir və tənzimləyir, digər tərəfdən isə o, praktik fəaliyyətin nəticəsidir.

Məqsəd praktiki və ya mənəvi kimi fəaliyyətin gerçəkləşdirilərək əldə olunacaq nəticənin ideal, fikir təsəvvürüdür. Yaranmış məqsəd fəaliyyətin xarakter və үsulunu, əldə olunması üçün zərəri olan bu və ya digər vasitələri müəyyənləşdirir. Heç də hər məqsəd gerçək əlçatandır.

Dəyər insan üçün xüsusi əhəmiyyət kəsb edən gerçək obyekt və ya mənəvi hadisədir. O insanın bütün həyat fəaliyyətinə mənə verir, onun ətraf gerçəklilik və özünə münasibətinin əsasını əmələ getirir. Məhz dəyərlərə görə insanda müəyyən həyat mövqeyi, məqsəd seçiminə bacarıq və şəxsi davranışla şüurlu rəhbərlik formalaşır.

Məqsəd və dəyərləri fərqləndirərkən nəzərə almaq lazımdır ki, onları ayıran sərhəd tamamilə şərtlər və nisbidir.

İdrak

İnsanın mənəvi fəaliyyətinin mühüm hissəsi ətraf dünyanın dərk olunmasıdır. Fəlsəfənin əsas məsələsi təfəkkürün varlığı münasibəti məsələsidir. Dialektik materializmde mövcud olan idrak nəzəriyyəsinə uyğun olaraq varlıq və təfəkkürün eyniliyinə insan dərk etməsinin çətin prosesində nail olunur. Bu vəziyyətin son məhsulu-obrazlar, bilik-inikas olunan xassə və münasibələrin də-

qiqliyi, həqiqiyyi ilə fərqlənir. Dialektik – materialist təfsir müxtəlif idealist nəzəriyyələrə ziddir. Subyektiv idealizmde şüurumuzdan kənarda və ondan asılı olmayan gerçeklik mövcud deyil, bəlkı, obyekt özü haqqındaki hissi təessüratlarla eyniləşdirilir. Bu cərayan tərəfdarları hesab edirlər ki, subyekt yalnız şəxsi hissi təessüratlarını dərk edə biler, varlıq isə dərk olunmaz müstəqil və çoxobrazlı dünyadır.

Obyektiv idealizmde idrak dərkədən insanla (subyekt) dərk olunan hadisə, predmetin (obyekt) ilkin üst-üstə düşməsi kimi şərh olunur.

İdrak prosesi müxtəlif hissi və rasional formalarda baş verir. Hissi formalara duyğu, qavrayış və təsəvvür aiddir. Anlayış, mühakimə, əqli nəticə, problemlər, fərziyyələr, nəzəriyyələr və s. rasional formalardır.

Hissi və rasional qarşılıqlı əlaqədəirlər: rasional olan hissi olandan asılıdır, onun əsasında formalşır, lakin hissi sanki onun ustānovkalarını tamaamlamaqla rasionalla müəyyənənmişdir.

Duygu eşya, situasiya və ya hadisenin iyibilmə, dad-təsiri zamanı inikasıdır. Duygu – idraki prosesin çıxış nöqtəsi, onun mənbəyi və zərəri zəminidir. Onlar insanı xarici dünya ilə birbaşa əlaqələndirir, xarici qıcıq enerjisini şüur faktına çevirir.

Duyğular vasitəsilə insanda dünyadan ilkin qavraması baş verir. Duyğular insanı ətraf dünyaya «çıxarırlar», onun haqqında ilkin təessüratı formalasdır.

Fəlsəfədə görmə, lamışə, temperatur, vibrasiya, dad, ağır, əzələ-oynaq duyguları, süretləndirmə, tarazlıq və s. duyguları ayrılır.

Qavrayış əşyanın hiss organlarına birbaşa təsiri nəticəsində bütün inikasıdır. Məsolən qavrayış əşyanın görünən havanın uyğun rəqslərini tutan eşimə orqanının köməyi ilə baş verir. Qavrayış əsasında insan müxtəlif əşyaları məkan və zamanda nisbetləşdirir, bununla da ətraf dünyada istiqamətlənməni təmin edir.

Fikri hərəkətlərin köməyi ilə insan hissi təcrübəni dəyişir və bu ona obyektiv dünyada hissi qavrayışa əlçatmaz olan münasibətlər haqqında bilik elde etmək imkani verir. Bu fikri hərəkət təfəkkür adı alıb.

Təfəkkürün mühüm forması anlayışdır. Anlayışda əşyaların əhəmiyyətli əlamətləri eks olunur. Anlayış birbaşa və ya dolayısı ilə təsəvvürlər əsasında qurulur. Vahid hissi obraz anlayışında təhlilə məruz qalır və onda əhəmiyyətli çizgiler ayrıılır. Anlayışın əmələ gəlməsi avtomatik (refleksiv) hərəkətdir. Refleksiya şüur əhəmiyyətli xassəsidir və şüur xüsusi forma və zəminlərinin düşünülmesi və dərkidir.

Anlayışın köməyi ilə əşyanın əhəmiyyətli əlamətlərinin top-luslu inikası olunur, mühakimələrdə ise onun hansısa bir tərəfi açılır, əşyada hansısa əlamətin varlığı və ya yoxluğu ifadə olunur.

Neyinse haqqında mühakimə yürütmək – təkcə əşyanın əlamətini göstərmək deyil, həmcinin söylenilən fikrin məzmununa biliik, şübhə, inam formasında öz münasibətini ifadə etməkdir. Bu münasibət ya nəzərdə tutulur, ya da müxtəlif növ qiymətləndirmonin köməyi ilə aşkar ifadə olunur: həqiqidir, yalandır, yaxşıdır, pisdir, yolverilindir, qadağandır, düzgündür və s.

İdrak prosesində ayrı-ayrı mühakimələr öz aralarında əlaqələndirilir və xüsusi qaydalar üzrə kökündən dəyişdirilir. Əqlinətiçə də elə təfəkkür formasıdır ki, onun köməyle hiss üzvlərinə əsaslanmadan yeni bilik yaranır, bu zaman yeni mühakimələr mövcud mühakimələrin əsasında alınır. Müasir elmin nailiyyətləri əqlinətiçə vasitəsilə elde edilir.

Bütün idrak fəaliyyətinin son məqsədi həqiqətdir. Həqiqət haqqında məsələ idrak nəzəriyyəsinin mərkəzi problemlərindən dir. Platon və Aristotel həqiqət konsepsiyasının bəniləri həqiqət fikrin gerçəkliliyə uyğunluğudır.

Hal-hazırda bu konsepsiyalardan daha məşhurdurlar: həqiqi odur ki, faydalıdır (pragmatizm); həqiqi mühakimə – kompromissin məhsulu (konvensionalizm); yalnız şəxsi yaşantuların psixoloji və ziyyəti həqiqidir (ekzistensializm).

Dialektik-materialist yanaşmada obyektiv, mütləq və nisbi həqiqətlər forqləndirilir.

Obyektiv həqiqət insandan kənarda və ondan asılı olmayaraq mövcud olan obyektiv gerçekliyə uyğun golur. Ona görə də obyektiv həqiqi bilik inkar olunmazdır. Obyektiv həqiqət nəsə domuş

deyil. O daimi inkişafdadır, hər bir yeni elmi kəşfle daha da bütövləşir.

Nisbi həqiqət obyektiv aləmi təqribi və natamam təsvir edən bilikdir. Təqribilik və natamamlıq nisbi həqiqətin spesifik xassəsidir və insan idrakın üzvü olaraq xasdır, çünki obyektiv aləmi dərk edən insan diqqətini onun bir tərəfinə yönəldir və başqalarını unudur.

Mütəqə həqiqət nisbi həqiqətlərdən formalıdır, lakin heç vaxt bütövlükde gerçəklilik haqqında bilik elçatan olmur. Mütəqə həqiqət idrakın sonrakı inkişafı üçün zəmin hazırlayır.

Konkretlik prinsip idrakın dialektik yanaşmanın əsas prinsiplərindən biridir. Bu prinsipa uyğun olaraq idrak obyektiñin yerləşdiyi bütöv şəraitin, onun əlaqə, xassə və inkişaf təməyüllərinin nəzərə alınması tələb olunur.

V. ELMİ BİLİK

Elm insanın incəsənət, din və s. yanaşı dərkətmə fəaliyyəti formasıdır. Elmin spesifik funksiyası obyektiv-həqiqi biliyin hazırlanma və tekmilləşdirilməsidir. «Elm» anlayışı yeni bilik əldə etmək fəaliyyətini – elmi tədqiqat və bu fəaliyyətin nəticəsinə – elmi bilik, obyektiv – həqiqi və əsaslandırılmış - özündə saxlayır.

Elm bu gün həm ayrıca ölçələr miqyasında, həm də beynəlxalq səviyyədə nəhəng miqdarda müxtəlif tədqiqatların toplusudur. Son yüzillikdə elmi fəaliyyətin miqyası dəfələrlə artıb. Əgər 1900-cu ildə professional alimlərin sayı yüz min olubsa, XX əsrin sonlarında bu göstərici beş milyondan çoxdur. Başarıyyətin bütün tarix boyu nail olduğu elmi kəşf və ixtirlaların təqribən 90%-i XX əsrin payına düşür. XIX-XX əsrlərin qoşağında elmin «böhran» elmin inkişafının klassik fazasından postklassikə keçidə bağlı idi.

Klassik və postklassik elmin xarakteristikaları

Əyanılık üçün klassik və postklassik elmi idrakın əsas xarakteristikalarını aşağıdakı qaydada tutuşdurmaqla olar:

Klassik elm	Postklassik elm
Dünya elementleri arasındaki əlaqələrin dərinləşməsi	İxtisaslaşmanın dərinləşdirilməsi
Oyrenilmə obyekti daha çox makrodünyadır	Oyrenilmə obyekti – mikro, makro və meqadünya.
Təbiət və humanitar elmlər arasında dağılış sərhəddin olmasına	Təbiət və humanitar elmlər arasında sərhədlerin yuyulması
Yalnız rasionallığa yönümlük	İntuitiv duyguların nəzərə alınması
Sərtəsiz əyanılık	Sərti əyanılık
Eksperiment	Modelleşdirmə

Elmi biliyin əsasında adını bilmək və ya sağlam fikir dayanır, bu isə xarici aləmlə birbaşa praktiki temas zamanı formalıdır. Adı biliq aşyaların dərin əlaqələrini zayıf eks etdirir, ona görə də obyektiv-həqiqi məqamlarla yanaşı sağlam fikir özündə telesik ümumilaşdırıcıları da saxlayır.

Əsaslandırma və həqiqiliklə yanaşı elmi biliyin aşağıdakı xassələri da var; sistemlik, oyrenilen obyektiñin əsas xassələrini inkişaf etmətiñilik, praktikanı önəmə. Lakin bu xassələr əsaslandırılma və həqiqiliyə nisbətdə ikinci, onlardan törmədirler.

Müasir postklassik elm, elmi biliyin subyektiviliyini qəbul edir. Subyektivlik onu bildirir ki, insan (dərk edən subyekt) öyrənilən obyektdə təsir göstərir. Əksər hallarda biz xalis şəkildə obyekti yox, insanın öyrənilən obyektlə qarşılıqlı təsirini öyrənirik. İnsanın onun öyrəndiyi gerçəklilikin ayrılmaz hissəsi olması faktının etirafı, elə elmi biliyin subyektiviliyini təşkil edir.

Müasir elmi idrakın obyektiviliyini obyektlə (dərk olunanla) subyekti (Kim dərk edir) qarşılıqlı münasibəti kimi başa düşmək lazımdır. Obyektiviliyin başa düşülməsi praktika ilə əlaqəlidir: obyektiñ cavab reaksiyasını bilməkle praktik fəaliyyəti proqnozlaşdırmaq, texniki qurğular yaratmaq, elmi nailiyyətlərdən insanların ethiyac üçün istifadə etmək olur.

Elmi idrak inkişafında bir sıra mərhələlərdən keçir. Onlardan müümülləri: fakt, problem, fərziyyə, program, nəzəriyyə.

Fakt – təkcə haqqında sehih bilikdir. Elmi faktlar insanın praktik fəaliyyəti ilə bağlıdır: gündəlik təcrübədə elmi biliyin teməlini təşkil edəcək faktların seçimini baş verir. Elm faktlardan başlayır. Hər bir elmi fənn kifayət qədər uzun zaman ərzində faktiki materialın toplandısından keçir.

Heç də hər əldə edilmiş nəticə fakt kimi qəbul edilmir. Fakt adlandırdıqda biləcək elma göləm üçün yalnız cyni nəticələrin alındığı çoxsaylı tədqiq emalıyyatları keçirmək lazımdır.

Nəzəriyyə gerçəkliliyin bu və ya digər sahisi haqqında tam təsəvvür verir. Nəzəriyyənin postulatları gerçəkliliyin əhəmiyyətli əlaqələrini eks etdirir. Lakin faktlardan fərqli olaraq bu əlaqələr ümumiləşdirilmiş şəkildə verilir.

Nəzəriyyələri bir çox əssaslar üzrə böylərlər. Elm sahəsində çıxış etməklə riyazi, fiziki, kimyəvi, bioloji, sosioloji və s. nəzəriyyələri ayırrılar.

Məntiqi baxımdan deduktiv və qeyri-deduktiv nəzəriyyələr fərqləndirilir. Deduktiv nəzəriyyənin əsasında məntiqi izləmə dananır: deduktiv nəzəriyyənin əsası üçün bir-birinə zidd olmayan uyğun biliyin mövqeyi seçilir. Nəzəriyyənin deduktiv quruluşundan riyaziyyat, məntiq, təbiətsünsüzlilikdə istifadə edilir.

Qeyri-deduktiv nəzəriyyələr təcrübə elmlər üçün xarakterikdir, burda gerçəklisin öyrənilməsində müşahidə və eksperimentdən istifadə olunur.

Tamamlanmış və tamamlanmamış nəzəriyyələri də fərqləndirmək olar. Tamamlanmış nəzəriyyələr gerçəklisin hansısa fraqmentinin yekun modelini nümayiş etdirir. Tamamlanmış nəzəriyyələrin əsas məqamı dərk olunan proseslərin mahiyətini eks etdirən elmi qanunlardır.

Tamamlanmış nəzəriyyələri genişləndirmək və ona əlavələr etmək olar.

Fərziyyə hər-hansı elmi problemin güman edilən həllidir. Fərziyyəye qoyulan əsas tebib: o faktik materialla yoxlanılmalıdır. Yaxşı təsdiqlənmiş fərziyyə nəzəriyyə və ya qanuna çevirilir.

Beli. Nəzəriyyə ilə faktın fikir ayrılığı, onlar arasında ziddiyət biliyin nəzəri sisteminin məhdudluğundan xəber verir. Bununla yanaşı ziddiyət biliyin sonrakı inkişafına, tekniləşməsinə kömək edir; yeni fərziyyələr irəli surulur, yeni qanunlar formula edilir.

Müasir elmdə dinamik qanuna uyğunluqlarla yanaşı ehtimalı-statistik qanuna uyğunluqlar da böyük rol oynayır. Dinamikdən fərqli olaraq ehtimalı-statistik qanuna uyğunluqlar mütləq proqnozlara imkan vermir. Bundan əlavə onlar təkcə cism və ya hadisəyə deyil onların toplusuna tətbiq edilə bilir.

Eksperiment mikrodünya və meqadünyanın obyektlərinin öyrənilməsi üçün heç də həmişə əlverişli olmur. Ona görə də müasir elmdə modelləşdirməyə xüsusi önəm verilir. Model gerçək obyektin xüsusiyyətlərini tekrarlayaraq onu əvəzləyir. Modelin quruluşu və öyrənilməsi ətraf dünyaya müdaxilə etmədən tədqiq olunan prosesin qanuna uyğunluqlarını aşkarlamaq və təhlil etməyə imkan verir. Riyazi modelləşdirmə daha perspektivli hesab olunur, belə ki, riyazi modeller üçün maddi əsasın fərqi yoxdur – iştir bu proseslər canlı təbiətdə və ya içtimai və mənəvi sahədə baş versin.

Klassik elmlərin qoşağından dayanan fiziki kimya, biologiya, geofizika və digər elmlər meydana gəlmışdır. Elmlərin eksriyəti üçün yararlı olan ümumelmi fənlər və metodlar yaradılıb, onlara sistemlər nəzəriyyəsi, struktur metod, sinergetika və s. aiddir.

VI. TARİXİN FELSƏFƏSİ

XX əsr tarixi felsəfi ümumiləşdirmələr üçün gen-bol qida verib və XX əsr felsəfəsi tarixa əvvəlki felsəfi baxışlardan ciddi sərtdə fərqlənir. Belə ki, daha çox insan taleyinin qeyri-müəyyənlilikindən, insanın hadisələri faciəli dövranına calb edilməsindən danışılır. Tarixi idrakın predmeti bu və ya digər formada insan olmuşdur. Tarixi idrakda «həyat felsəfəsi», yeni kantçılıq, hermenevtika, fenomenologiya, strukturalizm, ekzistensializm və s. kimi felsəfi cərayanlar öz yerlərini tutmuşlar. Əksər hallarda onlar bir-birilərinin qarşı durmur, mürəkkəb və çoxobrazlı tarix prosesinin müxtəlit tərəflərinin aşkarlamalıqla bir-birini tamamlayırlar.

XIX əsrda providensial konsepsiya meydana gelib («providens» - tale, ilahi plan). Bu konsepsiya tərəfdarları, məsəlon, Hegel və Çaadayev hesab edirdilər ki, bəşəriyyət tarixi, təsadüfi-xaotik olmayıb müəyyən plan üzrə inkişaf edən qanuna uyğun prosesdir. Hegel ümumdündünya tarixini bir xətt üzrə düzərkən, onunla tarixi tərəqqi və onun qanuna uyğunluqlarını ifadə etmişdir. Əsas xəttən keşərəlximələr onda əhəmiyyətətsiz təsadüflər kimi çıxış edir. Fəlakət, mühərribə və inqilablar ona xidmət edir ki, son nəticədə hansısa providensial plan gerçəkləşsin. Bu plan insanlara naməlumdur, lakin o, dayanmadan və bütün tarixi döyüslərə rəğmən gerçəkləşir. Ümumdündünya tarixinin bütün məsələləri gelecdəkde həll olunacaq, və elə bir an yetişməlidir ki, ali kamil vəziyyətə nail olunsun. Providensial konsepsiyanın paradosku odur ki, gələcəyə ümid bəsləyen insan, bu gələcəyin yetişməsi haqqında ciddi qayğılanır, çünki o güvənclili düşünülür. Başqa sözlə desək, na olursa-olsun işqli gələcək tez gec yetişməlidir.

Providensial konsepsiya nöqtəyi-nəzerincə artıq tarixi prosesin özündə belə qarant var ki, inkişaf «işqli gələcəyə» aparır.

Müsəir felsəfə hansısa işqli gələcəyin yetişcəyi iddiasını sual altına qoyur. XX əsrin fəlakətləri sivilizasiyanın dərin mexanizmlərini tehlükə altına qoymuşdur. Bəşəriyyətin qlobal fəlakət

nəticəsində özünü məhv etmə imkanı meydana çıxmışdır. Fəlsəfi sosial amneziya adlandırılın hadisəyə diqqət yetirməyə başlayıb.

Amneziya – sadəcə unutqanlıq deyil, bu əvvəlki bilik faktının özünü unudulmasıdır. Sosial amneziya onu bildirir ki, cəmiyyət tarixi yaddaş itkisindən əzab çəkir: o bəzən öz keçmişinin bütöv qatnıcı xatrularını. Cəmiyyət öz irlisinin bu və ya digər hissəsini itirir və bu zaman baş vermiş itkini dərk etmir. Bununla da keçmişlə tarixi əlaqə ayrılığı baş verir.

Müsəir sərəitdə belə bir sual xüsusi əhəmiyyət kəsb edir: fəlakətli inkişafı tarixin normal gedişindən əvvəlcədən fərqləndirməyə imkan verən meyarlar haradadır? Bu suali felsəfi terminologiyanın köməyiylə formula edərək, vacibdir ki, ilk önce tarixin mahiyyəti aşkarlaşın. Bu mahiyyəti müəyyən etməklə tarixin mövcud olduğu sərhədləri də müəyyənəşdirmək, və bəşəriyyətin öz fealiyyəti ilə tarixin gedisiyi, əgər də təqdim etməyi hüdudlarını göstərmək olar. Tarixin mahiyyəti hər bir insanın tarixi zamanın keçmiş, indi və gələcək kimi üç ölçüsi ilə əlaqəsi vasitəsilə açılır.

Ötən dövrlərin klassik felsəfəsindən, fərqli olaraq müsəir felsəfə ümumdündünya-tarixi inkişafın fövqədə mürəkkəbliyini, bir çox göstəriciləri üzrə proqnozlaşdırılmasının mümkünsüzlüyünü nəzərə alır. Tarixin felsəfəsi tarixin problemini şəxsiyyətin problemi ilə əlaqələndirməyə, tarixin taleyini ayrı-ayrı şəxsiyyətlərin taleyi ilə əlaqədə nəzərdən keçirməyə cəhd göstərir. Tarixin mahiyyətinin onun ayri-ayrı şəxsiyyətlərin taleyinə münasibətdə olduğunu iddia edən konsepsiya personalistika adını almışdır. Onu müxtəlif variantlarda Berdayev, Yaspers, Orteqa-i-Qasset işləmişlər.

Personalist konsepsiyada tarix nəsillərin ənşiyəti kimi təsvir olunur və bu ənşiyətə dərin şəxsi mənə verilir. Hər bir insan üçün tarix dərindən fərdidir, hər kəs onda öz mənasını axtarır və tapır. Beləliklə, tarix nəsillərin ənşiyətidir və o tarixi prosesin hər bir iştirakçısına unikal və dəyərli xüsusiyyət kimi münasibət göstəriləməsini ehtiva edir. Tarixin ən ümumi universal mənəsi şəxsiyyətin ləyqətidir.

Tarix elminə struktur metod dilçilikdən gəlib. Struktur yanaşmanın nəzər sahəsinə tarixi dəyişikliklər yox (ənənəvi yanaşmada

olduğu kimi), dayanıqlı, dəyişməz qalanlar düşür. Struktur yanaşma diqqətini uzunmüddətli fəaliyyətin dayanıqlı strukturlarına cəmləyir. O, bu və ya digər epoxanı seçməklə bu epoxanın mövcudluğunun bütün zamanı ərzində nisbətən dəyişməz şəkildə qalan xarakterik cizgilərini tədqiq edir. Bəzi hallarda aşkar olur ki, müxtəlif tarixi şəraitdə baş verən dəyişikliklər ümumi xüsusiyyətlərə malikdirlər. Struktur metodların geniş tətbiqi onu göstərir ki, tarixçilər səbəb-nəticə yanaşmasının məhdudluğunu etiraf edirlər: ictimai-tarixi həyatın müxtəlif hadisələri arasında əlaqəni heç də həmişə səbəb-nəticə metodunun köməyilə təsvir etmək olmur.

VII. İNSAN VƏ CƏMIYYƏT

Cəmiyyətin problemləri həmişə fəlsəfə maraq dairəsinə daşıl olub. Lakin XVIII əsrden XX əsərə qədərki elmi fikirdə cəmiyyət haqqında təsəvvürlerde özünəməxsus dönüş hiss olunur. Belə bir təsəvvür yaranır ki, «cəmiyyət» elmi biliyin xüsusi obyektiidir və onu təşkil edən insanların sadə cəmi deyil. Büyük sayıda insan birliliyi ayrıca götürülmüş fərdin davranışından fərqli olaraq başqa qanunauyğunluqlara tabe olan yeni keyfiyyətlər törədir. Məhz bu səbəbdən sosial fəlsəfə formallaşır.

Sosial fəlsəfə ictimai həyatı bütövlükdə nəzərdən keçirir və ictimai institutları öyrənir. Mühüm problemlərdən biri şəxsiyyət və cəmiyyətin ümumi planda, yenisi təşkilatın tipindən asılı olmadan qarşılıqlı münasibətdir. Sosial fəlsəfə cəmiyyətin öz bütövlüyünü oruduğu şəraiti tədqiq edir, köməyilə ictimai həyatın dərk olunduğu metodları nəzərdən keçirir, o ictimai elmlərin təcrübəsinin ümumiləşdirir.

Fəlsəfə tarixində iki əsas yanaşmanı ayırmak olar: klassik və postklassik.

Cəmiyyətə klassik yanaşma ayrıca şəxsiyyətin subyektiv dünyasına nəzəri təhlildən kənarlaşdırır. Bu baxımdan ictimai gerçəklik subyektiv fəaliyyətdən asılı deyil, baxmayaraq ki, əla onlardan təşkil olunur. Bununla əlaqədar filosoflar subyektiv fəaliyyətdən asılı olmayan və bununla da bütövlükdə cəmiyyət üçün müyyənənləşdirici olacaq ictimai strukturu tapmağa cəhd göstərmişlər.

Klassik yanaşma çərçivəsində iki cəreyanı fərqləndirmək olar. Bəzi mütəfəkkir, məsələn, Hegel hesab edir ki, cəmiyyətin vəhdətini mənəvi mədəniyyət təmin edir. Başqları, məsələn, Marksa görə əsas amil təsərüffat həyatı, iqtisadiyyatdır.

Klassik yanaşma insanı cəmiyyətə münasibətdə ondan asılı vəziyyətə salır. Şəxsiyyətin ziyanına cəmiyyətin ehemmiliyətinin artırılması baş verir. İnsanın cəmiyyətdə yaşaması və ictimai hayatın təsiri altında formallaşması faktından çıxış edən klassik fikir belə bir nəticə çıxmışdır ki, cəmiyyət fərdən yüksək və dəyərlidir. Fərd və cəmiyyətin münasibəti sadələşdirilmiş şəkildə göstərilir: fərd

sosial dəyərləri mənimseyir. Cəmiyyət şəxsi xüsusiyyətlərdən məhrum hansısa «böyük insan» kimi təsvir edilir. Eyni zamanda klassik yanaşma «insan təbiətində radikal xeyir» haqqında tezisə əsaslanır. Bu tezisə görə, insan öz təbiətinə görə istisnasız müsbət keyfiyyətlərlə mükafatlandırılır, ondakı bütün mənfi keyfiyyətlər isə cəmiyyətin qüsurlu olmasından irəli gəlir.

XX əsr fəlsəfəsində cəmiyyətinde postklassik obrası yaranıb. İnsan və cəmiyyətin qarşılıqlı əlaqərinin Maarifçilik dövründə yaranmış anlaşılması sadələşdirilmiş hesab olunurdu. Postklassik yanaşmağın görə ictimai həyatın subjektiv tərəflərini nəzərə alma-maq olmaz. Bununla yanaşı subjektivliyin özü intersubjektivlik kimi başa düşülür. «Intersubjektivlik» anlayışının vezifəsi isə klassik sosial fəlsəfə üçün xarakter olan subjekt və obyekte bölgünməni aradan qaldırmadır. Həyatı dünya həmişə intersubjektivdir. Tədqiqatçı A.Şüts yazırdı: «həyatı dünya mənim xüsusi mülkiyyətim deyil. Ona təkcə cisim və mənim təcrübəmin obyektləri deyil həm də Alter ego kimi başqaları, yeni məndə olduğu kimi aktivliyə məxsus subjektivlik de məxsusdur». Postklassik sosial fəlsəfə sisteminə cəmiyyət müxtəlif subjektlər arasında qarşılıqlı əlaqələrin mürəkkəb sistemi kimi nəzərdən keçirilir, bu qarşılıqlı əlaqələr nəticəsində isə dayanıqlı sosial sistemlər formalıdır. Cəmiyyət «mən»lər çoxluğu kimi görünür, onlardan hər biri dün-yaya öz gözləri ilə baxır.

Ictimai münasibətlər etnoslar, siniflər, qruplar arasında, həmçinin maddi, sosial, siyasi və mənəvi fəaliyyət prosesində onların daxilində yaranmış çoxobrazlı əlaqələrdir.

Ictimai münasibətlərin son dərəcə ümumi differensiasiyası zamanı maddi münasibətlər fərqləndirilir. Onlar əvvəlcədən ictimai şürə və mənəvi həyat münasibətlərdən keçmədən formalıdır.

Cəmiyyət qanunları da təbiət qanunları kimi xarakterinə görə obyektivdir. Üç əsas qanunlar qrupu fərqləndirir.

Birinci qrup: cəmiyyət həyatının əsas sahələrini əhatə edən və bütün bəşəriyyəti tarixi ərzində fəaliyyət göstərən nisbətən ümumi qanunlar (məsələn, iqtisadi struktur və ideoloji mexanizmlərin qarşılıqlı təsir qanunu). İkinci qrup: bir və ya bir neçə sahədə bəzi

tarixi mərhələlər ərzində fəaliyyət göstərən ümumi qanunlar (məsələn dəyer qanunu). Üçüncü qrup: xüsusi qanunlar, onlar ictimai həyatın ayrı-ayrı sahələrinə addır və ictimai inkişafın konkret mərhələsində fəaliyyət göstərirler (məsələn, izafə dəyer qanunu).

Cəmiyyət həyatının aşağıdakı sahələri fərqləndirilir: maddi, sosial, siyasi, mənəvi

Sosial struktur – bu cəmiyyətin elementlərdən və ayrı-ayrı elementlərin arasındaki əlaqələrdən təşkil olunmuş müəyyən quruluşudur.

Sosial strukturun subyektləri insanların sosial-tarixi birliyidir. Çoxobrazlı daxili əlaqə və münasibətlər dayanıqlı təşkilatlarda birləşir. Onlar sosial birliliklər adlandırılır. Fəlsəfədə aşağıdakı sosial-tarixi birliliklər fərqləndirilir: etnos, sinif, sosial qrup.

Cəmiyyətdə böyük və kiçik, və yaxud birinci və ikinci sosial qruplar mövcuddur. Birinci (kiçik) qruplar üzvləri nigah və ya qan qohumluğu ilə birləşmiş ailə addır. Aile insan birliyinin tarixi formalardan biridir, o bioloji və sosial funksiyalara malikdir.

Ailenin əsas sosial funksiyaları tənzimleyici və tərbiyədıcıdır.

Etnik birlik və ya etnos ikinci (böyük) sosial qrupdur. Etnoslar insanların tarixən formalılmış dayanıqlı sosial qrupudur, onlar bəşəriyyətin bütün tarixi ərzində mövcud olurlar. Müasir dünyada 3-4 min etnik birlik var.

Nəsil və təyfa etnik birliyin ilk formaları olub. Sınıfı quruluşa keçidə qan qohumluğu birlikləri öz yerini xalqlara verir. Xalq daha çoxsaylıdır, lakin insan birliliklərinin daha az dayanıqlı formasıdır, onun xüsusiyyətləri: bir ərazidə uzunmüddətli birləşmişliyə, vahid dil, ümumi mədəniyyət və psixoloji quruluş elementləri.

Feodal pərakəndeliliyinin aradan qaldırılması, iqtisadi əlaqələrin möhkəmənməsi və vahid daxili bazarın yaranması xalqdan millətə doğru inkişafla neticələndi. Millət də xalqla eyni əlamətlərə malikdir, lakin bu əlamətlər millətdə dəha bütöv, inkişafı yüksəldir. Millətin monolitliyinin vacib şərti milli özünüdürəkdir.

Platon və Aristotelə görə siyaset cəmiyyət haqqında vahid elmdir. İndi siyaset dedikdə dövlətin vəzifə və məqsədləri haqqında elm başa düşülür.

Siyasötin mərkəzində özünün köklü maraq və məqsədlərini gerçəkləşdirərək cəmiyyəti idarə edən xüsusi hakimiyyyət aparatı, əsas təşkilat dövlət dayanır. İnsanları vahid sosial strukturda birləşdirən dövlət eyni zamanda məlum şəkilde özünün ən ümumi maraqlarını da təmin etməyə məcburdur, məsələn, sabitlik və təhlükəsizliyi təmin etmək, cəmiyyətin müxtəlif təbəqə və qruplarının maraqlarını uzaqlaşdırmaq və s.

Siyasi partiya, müxtəlif ictimai təşkilat və təsisatlarla yanaşı dövlət cəmiyyətin siyasi təşkilini əməle götürir.

Dövlətin mənşəyi və mahiyyəti haqqında çoxsaylı bir-birinə zidd konsepsiyalar mövcuddur. Ona görə belədir ki, bu məsələdən sonra çox hökmən sosial qüvvələrin maraqlarına toxunur. Belə ki, əgər dövləti ilahi yaradılış elan edilərsə, bu halda onu atanın hakimiyəti altında olan böyük ailə kimi təsəvvür etmek mümkündür. Bu zaman dövlətə ümumi təsərrüfat işlərinin qayğısına qalan «nizam gözətcisi» və ya «idarəedici» rolu verilir. Marksizm dövlətin mənşəyini cəmiyyətin düşmən siniflərə bölünməsi ilə izah edir, makrosistemlər hesab edirlər ki, dövlət istismar eden azadlıqla istismar olunan çoxluq arasındakı sinif ziddiyetlərin mehsuludur. Sinifi cəmiyyətin inkişafı ilə dövlət aparatı insanların xüsusi silahlı dəstələrini (ordu, polis), bürokratik idarələri, məhkəmə və s. yaratmaqla daha da genişlənir.

Dövlətin mahiyyəti onun yerinə yetirdiyi funksiyalarda təzahür edir. Daxili və xarici funksiyalar fərqləndirilir. Onlardan daxili funksiya daha əsasdır, dövlətin xarici siyaset fealiyyəti ondan asılıdır və o dövlətin təbətiini daha bütöv xarakterizə edir.

Dövlət formaları ilk növbəde idarəetmə formasında təzahür edir. Monarxiyada bir şəxsin hakimiyəti (kral, şah, sultan, imperator) əsən ötürülür, bu hakimiyət cəmiyyətdə hökmən olan sosial qüvvələrə arxalanır. Respublika – seçkili hakimiyət orqanları vəsítəsilə idarə olunur.

Dövlət formaları eyni zamanda idarəetmə formallarına, yeni siyasi rejimləne görə də fərqlənlər. Parlament, prezident, herbi-diktatura, faşist və s. siyasi rejimlər mövcuddur. Hökmən elitanın ağalıq üssülları müxtəlifdir – demokratiya, avtoritarizm, totalitarizm.

Müasir dövlətin ən mühüm funksiyası şəxsiyyətin həyat və ləyqətinin müdafiəsidir. Dövlətin rolü xüsusi böhranlı zamanlarda daha qabarı özünü biruze verir. İnqilab, vətəndaş mührəbiləri və s. zamanlarında olduğu kimi əger dövlət situasiyaya nəzarət edə bilmirsə fərd müdafiəsiz qalır. Bundan əlavə dövlətin dağılması ilə cəmiyyət həyatının hüquqi tənzimlənməsi də məhv olur, çünkü hüquq dövlətin atributudur və o yalnız dövlət çərçivəsində düşünülür.

Qanuna uyğunluq və hüquq nizam yarınız dövlət bərqərər edə və qoruya bilər. Digər tərəfdən dövlətin özündən də təhlükə galəbiler, dövlət maşını qüdrətləndərək bütün cəmiyyəti uba bilər.

Cəmiyyət üçün iki variant eyni dərəcədə təhlükeli olur bilər: dövlətin dağılması və dövlətin ictimai həyatın bütün sahələrinə əzici təsiri. Normal variant odur ki, dövlət şəxsiyyət hüququna riayet edir və ictimai nizamı qoruyub saxlayır. Bu hakimiyətsizlik xoisu ilə dövlət tiraniyası arasındaki nisbatən qısa zaman məddətində mümkündür. Nə bu, nə də digər ifratlılıq keçmədən göstərilən aralıqda qalmaq çox çətindir.

Anarxizm cəmiyyətdə dövlət hakimiyətinin leğv olunduğu vəziyyətdir. Anarxizm həm də əsas başlanğıc kimi yalnız ayrıca şəxsiyyətin iradesini qəbul etdiyi bir təlimdir və o istənilən avtoritet və dövlət quruluşunu inkar edir.

Anarxiya təfəkkür tərzinə artıq antik dünya kiniklərində (Antifsen və Diogene) və dini formada ilkin xristianlıqda rast gəlirik. XIX esr burjuva-demokratik inqilabları dövründə siyasi şüurun bu tipi elmi əsaslandırılır. Anarxizmin elmi nəzəriyyəsi Ingilterədə yaranıb, bu nəzəriyyənin müəllifi Uilyam Qodvin idi. Fransız tədqiqatçısı Prudon anarxist hərəkatı nəzəri olaraq əsaslandırılıb. M.A.Bakunin və P.A.Kropotkin də anarxizmin nüfuzlu nəzəriyyəcili olub. XX əsrin bir çox anarxisti isə L.N.Tolstoyu öz kumırlıları hesab edirlər.

Anarxizmin məqsədi hakimiyətsizlik, yəni cəmiyyətin elə təşkilidir ki, orada insanın insan üzərində aqallılıq yoxdur. Hakimiyət dedikdə insanı onun iradesinə zidd olana sistemli məcbur etmə başa düşülür. Daha çox geniş yayılmış hakimiyət forması insanları məcburetmə maşını sayılan dövlətdir. Anarxizmdə əsas anlayış

insanın bütün bacarığını gerçekleştirmeye imkanı kim azadlıqdır. Bu azadlıq yalnız diğer insanların oxşar imkanı ile mehdudlaşır.

XIX əsrde anarxist dövlətin nisbatən nüfuzlu konsepsiyaları əmələ gəlib. Onlardan birinin müəllifi M.A.Bakunin olub. Onun nəzəriyyəsində əsas anlayış azadlıqdır. Lakin azadlıq təkcə insanın digər insanlardan asılı olması demək deyil: yalnız azadlar içerisinde azad olmaq mümkündür.

Azadlıq ilk növbədə dövlətdə gerçekleşdirilmiş hakimiyət mane olur. Ona görə də dövlət sosial inqilab vasitəsilə məhv edilməlidir. Xalq təsyan etməli, lazımlı olan hər şeysi yiyələnməli bütün idarəediciliəri qovmalıdır. Nə hakimiyət, nə də qanun olmamalıdır. Bakuninin fikrincə cəmiyyətin yuxarıdan mərkəzləşmiş iyerarxiq təşkilinə yerinə aşağıdan özünüdürəcətnə və özünü təşkilatlaşdırma gölməlidir.

Anarxo-kommunist cəmiyyətin gələcəyi haqqında danışan anarxistlər iqtisadi sahədə əsas prioritetləri belə müəyyən edirdilər:

1. İstehlakin istehsal üzərində mütləq üstünlüyü.
2. Fiziki ve əqli əməyin integrasiyası (qovuşması).
3. «Harmi üçün razılıq», yeni telebat üzrə paylanma.
4. Şəhər və kənd sakinlərinin aqrar sahədə birgə çalışması.
5. İstehsalın ictimailəşməsi və planlığı.
6. Şəhər və kənd arasında birbaşa məhsul mübadiləsi.
7. Sənayenin desentralizasiyası və xırdalanması.

8. «Sənaye» və «aqrar» xalqlar arasında sərhədlərin Silinməsi. Ətrafında fəlsəfənin bütün digər problem və məsələlərinin qruplaşdırıcı mərkəzi fəlsəfi mövzusu mövcuddur. Bu insan mövzusudur. «İnsan üçün həmisi maraqlı hadisə olub və olacaq» - deyə Empedokli yanzırı. «Özünü derk et» ifadesi Sokratın vaxtından çoxsaylı fəlsəfi əsərlərin devizi olub. «İnsan nədir və onun heqiqi təyinatı necədir. Bu bütün insan fikrinin əsas məsəlesi, son məqsəddir» - S.L.Frank qeyd edirdi.

İnsanın özünü derk etməyə təbii maraqlardan əlavə insan haqqında mövzunu fəlsəfənin mərkəzi mövzusu olmasının bir sıra səbəbləri var. Fəlsəfi bilik çərçivəsində müxtəlif problemləri vahid mərkəzə getirilməyə həmisi telebat olub. Biliyin daha çox

rasional forması olan fəlsəfe ciddiliyə, sistemliyə, əsaslandırmaşmala cəhd edir. Bu səbəbdən ona çıxış və son nöqtənin olması zoruridir. Fəlsəfənin həll etdiyi məsələlər öz-özlüyündə deyil, insana münasibatda mənaya malikdir. Fəlsəfe nəyə müraciət edirse etsin axırdı həmisi insana qayıdır.

Fəlsəfe insanı özünəməxsus kainat kimi nəzərdən keçirir. Antik fəlsəfədə insan makrokosmosun, yəni kainatın analogu olan «kiçik kosmos», yəni mikrokosmos kimi başa düşülür. Bununla da insan ruhunun kainat qədər zəngin və müxtəlif olması göstərilir.

İnsanı öz düşüncəlerinin əsas predmeti eden ilk filosof Sokrat olub.

İnsan daim özünü axtaran, düşünən, özünü və öz şəraitini sınaqdan çıxaran mövcudluqdır. Onun ruhunun əsas hissəsi ehtirası qarşı dayanan zəkatdır. Ehtiras öz fealiyyəti ilə insan ruhunun harmoniyasını pozur. Zəka isə Sokratın dediyi kimi özünənəzarətin menbəyidir.

XX əsr fəlsəfədə antropoloji cərəyan işarəsi altında keçmişdir. Xüsusi mühüm oları odur ki, insanların düşünləməsinə yanaşmalar ciddi şəkilde deyib. Bu deyimlər əsasən antropologiyannın fəlsəfi elmi kimi əmələ gelmesi ilə bağlıdır.

Müasir fəlsəfi antropologiya üçün klassik fəlsəfədən fərqli olaraq mənəvi təcrübə və idrakın müxtəlif formalarına başqa münəsibət xarakterikdir. Xüsusən də o müxtəlif bilik sahələrinin məlumatlarından istifadə edir. Burada özünüdürk və özünümüşahidə prosesinin özü vacibdir. Fəlsəfi antropologiyada özünüdürk təkcə məqsəd olmayıb, həm də metoddur. Buradan belə nəticə alınır ki, öz-özünə istiqamətlənmış fikir sanki daire üzrə hərəkət edir. İnsan daima öz-özünə qayıdır, lakin hər dəfə yeni formada.

XX əsr fəlsəfi antropologiyasının çıxış məqamı odur ki, o insanı dünyaqruruluğunun mərkəzində qoyur. Öyrənmənin əsas predmeti insanın mənəvi dünyasıdır, bütün qalanlar ətrafında periferiyada yerləşir. İnsanın subyektiv dünyası dünyaqruruluğunun mərkəzi olan xüsusi kainat kimi təsvir olunur. Eyni zamanda insan birləşdirici başlangıçıdır, o canlı və cansız mövcudluğun bütün çox-

obrazlığını birleştirmeyə qadırdır. Fəlsəfi antropologiya iddia edir ki, insan fəvqələdə mövcudluq və ya mövcudatın xüsusi növüdür. Fəlsəfi nöqtəyi-nəzərəcə insan varlığı ruh, can və bədəndən ibarətdir.

Ruh anlayışı ilkin olaraq istisnasız olaraq dini mənə daşıyır. «Ruhani həyat» ifadəsi daha çox dini həyat mənasını verirdi. Zaman keçdikcə ruh anlayışı daha geniş mənə kəsb edərək, dini çərçivəni aşır. Ruh qeyri-maddi dəyerlər sahəsi, ideallar sahəsidir. Ruhu görə insan allı dəyərləri şərh edir.

Can anlayışı «ruh» anlayışından daha qədimdir. Əgər biz «ruh» anlayışına inkişaf etmiş dini sistemlərdə rast gəlirdikə, «can» anlayışı isə helö ibtidai inanclarda da mövcuddur.

Can anlayışı ruh anlayışına uyğun gəlir, lakin onunla eyni deyil. İnsan ruhda sanki özündən yüksək qalxır, can isə insanın ikinci yarısı, onun daxili dünyasıdır.

Fəlsəfədə insan bədəni fərdi «mənəvi» təcəssüm etdirən cismanı (bioloji) ilə ruhunun sintezi kimi qavranılır. Fəlsəfəni bədən öz-özlüyündə deyil, bədən, can və ruhun qarşılıqlı asılılığı maraqlandırır. İnsan bədəni gözəllik haqqında müasir təsəvvürlərdən, norma və patologiya arasındaki münasibətdən asılı olan model kimi qarınılır. İdeal bədən normalarına, bədən-etalon riayət etmekle insan özünü nizamlayır.

«Mən» anlayışı insanı öz unikallığını dərk etməyə və özünün şəxsi mövcudluğunu duymağa vadar edir. «Mən» deyiləndə her bir digər gerçəklilik özünə qarşı qoyulur. Qarşıqoyma şüura görə mümkündür.

Müasir fəlsəfədə şürə hissi və eqli (rasional) obrazların topusu kimi qarınılır. Bütün yerde qalanlar sanki qaranlıqda qalır, «mənə» məxsus olmayan yaddır.

«Şəxsiyyət» anlayışı menin avtonomluğumu, suverenliyimi fiksə edir. Burada «mən» şüurlu, azad və cavabdehliklə müstəqil seçimini gerçəkləşdirən kimi çıxış edir. Deməli, şəxsiyyət iradevi başlanğıçı da nazərdə tutur.

İnsan şəxsi «azad aə iradəvi arzuya» - müstəqil seçim və şaxsi həll azadlığının malikidir. Hərəkətin davranışın bu və ya digər va-

riantını seçməkə şəxsiyyət özünü seçmiş olur. O özünü qürur, özünün mənəvi simasını yaradır. Çoxsaylı seçim aktından ibarət olan Varlıq, ele şəxsiyyətin həyatıdır. Azadlıqla yanaşı cavabdehlik də yaranır. İlk növbədə özünə və öz taleyinə cavabdehlik.

Tənhalıq insan varlığının həyatı kateqoriyalarından biridir, onu həyatdan konarlaşdırmaq qeyri-mümkündür. İnsan öz vəziyyətinin bütün çalarlarını başqasına öttürə bilməz. Həyatın tənhalığını sosial amillərlə şərtlənmüş sosial tənhalıqdan fərqləndirmək lazımdır. Sosial tənhalıq cəmiyyətin natamamlığı, insanların biganəliyi ilə əlaqədardır: sosial tənhalıqla misal olaraq insanların qoca vaxtlarında diqqətdən kenarda qalmalarını göstərə bilərik.

Sosial tənhalığın başqa növü kütlə şəraitində tənhalıqdır. Özünəməxsus paradox odur ki, insan daim insanlar əhatəsində olur: işdə, evdə, istirahətdə. Müasir cəmiyyətin kütləvi xarakteri insani müntəzəm ünsiyətə vadar edir. Lakin əksər hallarda ünsiyət formal xarakter daşıyır: insanların özlərinə qapanır, daxili «Mənin» gizlədirler. Həyat yalnız fealiyyət olaraq insanın mənəvi dünyasını zədeleyir: insan «birölcülüy» olur.

Bu termini alman filosofu H. Markuze təklif edib. O hesab edir ki, «birölcülüñ insanın» mənəvi dünyasından zənginlik və varlığın bütövlüyü itir. O öz daxili ələməni ifrat məhdud maraqlar dairəsinə qəder daraldır. Xüsusi halda belə insanın həyatı daha böyük miqdarda maddi nemətlər istehlak etmək uğrunda yarışa çevirilir. Belə insan tipi öz həyatında yaradıcılıqdan məhrum olur.

Yaradıcılıq insan varlığı kateqoriyasıdır. İnsan bacarığı potensial olaraq hüdudsuzdur: insan yeni-yeni əməllərə açıqdır və yeni fealiyyət növlərinin ixtirası üçün heç bir məhdudiyyət yoxdur. Fərdi səy olmadan yaradıcılıq mümkün deyil. O hemişi şəxsi-ferdidir. Yaradıcılıq her zaman müəyyən dərcədə həmlədir, bu həmlə dərğün təsəvvürlərə, görüşlərə, sterotiplərə ünvanlanır. O mənəvi sərtlik və kılışlı tələb edir. Yaradıcı öz mənəvi ələməni zənginləşdirir və digər insanların mənəvi dünyasına təsir göstərir.

Tənhalıqdan məhəbbətin köməyilə qurtulmaq olar. Məhəbbət insan varlığının fundamental xarakteristikasıdır. O çoxobrazdır. Dini və fəlsəfi fikir tarixində məhəbbətin müstəlif növləri aş-

karlanıb və təsvir edilib. Erotik məhəbbət var: bu gözəlliye, güce cəhdidir. «Arope» məhəbbəti var: bu baxışlayıcı, xoşməramlı, dərda şərik olma məhəbbətidir. Karitativ məhəbbət var: bu məhəbbət zəriflikdir. Şəhvani məhəbbət – məhəbbət predmetinə malik olma cəhdidir. Məhəbbətin bütün növləri həm birgə, həm də ayrılıqda mövcud ola bilərlər, lakin bütün hallarda məhəbbət özünü mənəvi təcridiñi dəf etmə vasitəsidir. Məhəbbət birləşdirir və insanın baş-qasına özünün bir hissəsi kimi baxmağa başlamasını ehtiva edir.

VIII. MƏDƏNİYYƏTİN FƏLŞƏFƏSİ

Geniş mənada mədəniyyət bir xalq və ya xalqlar qrupunun müxtəlif həyatı hadisələri, nailiyətləri və yaradıcılığın toplusudur. Mədəniyyəti maddi və mənəvi dəyərlər toplusu kimi də başa düşürər.

«Mədəniyyət» anlaysığının anoloqu və bir çox dünya dillerində işlənən «kultura» anlayışı latin (cultura) mənşəlidir və hərfi mənəni torpağı becərmək deməkdir. İnsan təbiətdən ayrıldıqca şəxsi fəaliyyətinin əhəmiyyətini başa düşür. Mədəniyyət haqqında ilk təsvirvürler formalşır, mədəniyyəti insanın tövəməsi kimi qavramağa başlayırlar. Onu insanın öz-özünü kamilləşdirməsi, öyrənməsi, tərbiya olunması kimi qəbul edirler.

Qədim ellinlər «kultura» sözünü «tərbiyelilik» kimi qavrayır və bunda özlerinin «qeyri-mədəni barbarlardan» forqlarını görürdülər. Qədim romalılarda mədəniyyət şəxsi kamillikle, şərflətənənə olunması kimi qəbul edirler.

Orta əsrlerde mədəniyyət gözəl olanın, ilahi başlangıçının təzahürü kimi qarvanılırdı. İntibah dövründə mədəni kamilliyi insanın humanist idealə, sonralar isə maarifçilik dövrü idealına uyğunluğu kimi başa düşürdü. Fransız maarifçiləri (Volter, Türqo, Kondorse) mədəni inkişafın mahiyyətini insan zekasının inkişafı kimi başa düşürdülər.

XX əsrde mədəniyyət probleminə bir çox yanşımalar meydana gəlmişdir.

Birinci yanşma – funksional; ona görə mədəniyyət insan tələbatlarını, maraqlarını, ideyalarını və s. gerçəkləşdirmək bacarığıdır.

Ikinci yanşma – keyfiyyət; mədəniyyət bu və ya digər sahənin keyfiyyət dərəcəsi, səviyyəsi kimi xarakterizə olunur. Elə buradan belə söz birləşmələri yaranıb: istehsal mədəniyyəti, məşəf və ünsiyyət mədəniyyəti və s.

Üçüncü yanşma – dəyər; mədəniyyət maddi və mənəvi dəyərlərinin toplusu kimi çıxış edir.

Dördüncü yanşma – kreativ (yaradıcı); mədəniyyət əsəri insanların yaradıcı fəaliyyətlərinin nəticəsi kimi nazərdən keçirilir. Buraya tekçə nəticə yox, həm də insanların əşyalar yaratmaq bacarığı da addır.

Beşinci yanaşma – normatif: ona görə mədəniyyət insanların davranışları norma və qaydalardır.

Altıncı yanaşma – şəxsi-mənəvi: bu insanların qabiliyyətinin inkişafını, təhsil, tərbiyyə, bir sözə ali mənəviyyat deyilən hər şeyi nəzərdə tutur.

Ənənəvi olaraq mədəniyyətdə qarşılıqlı əlaqədə olan üç hissə ayırrırlar. Maddi mədəniyyət – bu məsələn, məşəfət əşyaları, it-təhsil vəsitişləri; siyasi mədəniyyət – bu dövlət idarəetmə forması, demokratik ənənələrdir. Mənəvi mədəniyyətə incəsənət əsərləri, cəmiyyətin dəyer, norma və idealları addır. Bəzən mədəniyyətdə üç təbəqə də ayırrırlar: maddi, mənəvi və bədii. Bu zaman mədəniyyətin ümumi teməli kimi maddi mədəniyyət qəbul edilir.

Mədəniyyət insanın yaratdığı sünə dünyadır. O insanı formalaşdırır, lakin cyni zamanda mədəniyyət insanı təbii dünyadan ayırrı. Bu mədəniyyətin əsas ziddiyətlərinən biridir. İnsan sünə dünyasının divarları arasına qapalılmış durumdadır. Müasir insanın mövcudluq atributları getdikcə daha da sünilşir. Bundan əlavə nəzərə almaq lazımdır ki, mədəniyyət kifayət qədər ziddiyətli hadisədir. Onda həmişə bir sira ziddiyətlər mövcuddur: maddi və mənəvi mədəniyyət, incəsənət və mövçud norma və qaydalar, mədəniyyət və sivilizasiya arasındaki ziddiyətlər.

Mədəniyyət və sivilizasiya arasında forqləndirməni alman filosofu O.Şpenqler özünün «Avropanın qırubu» (1918) əsərində aparıb. Mədəniyyətdən sivilizasiyaya keçid yaradıcılıqdan teqlidçiyyə, canlı inkişafdan donuqluğa, ali cəhətlərdən düşünülməmiş, ağır iş keçidi bildirir. Sivilizasiya bütövlükde özünün yaradıcı məzmunundan məhrum olmuş mədəniyyətdir.

A.Toyntbi «Tarixin dərkii» adlı tədqiqat əsərində qeyd edir ki, mədəniyyətdən sivilizasiyaya keçid, sonra isə sivilizasiyanın mənvi minilliklər ərzində baş verə bilər. Bu ağırlı veziyətdir, bu zaman ənənəvi-normativ sistemlərin dağılması baş verir, ideallar məhv olur, mənəviyyatsızlıq hökmranlıq edir. Mədəniyyətdən sivilizasiyaya keçidi sonda ölümün baş verdiyi uzunmüddəti xəstelikle müqayisə etmək olar.

IX. ETİKA

Etika insan varlığının xüsusi cəhəti olan əxlaqi öyrənən fəlsəfi elmdir. «Etika» termini qədim yunan sözü «ethnos»-dan yaranıb, onun ilkin mənası «yaşayış məskəni», sonralar «knizam», «ənənə», daha sonra isə «əxlaq» olub. «Etika» terminindən ilk dəfə Aristotel istifadə edib və onu insanın mənəvi keyfiyyələrinə aid olan bilik və təlimlərin cəmi kimi başa düşüb. Elmi dövriyyədə «etika» anlayışının miladdan önce III əsrde stoiklər daha ciddiyəttə təsdiqləmişlər. Stoiklər «etikanı» fəlsəfi biliyin fizika və mənətiqliqə yanaşı üç hissəsindən biri hesab edirdilər.

Etik kateqoriyalar əxlaqlığın daha əhəmiyyətli tərəf və elementlərini eks etdirən əsas anlayışlardır. Kateqoriyaların çoxu gündəlik danişq dilinin sözləridir, məsələn, «azadlıq», «xeyir», «xoşbəxtlik» və s. bu ona görə belədir ki, etikanın predmeti insan həyat fealiyyəti ilə birbaşa əlaqəlidir.

Etikanın en mühüm anlayışları xeyir və şər kateqoriyalıdır. Xeyir və şər bu ve ya digər hadisənin əxlaqi qiymətləridir. Xeyir anlayışına əxlaqi ideal anlayışı çox yaxındır. Etik ideal harmoniya haqqındaki təsəvvürleri inikas etdirir. Ədalet anlayışı da xüsusi rola malikdir, o insanın fealiyyəti ilə, bu fealiyyətə başqa insanların verdiyi qiymət arasındakı uyğunluq ölçüsünü xarakterizə edir.

Ideal anlayışı əxlaqi norma anlayışı ilə six əlaqədardır. Seçilmiş nümunəyə uyğun gəlmək üçün, insan müəyyən şərtlərə riayət etməlidir. Norma mehz insanın tələbinə belə bir şərtidir. Norma öz-özlüyündə yox, özünün ideal əsaslandırılması ilə əhəmiyyət kəsb edir. Idealla əlaqəsi olmayan norma formaldır və əxlaqi məzmun-dan məhrumdur.

Etikada tədqiqat predmeti əxlaqdır. Əxlaqlığı dünyanın mənəvi-praktiki qarvanılması kimi təyin etmək olar. Əxlaq insan davranışının dəyer (ideal, prinsip, norma və s.) və borc (solahiyət, cavabdehlik və s.) haqqında təsəvvürlerin köməyi ilə xüsusi tənzimləyicisi kimi çıxış edir.

Əxlaqın mənşeyi haqqında məsələ hələ qədimlərde qoyulmuşdur. Mütəfəkkirlər əxlaq normalarını insanın təbiətindən çıxarırlar, onun müəllifini isə Allahı hesab edirdilər.

Müasir tədqiqatçılar əxlaqın mənşeyini mədəniyyətin inkişafı ilə əlaqələndirirlər. Bioloji reçulyatorların sosial reçulyatorlarla əvəz olundan sonra insanın ətraf mühitə adaptasiyası daha da səmərəli olmuşdur.

İbtidai əxlaqi təsəvvürlər arasından qadağaları (tabu) ayırmak olar, məsələn qətlə qadağa, tayfa daxili oğurluğu qadağa. Böyüklər hörmət, kollektivçilik, əməksevərlik əxlaq haqqında ənənəvi təsəvvürlərdəndir.

Tədqiqatçılar əxlaqi hadiseler dünyasında əxlaqi şurur, əxlaqi praktika və əxlaqi münasibətləri ayıırlar.

Əxlaqi şurur insanların əxlaqi varlığıni eks etdirir. Bu şurun xüsusiyyəti ondadır ki, hər bir hadisə onun deyəri baxımından qaralanır. Əsas məsələ hadisəni şərh etmek yox, ona qiymət verməkdir. Gerçəkliyə qiymətləndirici münasibət əxlaqi şururun vacib xarakteristikasıdır.

Əxlaqi şurur iki formada gerçəkləşir: içtimai və fərdi. İctimai şururda ayrıca insanın davranış və təsəvvürlərinə, onun tərbiyəsinə təsir göstəren çoxsaylı nəsillərin əxlaqi təcrübəsi toplanmış və sistemləşdirilmişdir.

İctimai əxlaqi şururda gündəlik və nəzəri olaraq iki səviyyəni ayırmak olar. Birinci daha çox «həyatı müdriklik», «sağlam fikir», adlandırılır. İkinci, nəzəri səviyyə böyük dəqiqlik, sistemlik, rasionallıqla xarakterizə olunur. Bu səviyyədə həyatın mənşəyi haqqında məsələlər həll edilir.

Fərdi əxlaqi şurur refleksivdir, insanların daxili aləminə aididir və bir neçə komponentden ibarət olur.

Rasional komponent əsaslılığının dünyagörüşünün bu və ya digər əxlaqi təsəvvürlərinin ifadə olunduğu konkret anlayışlar sistemidir. Bu sistemin baza elementi tələbidir (norma).

Emosional komponent insanların əxlaqi həyecanlarının toplusudur. Hər bir hiss mürəkkəb emosional reaksiyadır. Bu sisteme xüsusi yeri nəzarətçi həyecanlar-vicdan və utancaqlıq tutur.

Əxlaqi hərkətlər sistemində yaranmış əlaqələr toplusu əxlaqi münasibətlər adlanır. Onlar insanlar arasında fealiyyət sahələrində asılı olmayaraq formalıdır.

Əxlaqi münasibətlər insanın davranışına təsir göstərir. Əxlaqi şurur, əxlaqi fealiyyət, əxlaqi münasibət vahid tamda birləşir.

Əxlaqılık insanlar arası münasibətləri ümumi ideal, davranışın principləri əsasında harmonikləşdirir və optimallaşdırır. Əxlaqi münasibətlər quran insan bəşəriyyətin topladığı çoxobrazlı mədəni təcrübə ilə tanış olur və əxlaqi əhəmiyyət kəsb etməyə başlayır. Tərbiyədici funksiya ondadır ki, əxlaq şəxsiyyəti formalasdır. Əxlaqi təsəvvürlərdən çıxış edən insan daim gerçeyi idealla müşayis edir. Bu isə ona öz davranışına körrektələr etmək imkanı verir.

Etkikada etik təlimlərin bu və ya digər mütəfəkkirin həyatın mənşəyi haqqındaki təsəvvürlərinə əsaslanmış ənənəvi təsnifatı formalasdır. Əsas etik cərəyanlar: hedonizm, asketizm, evdemozizm, riqorizm, utilitarizm.

Etkikada etik cərəyanları əxlaqın əsaslandırıldığı əsasla göre də təsnifatı etmək olar: sosial-tarixi, idealizm, naturalizm.

Əxlaqın zekaya münasibətinə göre də təsnifatı var: rasionalizm, irrasionalizm.

Hedonizm miladdan önce IV əsrə Qədim Yunanistanda yaranıb, onun görkəmli nümayəndələri Aristotel və Qequesidir. Hedonistlər hesab edirlər ki, insanın həyat fealiyyətinin əsasını ləzzət, həzz, zövq alma təşkil edir. İztirab qəçiləsi zəruri olan şər kimi qarvanılır. İnsan ali həzzi ətraf mühitin elmi dərkətmə prosesində alır.

Orta əsrlər dövründə əsasən dini xarakterdə olan qəribi Avropa fikri hedonizmə onun aşkar naturalizmənə görə mənfi yanaşib, belə ki, hedonistlər əxlaqın mənbəyini ilahi iradədə yox, təbiətin özündə görürdülər.

İbtidai və Yeni Dövrdə hedonizm yenidən populyarlaşır, lakin o ilk növbədə hissə isteklərin təmin olunması kimi şərh edilir.

Asketizm hedonizmə müxalifətdədir və onun məqsədi hissə arzuların, isteklərin boğulmasına. Asketizmin bu və ya digər forması hissə həyatı güñah sayan dini təlimlər üçün xarakterikdir.

Evdemonizm insan hayatının mənasına xoşbəxtliyə təbiي
cəhd sayan etik cərəyanıdır. Lakin xoşbəxtlik artıq hissi hezz deyil.
Xoşbəxtlik bütün cəhdlerin məqsədi elan olunur. Lakin ayrıca insa-
nın xoşbəxtliyi deyişkən xarici dünyadan asılı olmamalıdır.

Evdemonist prinsip Yum etikasında var, lakin o, Volter, Did-
ro, Russo və Helvetsidə xüsusi əhəmiyyət kəsb edir.

Riqorizm iradənin əxlaqi qanuna tabe edilməsidir. Riqories
təlimlərde əxlaqın vəzifəsi xoşbəxtliyə tibbi cəhd cilovlamaqdır:
«insan sevinc üçün yox, vicdan üçün yaşayır». Riqorist-mütefakkir-
lər iddia edirlər ki, həqiqi əxlaq insanın rifahı ilə, onun egoist mar-
raqları ilə cəmiyyət əlaqədər deyil. Əksine, həqiqi əxlaq onlara
qarışdır, ona görə də bir qayda olaraq insan heyatda bir sira, xüsusi-
silə maddi problemlərə üzləşir. Riqorizm etikası ilk növbədə borc
etikasıdır. Antik fəlsəfədə kinik və stoik məktəbləri bu cərəyanı
aid etmək olar. Yeni dövrde Kant təlimi də özünün aşkar riqorizmi
ilə seçilir.

Utilitarizm əsasında şəxsi maraq dayanır və fayda əsas əxlaqi
dəyər hesab olunur. Faydada əxlaqi hərəketin əsas və son məqsədi
görən qədim yunan sofistləri də utilitarizmə töbliği edirdilər.
Yeni dövrde əxlaqi insanların gerçək maraqları ilə əlaqələndirmə-
yə cəhdler yaranıb. Lakin xüsusi maraq və ümumi maraq arasında
ziddiyət mövcuddur. Bu ziddiyəti həll etmək üçün zəkali egoizm
nəzəriyyəsi hazırlanıb, onun mahiyyəti belədir: eğer insan fəaliyyətində
yolunu şəxsi maraqları üstün tutursa, onda onu egoizmden
imtinaya yox, öz maraqlarını ağılla başa düşməye, ictimai fayda ilə
uzlaşdırmağa öyrətmək lazımdır. Bu halda ayri-ayri şəxsləri ma-
raqları etrafındakıların maraqları ilə toqquşmayıcaq, əksinə onunla
səsleşəcək.

Idealizm əxlaqi ilahi, fövgəltəbii səbəbərlə əsaslandırılır.

Əxlaqın fövgəltəbii əsaslandırılması etika tarixində zəngin
ənənəyə malikdir. İnkısaflının ilk morhelesiində etika dinlə o dərə-
cədə əlaqəli idi ki, onların ayrılmazlığından danışmaq olar. İdeali-
zm tərafdarları Allah və dünyayı insan şüurundan asılı olmayan
bir şey kimi qavrarıv. Onlar iddia edirdilər ki, Allahın göndərdiyi

əxlaq qanunları əbədi mövcuddur və insan cəmiyyətinin inkişafını-
dan asılı deyil.

Bu cərəyanaya görə əxlaq dünyasının və ya insanın öz təbiətin-
dədir. Bu mənada hedonizm, evdemonizm və utilitarizm də natura-
lizm kimi qəvranişır. Əxlaqın belə təfsiri ləp qədimlərde yaranıb,
natural filosoflar bəyan edirdilər: təbiətə harmoniyada yaşamaq la-
zımdır. Etikada naturalizm əxlaqın fövgəltəbii mənbəyi haqqındaqı
idealyst təsəvvürlərə qarşı dayanır.

Naturalist təlimdə insanın bioloji və sosial varlıq arasında
serhəddin olmaması, onun ciddi qüsürudur, o mədəniyyət və əxla-
qın spesifik cizgilerini inkar edir.

Sosial tarixilik cərəyanı nümayəndələri hesab edirlər ki, əx-
laq normaları insanların fealiyyəti ilə müəyyənləşir və cəmiyyətin
sosial-iqtisadi inkişaf seviyyəsindən asılıdır.

Bələ yanaşma cəmiyyətin maraqlarından çıxış edərək yaxşı
və pisin meyarını müəyyənləşdirir. Qədim Yunan sofistləri üçün
xarakterikdir. Yeni dövrde Hobbs əxlaqi ictimai həyatın faktları ilə
əsaslandırıldı. Əxlaqın sosial təbiətə malik olması haqqındaqı nə-
zəriyyə XIX-XX əsrlərde yüksək inkişafa çatır. Ona ən yaxşı nü-
munə müasir rus etikasına ciddi təsir göstərmmiş marksizmdir.

Əxlaqın zəkaya təsiri barədə etikada iki istiqamət formalılaşır:
rasionalizm və irrəasionalizm.

Rasionalizm əxlaq və zəkanı yaxınlaşdırmağa, onlar üçün
ümumi əsas tapmağa və hətta onları eyniləşdirməyə çalışır. Irrə-
asionalizm iddia edir ki, onlar arasında heç bir əlaqə yoxdur və bu-
nun da nəticəsində əxlaqın rasional düşünülmə imkanı şübhə altına
salınır.

Müasir cəmiyyətin əxlaq sahəsində həlliini tələb edən bəzi
problemlər mövcuddur:

1. Əxlaqın ictimai şüurun digər formalara münasibəti.
2. Əxlaqda vacib və borcum münasibəti.
3. Əxlaqda ümumi və xüsusinin nisbəti, məsələn peşə əxla-
qında.
4. Əxlaqın münaqışə problemi.

Əxlaqın ictimai şüurun digər formaları ilə qarşılıqlı münasibətləri necdir?

Əxlaq, incəsənət, din, siyaset və s. kimi ictimai şüurun müxtəlif formaları arasında sıx qarşılıqlı əlaqələr mövcuddur.

İncəsənətdə bədiə formada ideal və dəyərlər ifadə olunur və incəsənət əxlaqi olaraq emosional təessüratlar vasitəsilə insana təsisi göstərir. İncəsənət əxlaqi norma və ideyaların obrası interpretasiyasıdır.

Əxlaq cəmiyyətin ali ideal və məqsədlərindən çıxış etməklə mənəvi dəyər, ictimai rəy vasitəsilə siyasete təsir göstərir. Siyaset də öz növbəsində cəmiyyətin konkret sosial-siyasi maraqlarını açmaqla əxlaqa təsir göstərir.

Əxlaq ve dini fealiyyət mədəniyyət tarixində uzun müddət eyniləşdirilib. Belə yanışma təsadüfi olmayıb. Əvvəla, əxlaq və din cəmiyyətdə insanın davranışını tənzimləyir, deməli oxşar sosial funksiyaları yerine yetirir. İkincisi, tənzimləmə üsulları da oxşardır: əxlaqi və dini teləbələr üçün qətilik və universallıq xarakterikdir. Üçüncüsü, əxlaq və dini davranışının əsas titulu mənəvi dəyərlərdür; borc, ideal kimi anlayışların əhəmiyyəti buradan əmələ gelir. Həmçinin qeyd etmək lazımdır ki, əxlaq və dində emosional sahədə böyük rol oynayır.

Prinsipial fərq odur ki, əxlaq üçün son məqsəd insan, din üçün isə Allahdır. Arḍicil teoloq Allah xatirinə istənilən qurbanı verə bilər.

Din üçün xarakterik fərqlərdən biri də ritual fealiyyət sistemi, təşkilati strukturların mövcudluğudur. Əxlaq isə institutlara malik deyil və əsasən hər kəsin özü üçün seçdiyi mənəvi avtoritetin rəyi üzrə istiqamətlərinir.

Bu tarixən uzun zaman müddətində bəşəriyyətə yol yoldaşı olmuş problemlərdir. Onlara cəmiyyət daxilində müxtəlif sosial və yaş qrupları arasında meydana gəlmüş müxtəlif sosial-iqtisadi, milli və dini münaqşələr, fikir ayrılıqları və s. aiddir.

Bu problemlərin dəyişməzliyi bir çox mütəfəkkirlərdə belə fikir yaradıb ki, insan ləp əvvəldən təcəvüzkarlığı istiqamətlənib, onun şər və günahkar töbəti var.

Belə bir fikir var ki, ənənəvi problemlərin səbəbi müəyyən zamanda dəyişə bilən obyektiv amillərdir. Kant belə hesab edirdi ki, bu dəyişikliyi cəmiyyətin zəka əsasında quruluşu, marksistlər görə isə mülkiyyət formasının dəyişdirilməsi bərqrar edə bilər. Ekzistensialistlər isə vəziyyətin dəyişdirilməsini iradi güclə mümkünlünüñ fərz edirlər.

X. QLOBAL PROBLEMLƏRİN FƏLSƏFƏSİ

XX əsrin xarakterik əlameti qlobal problemlərin yaranmasıdır. Bu problemlər ona görə qlobal adlandırılır ki, onlar ayrı-ayrı region və ya ölkələri yox, bütövlükdə bəşəriyyəti əhatə edir.

Müasir dünyada six qarşılıqlı əlaqələr əledir ki, hər bir ölkə öz üzərində ümumdünya əhəmiyyətli amillərin təsirini hiss edir. Müasir tedqiqatçı V.Şapovalov yazır: «Müasir dövrün qlobal problemləri dedikdə bütün dünyani və onunla yanaşı ayrıca region və ölkələri əhatə edən keşkin səsio-təbii ziddiyetlər kompleksi başa düşülür». Ümumi qəbul edilmiş qlobal problemlərə ətraf mühitin çirkəlməsi, təbii resursların tükenməsi, demoqrafiya, nüvə silahı, SPİD addır.

Hər şeydən əvvəl, qlobal problemləri keşkinləşdirən XX əsrde ictimai inkişafın əvvəller görünməmiş yüksək tempə malik olmasıdır. Bu tempi hələ XX əsrin əvvəllerində tedqiqatçılar qeyd etmişlər lakin, əsrin ikinci yarısından bu dağ aşkar özünü biruze verir. Belə inkişaf tempinə səbəb isə elmi-texniki tərəqqidir. Yalnız XX əsr ərzində bəşəriyyətin bütün əvvəlki ixtiralar edilmişdir.

Planetdə əhalinin sayı sürətlə artır. XIX əsrin əvvəllerində planetdə 800 mln. insan yaşayırırsa, 1962-ci ildə bu göstərici 3,2 mlrd. olub. Nəticədə insanın ətraf mühitə təsiri de artır. Texnika ilə silahlanmış insanın qüvvəsi təbiət qüvvələrinə üstün galmakdadır.

Digerləri ilə yanaşı sadalanan amillər bəşəriyyət qarşısında əvvəl naməlum olan məsələlər qoyub. Ətraf mühitin çirkəlməsi, resursların tükenməsi, mövcudluq üçün zəruri vasitelerin çatışmazlığı, nüvə silahı və nüvə fəlakəti təhlükəsi, ozon qatının tükenməsi, atmosferə atılan zəhərləri tullantılar, SPİD- bütün bəşəriyyəti təhdid edən problemlərdir, onlar «bütün planeti əhatə edir.. həll olunmamış problemlərin sayı artırm, onlar daha da mürekkebəleşir, onların bir-birinə qarışması vəzifəyyəti daha da çətinləşdirir, onların «qaynaqları» bütün planeti öz məngənəsində getdikcə artan qüvvə ilə sıxmaqdadır». (A.Pecçei)

İctimaiyyətin diqqətini qlobal problemləre yönəltmək üçün 1968-ci ildə alımların dövlətlərəsi birlüyü – Roma klubu yaradılmışdır. Roma klubu belə bir fikri ifade edir ki, qlobal problemlərin səbəbi dəyər və mexanizmləri ilə birgə insandır, elə o özü də bu problemlərin həlli üçün əsas vasitədir. Beləliklə, dünyanın taleyi mənəvi inkişaf məsələləri ilə əlaqələndirilir. İddia edilir ki, insanlarda yeni şürə və ətraf mühitə yeni münasibəti formalasdırmaq üçün təhsil sisteminə dəyişmək zəruridir.

Qlobal şürə insanın yeni dünyagörüşünün nüvəsini təşkil etməlidir. Əksər insanlar özlerini elə aparırlar ki, sanki qlobal problemlərin onlara aidiyyəti yoxdur. Problemlərə birbaşa cəsarətə baxmamaq surf psixoloji səbəblərə bağlıdır: qorxu öz gücsüzlüyünü təpir. Qlobal şürə bütün bəşəriyyətin sağ qalmasına istiqamətlənib. İnsanın təbiət üzərində aqalıq cəhdini artıq pozitiv hesab etmək olmaz. Digər tərəfdən keçmiş varlıq formalarına qayıtmağı da pozitiv adlandırmak olmur. Texnogen sivilizasiyaya təqnidə yanışma zəruridir, və bu bəşəriyyətin inkişafını digər yollarının köməyinə imkan verir. Qlobal şürə çərçivəsinə münasibətin əsas növlərini: insanın təbiətə münasibəti, sosial birliklər arası münasibətləri, insanın insana münasibəti, keçmişə, tarixə münasibəti yenidən nəzərdən keçirilməlidir.

Müxtəlif elmi məlumatların sintezi baş vermiş və xüsusi bilik sahəsi olan qlobalistika formalasmışdır. Qlobalistika təkcə nəzəri tədqiqatlarla məhdudlaşdır. O qlobal problemlərin həlli üçün praktiki tövsiyyələr də hazırlayıır. Qlobalistika qlobal problemlərin öyrənilməsi üçün qlobal modelləşdirmə adını almış xüsusi metoddan istifadə edir.

Qlobal modelləşdirmə ideyası XX əsrin 60-ci illərinin sonu, 70-ci illərin əvvəllerində yaranıb. Qlobal modelləşdirmənin işlənib hazırlanması və tətbiq olunmasında xüsusi rol qlobal təhlükədən narahat olmuş alim, biznesmen və siyasetçiləri birləşdirən Roma klubuna malikdir. Qlobal modelləşdirmə riyazi model və kompüter texnikasının köməyi ilə qlobal proseslərin nəzəri öyrənilməsidir.

Sosial proqnozlaşdırma gelecek haqqında, hələ gerçəklidə olmayan, lakin potensial məmkün olanlar haqqında elmi

əsaslandırılmış təkliflər verən öncə göründür. Belə proqnozlaşdırma zamanı obyektiv və subyektiv zəminlər nəzərə alınır: maddi şərait, təbii resurslar, mənəvi inkişaf səviyyəsi, sosial və siyasi qüvvələrin nisbəti və s.

Etitəbəlliq dərəcəsi hansı gələcək – yaxın yoxsa uzaq – həq-qında səhbətin getdiyindən asildir. Tam hərtərəfli proqnoz yalnız yaxın gələcək, qarşidakı 5-10 ildəki inkişafın proqnozlaşdırılması zamanın mümkündür.

Cəmiyyətin müyyəyen zamandan sonra veziyətinin necə olacağını təsəvvür etmək üçün, cəmiyyətin artıq keçdiyi veziyəti nəzərə almaq lazımdır. Keçmişdə aşkarlanmış və indi də yaxşı məlum olan temayül və qanuna uyğunluqlar şərti olaraq inkişaf etdirilir və gələcəyə keçirilir. Aşkarlanmış qanuna uyğunluqlar və əldə olan məlumatlar əsasında sistemin nə qədərsə il sonrakı veziyətinin modeli qurulur.

Proqnozların hazırlanmasında deduksiya və induksiya, müxtəlif statistik, iqtisadi, sosioloji metodlardan istifadə edilir.

Bir neçə təsnifat mövcuddur. Rusiya qlobalistikasında İ.T.Frolov və V.V.Zaqladinin hazırladığı təsnifat qəbul edilir. Bu varianta görə bütün global problemlər üç qrupa bölünür. Birinci qrup problemlər dövlətlər qrupu arasındakı münasibətlərlə bağlıdır: Şərqi-Qərbi, yoxsul ölkələr – varlı ölkələr və s.

İkinci qrup cəmiyyət və təbiətin qarşılıqlı təsirindən törəmiş problemləri birləşdirir. Enerji, yanacaq, xammal, şirin su çatışmazlığı onlara aiddir. Eyni zamanda təbiəti mühafizə problemi, dünya okeani və kosmik məkanın rasional mənimsənilməsi də ikinci qrupa daxildir.

Üçüncü qrupa insanın cəmiyyətə qarşılıqlı münasibətlərinə aid olan problemlər daxildir. Onlar birbaşa ayrı-ayrı insana aiddir və cəmiyyətin şəxsiyyətin inkişafı üçün hansı dərəcədə gerçək imkanlar yaratmaq bacarığından asildir. Buraya səhiyyə, təhsil, həmçinin doğuma nəzarət kimi problemlər daxildir.

Ekoloji problemlərin həlliñə üç əsas yanaşma və ya strategiya mövcuddur.

1. Məhdudlaşdırıcı strategiya istehsal inkişafını və istehlak səviyyəsini məhdudlaşdırmağı nəzərdə tutur.

2. Optimallaşdırıcı strategiya ətraf mühite təsiri optimal səviyyəni tapmağı nəzərdə tutur. Belə səviyyə çirklenmənin böhran səviyyəsini almalıdır. O ela olmalıdır ki, cəmiyyət və təbiət arasında «modellər mübadiləsi» mümkün olsun.

3. Qapalı dövrlər strategiyası dövrün prinsip üzrə qurulmuş istehsal yaradılmasını təklif edir. Onun hesabına istehsal ətraf mühitdə tecrid olunur.

Optimallaşdırıcı və qapalı dövr yalnız inkişaf elminin texnologiyalı cəmiyyətdə mümkündir. İstehsal, istehlak və heyat keyfiyyətinin yüksək olmadığı cəmiyyətlərdə məhdudlaşdırıcı tədbirlər mümkün deyil.

Bəşəriyyətin gələcəyi nədər asılıdır?

Qlobal fəlakətdən qaćmaq üçün insan aşağıdakılari başa düşməlidir:

Dünyada silahların, o cümlədən nüvə silahının artması bəşəriyyəti özünümhəy təhlükəsi altında qoyur, ona görə də butun rational qüvvələr arasında əməkdaşlıqdan başqa yanaşma yoxdur.

Fiziki kosmos və medəniyyətin kosmosu bütün bəşəriyyətə mexsusdur.

Problemlər, fikir ayrılıqları, münaqışeler dialoq yolu ilə həll olunmalıdır. Sosial quruluş, ideologiya, medəniyyətdəki müxtəlifliklər əməkdaşlıq üçün mənəə ola bilməz; müxtəliflik yalnız qarşılıqlı zənginləşmenin mənəbəyi olmalıdır.

Qarşılıqlı əlaqə və asılılılıqda olan dünyada təhlükəsizlik ən ümumi olmalıdır.

Müqəddəs ümuməbədi dəyər insan hayatı qəbul edilməlidir.

ƏDƏBİYYAT

1. Məmmədov Z. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994.
2. Nicat Əlisa. Dünya filosofları. Bakı, 1995.
3. Şükürov A., Abdullazadə G. Azərbaycan fəlsəfəsi (qədim dövər). Bakı, 1993.
4. Şükürov A. Mifologiya, I–VIII cildlər. Bakı, 1995-1997.
5. Fərhadoğlu M. Fəlsəfənin əsasları. Bakı, 1996.
6. Politologiya: ensiklopedik lügət. Bakı, 2008.
7. Алексеев П.В. Панин А.В. Философия. М., 1996.
8. Анатомия мудрости. 106 философ. Жизнь, судьба, учение, т. 1–2.– Симферополь: «Таврия», 1995.
9. Введение в философию, в двух томах, Т. I, 2. М., Политиздат, 1989.
10. Винделбанд В. История древней философии. Киев, Тандем, 1995.
11. Гусейнов Г. Из истории общественной и философской мысли Азербайджана в XIX века. Баку:, 1949.
12. Касумлы Ш. Максудов Ф. История до марксистской философии. Баку, 1992.
13. Краткая история философии. М., Олимп, 1996.
14. Кули-заде З. Из истории Азербайджанской философии VII–XVI вв. Баку, 1992.
15. Мирза Казым-бек. Избранные произведения. Баку, 1985.

MÜNDƏRİCAT

Ön söz.....	3
I HİSSE	
I FƏLSƏFƏ DÜNYAGÖRÜŞÜ ELMDİR	6
II. FƏLSƏFƏ TARİXİ. QƏDİM ŞƏRQ FƏLSƏFƏSİ	
Buddanın fəlsəfəsi haqqında əfsanə və reallıq.....	12
Şankaranın fəlsəfəsi.....	15
Konfusinin fəlsəfəsi.....	16
Lao-tszinin fəlsəfəsi.....	17
Mo-tszi fəlsəfəsi.....	18
Qədim yunan fəlsəfəsi.....	18
Fales.....	19
Anaksimandır.....	19
Anaksimen.....	20
Demokrit.....	21
Pifaqor.....	22
Ksenofan.....	24
Empedokl.....	24
Sokrat.....	25
Platon.....	27
Aristotel.....	30
Epikür.....	32
Qədim Roma fəlsəfəsi.....	33
Tit Lukresi Kar.....	33
Lutsi Aney Seneka.....	35
Plotin.....	36
III. ORTA ƏSRLƏR FƏLSƏFƏSİ	
Avqustin.....	38
Akvinali Foma.....	39
Uilyam Okkam.....	41
IV. İNTİBAH DÖVRÜNÜN FƏLSƏFƏSİ	
Nikolay Kuzanlı.....	43
Yakob Bôme.....	44

V. YENİ DÖVR FƏLSƏFƏSİ

Frensiz Bekon.....	45
Rene Dekart.....	47
Tomas Hobbs.....	48
Con Lokk.....	50
Benedikt Spinoza.....	51
Qotfrid Vilhelm Leybnis.....	52
Corc Berkli.....	53
Davaid Yum.....	54

VI. MAARİFÇİLİK DÖVRÜNÜN FƏLSƏFƏSİ.

Şarl Lui Monteskyö.....	55
Jan Jak Russo.....	56
Pol Anri Holbax.....	57
Klod Adrian Helvetsi.....	58

VII. KЛАSSİK ALMAN FƏLSƏFƏSİ

Iohann Fixte.....	60
İmmونiil Kant.....	61
Georq Vilhelm Fridrix Hegel.....	62
Lüdvik Andreas Feyerbax.....	64
Artur Şopenhauer.....	66
Fridrix Nitše.....	67
Sören Kyerkeqor.....	68

VIII. RUS FƏLSƏFƏSİ

Feofan Prokopoviç.....	71
Dimitri Sergefeviç Aničkov.....	71
Aleksandr Nikolayeviç Radişhev.....	72
Pavel Çaadayev.....	73
Aleksey Xomyakov.....	73
Pavel Novqorodsev.....	74
Vladimir Solovyov.....	75
Nikolay Losski.....	76
Nikolay Berdyayev.....	77
Semyon Lüdviqoviç Frank.....	78

IX. XX ƏSR FƏLSƏFƏSİ

XX Əsrin fəlsəfi cəreyanları.....	79
Vilhelm Diltey.....	81
Xose Ortega-i-Qasset.....	81
Edmund Hüsserl.....	82
Martin Haydegger.....	83
Hans Georq Qadamer.....	84
Mişel-Pol Fuko.....	84
Jan Bodriyyar.....	85
Jil Delez.....	86
Jak Derrida.....	86

II HİSSƏ.

FƏLSƏFƏNİN ƏSAS MƏSƏLƏLƏRİ

I. Varlıq, materiya, məkan və zaman haqqında fəlsəfə. (<i>Fəlsəfi təlimin ontoloji əsasları</i>).....	88
II. Dialektika.....	92
III. Şür.....	94
IV. Fealiyyət, idrak, Praktika.....	97
V. Elmi bilik.....	101
VI. Tarixin fəlsəfəsi.....	104
VII. İnsan və cəmiyyət.....	107
VIII. Mədəniyyətin fəlsəfəsi.....	117
IX. Etika.....	119
X. Qlobal problemlərin fəlsəfəsi.....	126
ƏDƏBİYYAT.....	130

Çapa imzalımb: 15.10.2010.
Format: 60x84 1/16. Qarnitur: Times.
Ofset kağızı: əla növ. Həcmi: 8,5 s.ç.v. Tiraj:100
Sifariş №27. Qiyməti müqavilə ilə.

"Mütərcim" Nəşriyyat-Poliqrafiya Mərkəzi
Bakı, Rəsul Rza küç., 125
Tel/faks 596 21 44
e-mail: mutarilm@mail.ru

AZ 2010
654

A.M.Şükürov, M.A.Şükürov. HAMI ÜÇÜN FƏLSƏFƏ.
Bakı: Mütərcim, 2010. 136 s.

Kitabı fəlsəfə və fəlsəfə tarixinin qısa kursu da adlandırmaq olar. Burada qədim və antik mövcud olmuş fəlsəfi fikir cərəyanları, ayrı-ayrı filosfların fəlsəfi fikir tarixində tutduqları yer və oynadıqları rollar nəzərdən keçirilmişdir. Kitabda hər bir fəlsəfi cərəyanın yarandığı tarixi dövr, onun xüsusiyyətləri və fəlsəfi fikrin fərqləndirici və əsas cəhətləri diqqət mərkəzində saxlanılmışdır.

Ensiklopedik məlumatları özündə əks etdirən kitabdan fəlsəfa tarixçiləri, elmi işçilər, müəllimlər və geniş oxucu kütłəsi istifadə edə bilərlər.

